

# ASİF KƏNGƏRLİ



# BƏLA



Asif KƏNGƏRLİ




# BƏLA

*Məqalələr*

*Pyeslər*

*Hekayələr*

*Latifələr*



*fond*

F. Köçərli adına Respublika Uşaq KİTABXANASI
INV. № 111608

Bakı · Mütərcim · 2019

Asif Kəngərli, həkim-narkoloq.

Yazıçı, Dünya Xalqları Yazarları Birliyinin üzvü.

BƏLA. Məqalələr, pyeslər, hekayələr, lətifələr.

- Bakı, 2019. - 156 səh. (mətni cilalanmış, şəkilli nəşr)

Kitabda həkim-yazıcı Asif Kəngərlinin narkomaniya, alkoqolizm və tabakomaniya mövzusunda qələmə aldığı pyes və hekayələri toplanıb – bu problemlər həm bədii-sənədli, həm elmi-tibbi, həm də dini baxış bucağından çox gözəl təsvir olunur.


Müəllif hadisələri elə məharətlə muncuq kimi "sapa düzür" ki... Ona görə də yazdıqları bu qədər real, inandırıcı və təsirli alınlı; "Bəla" pyesi müasir Azərbaycan dramaturgiyasının, bəlkə də, şah əsəridir.

Əsərlərin dili şirin, axıcı, yiğcam, zəngin, ifadələri el dili kimi sadə, sərrast və mənalıdır – bu keyfiyyətləri, üstəlik söz inciləri ilə bir yerdə yişa bilmək yazıcıdan hüner tələb edir. Oxucu nə əlindəki kitabdan, nə də onun dərin təəssüratından ayrıla bilmir...

"Bəla"nın yeniyetmələrlə gənclərin həyatını dəyişdirə bilən, əldən-ələ gəzən kitabı, dostu və məsləhətçisi ola biləcəyinə inanmaq istəyirik.

K 4702060000  
026

56-19



© A.Məmmədli, 2002  
© A.Kəngərli, 2007  
© A.Kəngərli, 2014  
© A.Kəngərli, 2019

Dilindən, dinindən, işindən, peşəsindən, yaşından asılı olmayaraq hamiya lazım olan, səni doğru yola yönəldən kitabın. Masaüstü kitabın.

\* \* \*

Bir dəfə azdı, onu iki-üç dəfə oxu, öyrən, dostlarına danış. Bu kitabı çox istədiyin yaxınlarına bağışla, bu yolla onları əyri yoldan çəkin-dirməyə çalış, savab qazan.

\* \* \*

Məlumatlı olmaq silahlı olmaq kimidi; indi sənə biri Zülfüqar, o biri Misri qılinc qüdrətində olan "Bəla" və "Zəhrimər"la silahlanmaq vaxtıdır. Haydi, çək "qılincını" "düşməni" yaxına qoyma!

\* \* \*

Bu kitab məktəbdə müəllimin, evdə valideyinin, tədbirdə mühazirəçinin, orduda komandirin, məclisdə mollanın əlində kəsərli "silahdı", söz silahı... Bu bir xəzinədi, sərvətdi – dəyərini bilənə.

\* \* \*

"Bəla"nı oxusan bəladan, "Şər suyu"nu dərk eləsən şərdən, "Zəhrimər"dan xəbərin olsa zə-hərdən uzaq olar, "Qəlyan" çəkməzsən, "Bir ömür hekayəsini" keçsən, "Ömürlük dərs" alar, "Mən-tiq"lə düşünər, heç kimin "Tələ"sinə düşməz, maariflənmə üçün belə əsərlərə ehtiyacın olduğunu "Etiraf" edər, insanın necə "Tənəzzül" elədi-yinin şahidi olar, hadisələrin nə "Rəvayət", nə "Lətifə" deyil, həqiqət olduğuna inanarsan. Onu da bil ki, bu kitab sənə uca "Allahın bəxşisi"di.

\* \* \*

Siqaretlə Alkoqol çıxdan evimizə girib, ke-çib yuxarı başda oturublar, biz onları evdən eşiyə ata bilmirik.

Narkotik isə qapını aralayaraq zorla içəri tə-pilmək istəyir; indi həm ölkəmizdə, həm də dünya-nın hər yerində elə bu mübarizə gedir: kim kimi...

Əgər biz imkan versək ki, Narkotik də içəri gırsin, onun iki ayrılmaz dostu var – birinin adı Hepatit C-di, o birininki AİDS – onlar da gələcək-lər... Ondan sonra belə evdə yaşamaq, uşaq tərbiyə etmək mümkün olarmı?..

\* \* \*

Sən kimin tərəfindəsən – Allahın, yoxsa Şey-tanın? Siqaret çəkmək, içki içmək, narkotik qəbul eləmək Allahın yolundan çıxmaq deyil, bəs nədir?

Sən həyatını necə yaşamaq istəyirsən: sağlam və azad bir insan kimi, yoxsa... xəstə və kölə kimi? Dünyanın ən böyük neməti – sağlamlıqla azadlıq-dır!

\* \* \*

Sənin üstünə üçbaşlı əjdaha hücum çəkmək istəyir. Əjdahanın bir başı Siqaret, ikinci başı Alkoqol, üçüncü başı isə Narkotik adlanır. Əgər sən siqaret, alkoqol və narkotikdən uzaq olsan, onda əjdahaya qalib gələ bilərsən, yox, zəiflik etsən, yəqin bil ki, o əjdaha səni udacaq!

\* \* \*

Asılılıq verən maddələr barədəki 3 maarif-ləndirici kitabla bərabər "Bəla"nı da zirvəyə qal-dırmaqla çox vacib saydığım missiyamı yerinə ye-tirdiyimə görə xoşbəxtəm – bunun üçün Allahın mənə verdiyi möhlətə\*, ailəmə, bir də dostlarımı minnətdaram.

\* \* \*

Yorulmadan, usanmadan 17 il çalışdım, hamını silkələyən, ayıldan "Bəla" adlı kitab-abidə yaratdım. Bu kitab mənim bu dünyam üçün – başucalığım, o dünyam üçün – savabımdır.

\*\*\*

Mən xalq yaziçisi\* deyiləm, amma "xalqın yaziçisiyam", – deyə bilərəm.

\*\*\*

Yazmadım rəfdə qalım,  
Yazdım ki, səfdə\* qalım.

\*\*\*

Məndən sonraya iki yadigarım qalacaq:  
övladlarım, bir də kitablarla filmlər.

\*\*\*

İki cür ehsan olur: təam və söz ehsani. Mən sizi öz söz ehsanımı dəvət edirəm. Hər kəs bu süfrədən istədiyi qədər yox, gücü çatan qədər götürə biləcək... Buyurun!

*Müəllif*



## I hissə

## MƏQALƏLƏR

## ÖN SÖZ

Narkotik maddə qəbul edən hər bir şəxs üç yoluñ ayriçina gəlib çıxır: birinci yol – qəbrə, ikincisi – “Sibira”\*, üçüncü yol isə – sağlam həyat tərzi keçirən insanlara doğru gedir...

Narkotik maddə qəbul edə-edə uzun ömür sürmək mümkün deyil: onlar qocala bilmir, orta hesabla 6 il yaşayırlar – eger ona yaşamaq demək olarsa...

Tarixən dünyanın bir çox millətləri digərlərinin soyqırımına məruz qalıblar... İndi hansısa bir millətin yox, bütün bəşəriyyətin soyqırımı başlayıb: narkomafiya dilindən, dinindən, irqindən, cinsindən, yaşayış yerindən asılı olmayaraq dünyanın yeniyetmələrlə gənclərini hədəf seçərək onları öz qurbanına çevirir, məhv eləyir. Bəşəriyyət total terror, total soyqırımın əlində aciz qalıb: sağlamlığımız, əsrərlər formalaşan genofondumuz, mənəvi-əxlaqi dəyərlər, mədəniyyət, milli mentalitet, ailə institutu, elm, din, maddi resurslar... Damokl qılıncı altında böyük bir təhlükədədir, insanlar!

*Asif Kəngərli  
Bakı, 2018.*

## MƏNDƏN SÖYLƏMƏKDİR, SİZDƏN...

Həyatda olduğu kimi, bu aləmdə də hər şey sadədən mürəkkəbə, azdan çoxa doğru gedir: adam əvvəlcə siqaret çekir, sonra nəsə çekir, axırda iynə vurur... Narkotikə tərəf gedən o bələli yol məhz siqaretdən başlayır. Ümumdünya Səhiyyə Təşkilatı bir araşdırma aparıb: onlar siqaret çəkməyə başlayan gəncləri on-on ayırib yollarını izləyiblər. Məlum olub ki, hər onluğun beşi yalnız siqaret çəkməklə kifayətlənib, ikinci beşliyin isə ikisi bir-iki dəfə, ikisi beş-on dəfə, biri isə daimi nəşə çəkən xəstəyə – nəşəxora çevrilir. Həmin xəstə isə beş-altı ildən sonra ağır narkotikə – heroinə keçir. Faciə də bundan sonra başlayır: o narkoman əvvəlcədən tanıdığı dostlarını, yoldaşlarını, qohum-qonşularını heroinə cəlb etməyə çalışır. Nəticəsi də çox acınacaqlı olur, bunu siz özünüz də təsəvvürunuzdə canlandıra bilərsiniz. Demək, bu günün siqaret çəkəni sabahın potensial narkomani deməkdir. Ona görə də siqaret çəkməyə sadəcə siqaretçəkmə kimi yox, narkomaniyanın başlangıcı kimi baxmaq və ona qarşı ciddi mübarizə aparmaq lazımdır!

Əvvəller narkotikin nə olduğunu bilməyən bir gənc, deyək ki, heroin qəbul etməyə başladı. Gəlin görək, bu zaman narkotik maddə həmin gənci nələrdən məhrum edir? Mənə görə, o adam beş şeydən: əvvəla, can sağlığından, pul-paradan, yaxşı addan, sonra bu dünyasından və o dünyasından məhrum olur.

1. O, hər şeydən qabaq, insanın sağlamlığını əlindən alır, onu ağır xəstəliklərə düşçər edir. Narkomaniya – psixosomatik xəstəlikdir, beləsinin nə sağlam canı, nə də sağlam ruhu ola bilər.

2. Narkotik maddə bahadır, onu almaq çoxlu pul tələb edir. Daim artan bu tələbatı ödəmək üçün narkoman pula gedən nəyi varsa, satır,

həmin pulu isə narkotikə sərf edir. Nəticədə, əvvəller zəngin olan bir şəxs sonda var-yoxdan çıxır, müflisləşir və borca düşür... Narkomaniya – öz ölümünü pulla satın almaqdır.

3. Hər kəs istəyər ki, yaxşı adı olsun, “çünki yaman addan ölüm yaxşıdır”. Narkoman kim olursa-olsun, hansı ad-sana, fiziki, yaxud maddi imkanlara sahib olursa-olsun, onun adına bir damğa vurulmuş olur: “Narkoman” – o, bu ləkəli adla da yaşamaq məcburiyyətində qalır.

4. Narkotik maddə qəbulu insani bu dünyanın nemətlərindən – iş, ailə, dostlar məhrum edir. Onlar yeyib-içməkdən, gəzməkdən, əylənməkdən zövq almırlar. Xəstə baxsa da nə təbiətdəki, nə də ətrafdakı gözəllikləri görə bilmir. Narkomanın yalnız bir arzusu olur: nə olursa-olsun heroin tapmaq, iynə vurmaq! Əslində narkoman heç o maddədən də həzz ala bilmir, yalnız “ağrıya vurur”, amma buna baxmayaraq, güclü meylin də qarşısında duruş gətirə bilmir, yəni həm “Əli aşçı”ndan olur, həm də “Vəli aşçı”ndan.

5. Narkotik maddə insani o dünyanın nemətindən, yəni cənnətdən də məhrum edir, çünki Allahın buyurduğu doğru yoldan sapıb Şeytana qulluq edən bir bəndəni Tanrı öz cənnətinə niyə qəbul etsin?

Narkotik maddə, yaxud alkoqoldan sui-istifadə etmək insanların sanki qibləgahını dəyişdirir, o, Kəbəyə deyil, artıq Şeytana səcdə qılır, bütün çirkinliklər də elə buradan qaynaqlanır. Əgər “içki bütün çirkinliklərin anası”dırsa, onda “narkotik də onun atası”dır.

Mən Yer üzündə ikinci elə bir şey tanımırıam ki, narkotik maddə qədər adamı hər şeydən belə total şəkildə məhrum edə bilsin.

Vaxtilə sağlam olan bir gəncin narkotikə uyması bir əsgərin itirilməsi, yaxud bir qızın “boş” qalması deməkdir. Əgər o ailəlidirsə, onda o ailənin başı üzərində Damokl qılıncı asılmış kimidir: boşanma təhlükəsi anbaan artar. Orasını da deyim ki, ölkəmizdə ailəli narkomanolardan törəyən, müxtəlif fiziki və psixi qüsurlu uşaqların prob-

lemləri də əmələ gəlib. O uşaqlar böyükəcə problemlər də artacaq, böyüyəcək...

Azərbaycanda 30.000 (2018) qeydiyyatda olan psixoaktiv maddə qəbuledicisi – xəstə var. Əhali arasında belə xəstələrin ümumi sayını tapmaq üçün bütün dünyada həmin rəqəmə bir sıfır əlavə etmək qəbul olunub. Demək, Azərbaycanda 300.000 belə xəstə yaşayır. Onlar asılı şəxslər adlanır. Həmin xəstələrlə bir yerdə yaşamaq məcburiyyətində qalan, hər gün əsəbiləşən, yuxusu pozulan, zillət çəkən ailə üzvlərinə isə müştərək asılı şəxslər deyilir. Əgər asılı + müştərək asılı şəxsləri toplasaq, onda çox böyük bir rəqəm alınar. Müştərək asılılar asılı şəxslərin yaratdığı problemlərin içərisində çapalayırlar, əziyyət çəkir, xəstələnlərlər: çünki “xəstə xəstə olmaz, xəstəbecərən xəstə olar”, – deyiblər. Narkomaniya və alkoqolizmə qarşı mübarizə aparmaq həm də həmin şəxslərin səhhəti, bəlkə də, həyatı uğrunda mübarizə aparmaq deməkdir.

Azərbaycanın qarşısında iki böyük problem durur: Qarabağ münaqişəsi, bir də siqaret, alkoqol və narkotik maddələrin götirdiyi problemlər... Bu problemləri necə həll etməli?

1996-cı ildə ölkə başçısı narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə aparmaq üçün fərman və sərəncam imzayıb. O sərəncama görə, Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi kompleks maarifləndirici və profilaktik tədbirlər görməlidirlər.

Təhsil Nazirliyi orta məktəblərin ədəbiyyat üzrə tədris programına tabakomaniya, alkoqolizm və narkomaniyadan bəhs edən əsərlər salmalı, onları tədris etməlidir. Mən, müəllifi olduğum “Zəhrimər” və digər hekayələrin aşağı siniflərdə, “Bəla” pyesini isə yuxarı siniflərdə tədris etməyi təklif edirəm. Bu əsərlərin mövzusuna uyğun inşalar yazılmalı, bu problemlər hər sinifdə müzakirə predmetinə çevriləlidir. “Tütünçəkmə barədə hər şey”, “Alkoqol – sağlamlığın və sağlam həyat tərzinin düşməni” və “Narkotik maddə – ailəvi qırğın “silahı” adlı kitablar isə sinifdən xaric oxu kimi təlim

materialına daxil edilməlidir. Əgər belə olarsa, sıqaretə, alkoqola və narkotik maddəyə qarşı böyük bir maarifləndirici iş görülmüş olar, bu sahədə az qala inqilabi dəyişikliklər baş verə bilər.

Mədəniyyət nazirliyində isə “Bəla”, “Zəhrimər” adlı pyeslərlə yanaşı, digər müəlliflərin əsərləri də Azərbaycan və rus dillərində tamaşaşa qoyulmalı, filmlər çəkilməli, kitablar çap olunmalıdır. Elə etmək lazımdır ki, orta məktəb şagirdləri ədəbiyyatdan bir dərsi teatrda keçsinlər, bu mümkün deyilsə, onda həmin dərsin sinifdə film-tamaşası təşkil edilməlidir. Belə çox maraqlı və əyani olar, yadda qalardı.

Yaxşı olardı ki, bütün orta məktəblərdə iki mövzuda filmlərin göstərilməsi vacib sayılıydı:

1) Qarabağ, soyqırım, 20 Yanvar mövzusunda olan filmlər.

2) Sıqaret, alkoqol və narkotik maddələr barəsində çəkilmiş filmlər.

Bütün bunlar nə çox xərc, nə də vaxt aparmayan, gənc nəslin tərbiyəsində mühüm rol oynaya biləcək çox effektli və faydalı işlər olmuş olardı.

Məndən söyləməkdir, sizdən...

Bakı, 2012.

## SİZİN LƏ SÖHBƏT

*“Bir müsəlman qardaşı düz  
yola hidayət etmək savabdır”*

Qurani-Kərim

Əziz oxucum! İşimlə əlaqədar mənə çoxlu müraciətlər olur. Narkotikin bəlasına düşən, alkoqolun gətirdiyi əzablarla əlləşən, tütünün zəhərini udan dərdli, xəstə və bədbəxt insanlar ya yanımı – iş yerimə gəlir, ya da mənə zəng edirlər. Xəstələri çox vaxt ya yaxın qohumları, ya da dostları gətirirlər. Tək-tək hallarda narkoman özü “öz ayağı” ilə gələr. Günlərin birində bir nəfər yanımı gəlib dərdini bələ danışdı:

— “Doktor, mən neçə il iydi ki, — adını demək istəmirəm – bir nüfuzlu idarədə işləyirdim. İşim də çox yaxşıydı: altımda “slujebni”\* maşının, işim, gücüm, pulum, param. Əlim üstə əl yox idi! Mənim bir sözümlə bağlı qapılar açılır, min dollarlıq işi bir telefon zəngi ilə həll edirdim.

Sonra isimi dəyişdim, kommersiya\* ilə məşğul oldum. Bu işim ondan da yaxşı oldu. Nə başını ağrıldım, dörd ildə yeddi maşın dəyişdim, hamısı da xarici maşınlar. Özümə şəhərin mərkəzində villa tikdirdim, dükan aldım, firma açdım. Gör nə aləm idi ki, “krupnı partiya”\* sələmə pul buraxırdım. Günümü də keflə keçirirdim: yemək-içmək, gəzmək, sauna, bazlıq... Sonra başladım qumar oynamaya, bala-bala nəşə çekməyə. Heç ağlıma da gəlməzdi ki, mən iynə vuram! İynə vuranlardan zəhləm gedirdi, kişi saymirdim onları. Hələ iki-üç nəfəri narkotik üstə işdən də qovmuşdum. İşə bax ki, axırda özüm narkoman oldum!

Nəyim varıydısa, hamısını, hamısını “mal”<sup>\*</sup> verdim. İki dəfə “ilişdim”, olan-qalanımı da “it”lər<sup>\*</sup> tutub aldılar. İndi pis gündəyəm, doktor, cibimdə siqaret pulum da yoxdu. Məni görən tanımır, yarı canım qalıb: 110 kilodan 70 kiloya enmişəm. Arvadımın əsəbləri korlanıb, onda tez-tez ürəkgetmə tutmaları olur. Özüm də ki, hamının yanında biabır olmuşam! Dünən az qala ölmüşdüm, bir dostum qurtardı, o olmasayı, getmişdim! İndi gəlmışəm məni müalicə edəsiz, çünki bilirəm ki, bu işin axırı yoxdu! Özü də anonim<sup>\*</sup> – adımlın kitab-dəftərə düşməyini istəmirəm”.

Bu hekayətdəki şəxs kompleks müalicə alıb evinə getdi. Bir ildən sonra, yəni bu yaxınlarda yenə yanına gəlmişdi. O, belə bir səhbət elədi: “Doktor, mən müalicədən sonra Siz dediyiniz kimi, üç ay girdim evə, evdən eşiye çıxmadım, o dostlarla da əlaqəni birdəfəlik kəsdim! Üç aydan sonra başladım işləməyə... O vaxt utandım Sizə deməyə ki, 400 min dollarlıq villani mən 110 minə satmışam... Əlimə pul gələn kimi həmin villani 120 minə bir davraqışqırıqla geri aldım, çünki o evdə gözüm vardi. İndi borclarımın çoxunu vermişəm, azı qalıb. Allah qoysa, qalanlarını da verəcəm. Mən o kökə düşməyimin səbəblərini çox götür-qoy eləmişəm. Düşündüm ki, “bəlkə, pul məni qudurmuşdu, ya bəlkə, kiməsə pislik eləmişəm, Allaha xoş getməyib?” Sizdən yaxşı olmasın, Seyidağa adlı bir dostum var, onun dediyi sözlər mənə yaman təsir elədi! Müalicədən sonra Seyidağa məni yoluxmağa<sup>\*</sup> gələndə üzümə “qırmızıca” belə dedi: “Aciğın gəlməsin, sənin günahın çoxdu: dinimizdə sələmlə pul vermək günahdı – sən veribsən, qumar oynamaq, narkotik qəbul etmək, araq içmək qadağındı – sən bu qadağanı pozubsan, başqasının arvadına, qızına pis gözlə baxmaq olmaz – sən bunları da edibsən! Yəni sən yoluva azıbsan, çünki Şeytana uyubsan. Bütün bunlar da elə ona görə sənin başıva gəlib. Allahın barmağı yoxdu ki, soxa adımlın gözünə! Sən gel, tövbə elə, Allaha tapın!”

Elə bil yatmışdım, ayıldım! İndi Quran oxuyuram, namaz qılıram, Allahın buyuruğundan kənara çıxmıram. Yəqin ona görə də Allaha şükür ki, işlərim “yağ” kimi gedir...

Əziz oxucum! Gəlin belə Şərə qalib gəlmək üçün yollar axtarraq. O yollardan ən vacibi isə narkomaniya və ya alkoqolizmdən əzab çəkəni tezliklə həkim-narkoloqa sövq etməkdir.

Ədalət naminə onu demək lazımdı ki, müalicə olunan xəstələrin heç də hamisinin aqibəti belə müsbət sonluqla bitmir...

Mənim məqsədim – şahidi olduğum hadisələrdən birini mümkün qədər yiğcam danışmaqla “ağ ölüm”ün insanlara və ailələrə gətirdiyi bələlərlə Sizi Xeyrin Şərə qalib gəlməsi üçün səsləməkdir. Bilirəm ki, qohumlarınız, qonşularınız, ya tanışlarınız arasında bələləri var. İstəyirəm biləsiz ki, narkomaniya olsun, yaxud alkoqolizm – əgər vaxtı keçməyibsə – uğurla müalicə oluna bilər. Mən, həkim-narkoloqa vaxtında müraciət edənlərin hələ heç birinin peşman olduğunuşunun şahidi olmamışam.

Müalicə olunmaq qərarına gələn pasiyentlərə bir-iki kəlmə sözümüz var. Qoyun, mən deyim, onlar eşitsin:

– Hörmətli pasiyent!

Siz ömrünüzdə, bəlkə də, ən vacib qərarlardan birini qəbul etmisiz. Sizi bu cəsarətli qərara görə təbrik edirəm. Bu gündən Siz narkotiklərdən tam imtina etməklə, yeni həyata qədəm qoyursuz.

Müalicəyə başlayırsız... Onun uğurlu olması isə ən çox Sizin özünüzdən asılıdır.

...Amma narkomanların çoxu qarşılara yaxın adamlarını “müalicə olunuram” adı ilə aldatmaq, vaxt qazanmaqla manevr etmək, ölməmək üçün qanını “yudurtmaq”, həbsdən yaxa qurtarmaq, dozani azaltmaq... kimi məqsədlər qoyurlar. Belələri sonradan tezliklə “büdrəyir” və yenidən öz bəd əməllərinə davam edirlər. Bəziləri isə dözümsüz, iradəsiz olduqları üçün təkrar narkotikə “düşürlər” ...

Uzun müddət narkotik maddə qəbulu fiziki və psixi asılılıq əmələ gətirir. Dərmanlarla müalicə xəstəni yalnız fiziki asılılıqdan çıxarırlar: "lomka"<sup>\*</sup> ağrıları keçir, yuxu bərpa olunur, iştaha açılır, ovqat yaxşılaşır, daxili üzvlərdə olan patologiya aradan qalxır... Psixi asılılıqdan çıxmaga isə aylar azdır, illər tələb olunur...

Bu bələdan həqiqətən yaxa qurtarmaq istəyənlərin xoş məramı, iradəsi, kişiliyi olmalıdır. Narkotikdən "qırılmaq"<sup>\*</sup> istəyənlər Şeytana qalib gəlir kimi böyük bir qəhrəmanlıq etməlidirlər. Siz, bu qəhrəmanlıqla hazırlısınız?


Onu da bilin ki, müalicə prosesi uzun, əziyyətli bir işdir: bu yolun əvvəlində iztirab və çətinliklər, sonunda isə sevinc və xoşbəxtlik var. Bu çətinliklərə tab gətirməyənləri isə ya qəbr, ya da "Sibir"<sup>\*</sup> gözləyir.

Müalicəyə başlayırsız... Bir anlığa öz keçmişinizi, işinizi, ailənizi, dostlarınızı xatırlayın. Narkotik maddə qəbulundan əvvəlki o gözəl həyatınızı indiki "qara günlər"inizlə müqayisə edin, özünüzlə bərabər, yaxınlarınızın da ömrünü "çürütdüyüünü" düşünün, satıbssovduqlarınızı, maddi və mənəvi itkilərinizi bir daha hesablayın...

Onu da unutmayın ki, Siz Şeytanın şərəfsiz yolundan Allahın buyurduğu halal yola tərəf gəlmisiz.

Xoş gəlmisiniz, Allah özü Sizə kömək olsun!

*Naxçıvan, 2002 – Bakı, 2007.*



## II hissə

### PYESLƏR

F. Köçərli adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. № 111608

## BƏLA

*Altı pərdəli bədii-sənədli pyes*

*Bu hadisələr Azərbaycan rayonlarının  
birində cərəyan edir,  
amma dünyanın hər yerində ola bilər.*

### ŞƏXSLƏR:

*Vaqif – Narkoloji dispanserin baş həkimi, 40 yaşında  
Mezi, Məzahir – narkoman, 25 yaşında  
Məsmə – Məzahirin anası, 55 yaşında  
Sevda – Məzahirin həyat yoldaşı, 25 yaşında  
Cibiş – narkoman, 30 yaşında  
Qılılı – narkotik alverçisi, 35 yaşında  
Zazan – narkoman, 30 yaşında  
Bəxtiyar – narkomanlığa təzə başlayan gənc, 20 yaşında  
Viloş – narkoman, 30 yaşında  
Əbili – alkogolik, 40 yaşında  
Səfər – Məzahirin dostu, 25 yaşında  
Qara – Məzahirin dostu, 25 yaşında  
Səməd Kərimbəyli – müxbir, 35 yaşında  
Leyli – alkogolikin həyat yoldaşı, 45 yaşında  
Nəcibə – müəllimə, Məzahirlinin qonşusu, 50 yaşında  
Günay – tibb bacısı, 30 yaşında  
Müştəniq – 40 yaşında  
Polis, həkim, uşaq.*

### BİRİNCİ PƏRDƏ

*Narkotikə pul çatsa, can çatmaz,  
Can da çatsa, pul çatmaz.*

**Müəllif**

*Şəhərin dördmərtəbəli binası yanında iki narkoman: Cibişlə Mezi ayaq üstə durublar. İkisi də ariq, üzləri tüklü, üst-başları səli-qasız. Yerlərində dura bilmir, büzüşür, ora-bura boylanır, siqaret çəkirlər.*

**Cibiş (xırıltılı səslə)** – Mezi, nə var, nə yox?

**Mezi (xırıltılı səslə)** – Oh! Bütün bədənim ağrıyrı, ölürem..., gecə bir “qram”\* da yatmamışam.

**Cibiş** – Mən də. “Bir şey”\*, “mir şey” var?

**Mezi** – Yoox... Dükandan borc almağa ta üzüm qalmayıb. Evdəki xrustal vazanı götürmüşəm, iki “çətə”\* dəyişəcəm. Anamla Sevda bilsə, yenə dəli olacaqlar. Bəs sən?

**Cibiş** – Məndə iki “çət”lik pul var, bir “list”\* də tramal\*.

**Mezi** – Pulu haradan tapdin?

**Cibiş** – Dünən mamam pensiyasını\* almışdı, onun sumkasından\* götürdüm. Bu gün heç, birtəhər ötüşərik, sabah nə eləyəcəyik – bilmirəm.., yenə qırılacağıq. (*Pauza. Alçaq səslə*). Mezi, gəl, belə eləyək: qonşumuzda bir gəlin var, üstündə çoxlu qır-qızıl gəzdirir. O, podyezə\* girəndə qaranlığa salıb, ondan bir şey cirpişdirim, sən də qorxma, Səfərgilə gir. Kalandırlar. Bir müddət belə ötüşək...

**Mezi** – Mən yox, qardaş. Mən qəlet elərəm.

**Cibiş** – Bə evinizdən niyə oğurlayırsan?

**Mezi** – O başqa.., “Şeytan ayrı, Cin ayrı”. Özü də mən Səfərlə dost olmuşam, çörək kəsmişik.

**Cibiş** – Özün bil! Onda sabah başının çarəsini qıl. Mən sənə heç bir “desil”\* də “mal” verməyəcəm.

**Mezi** – (*Ağır-ağır, düşüncəli*) Düz deyirsən, başınının çarəsinə baxmalıyam. (*Birdən qızışır. Ucadan*) Bu da bir işdi? Ordan-burdan çal, çap, oğurluq-doğruluqla, yüz müsibətlə pul tap, ona da apar öz əlinlə şörü\* Qıllıya? O da sənə zəhər versin, sən də “damara qulluq”\* elə? Yox, belə çox getməz! Cibiş, gəl, gedək müalicə olunaq, çıxaq. Bunun axırı ya qəbrdi, ya “Sibir”, üçüncü yol yoxdu!

**Cibiş** – Əə, yenə başlama görək! Kişi ol ə, adam öddək\* olmaz!.. “Bayan”\* var, “tiyan”\* var, iki “çət” də “mal” tapsayıdıq, “lomka”dan çıxardıq. Gəl, buradan fitilləyək düz Qıllıgilə, sən vazanı, mən də pulu verim, “mal” alaq, vuraq, “lomka”dan çıxaq. Harada qırıla, qırıla...

*Gedirlər.*

*Pərdə*



## İKİNCİ PƏRDƏ

*Hər şeyə çarədi “qarə”,  
“Qaraya” yoxdu çarə...*

Müəllif

*Qıllının hasarlı həyatı. Hasar qapısı, ona bitişik tək otaq. Otağın həm küçəyə, həm də həyatə açılan iki qapısı var. Otaqda köhnə masa, kətillər, masanın üstündə işlənmiş qanlı şprislər, su dolu stəkan. Səliqəsizlik. Otağın küçə qapısı döyüür. Qılli qapının deşiyindən baxır, gələn adamları içəri buraxır – Cibişlə Mezi daxil olurlar. Cibiş pulu, Mezi isə vazanı Qıllının qabağına qoyur. Qılli iki heroin bükümünü gətirib onlara verir.*

*Cibişlə Mezi çöməltmə otururlar. Onlar butulka qapağına sim sariyb içərisinə heroinlə lumu duzu atır, alışqanın alovunda “mal” bişirirlər. Tezliklə heroin hazır olur. Onlar çirkli şprisə pambıq sariyir, ona heroin çəkirlər. Narkomanlar heroini damara vurmaq üçün çox əlləşir, nəhayət, vururlar. Sonra bir müddət hərəkətsiz qalırlar.*

*Otağın küçə qapısı yenə döyüür. Qılli gedib açır. Bir nəfər narkoman daxil olur.*

**Zazan** (*yalvarıcı səslə*) – Qılli, “lomka”dayam, ölürem, mənə bir az “mal”.

**Qılli** (*laqeyd*) – Pulunu düş, sonra.

**Zazan** – Sabah gətirərəm, vallah, billah, anamın qəbri haqqı gətirərəm.

**Qılli** – Yox, yox, “keçəl suya getməz!” Ə, bilirsən nə var? “Pulun var – giriş, yoxdu – sürüş”, beynimə qavara\* çekmə!

**Zazan** – Vallah, sabah gətirəcəm. Gətirməyən arvadının qurum sağdı, gör nəyə and içdim?

**Qıllı** (*laqeyd*) – Səni yaxşı tanıyıram, “atanşik”in\* birisən! Mən sənə dünyasında müf\* “mal” vermərəm. Pulun yoxdusa, get bir şey gətir.

**Zazan** (*yalvarıcı səslə*) – Evdə bir şey qalıb ki? Gümanım heç yerə gəlmir... Sən Allah, bu gün məni ölüsdür, sabah artıqlamasılə pulunu verəcəm. (*Səsini alçaldır, udqunur*). Sabah bir... işim var. Pul olacaq, həə... Qurban olum, tez ol! Görmürsən nə gündəyəm, sınıram ee...

**Qıllı** – Vallah, elə torbanın dibindəkini bunlara verdim. “Mal” yoxdu, oğlumun ölmüşü!

**Zazan** – “İt yuvasından sümük əskik olmaz!” Sən oralara yaxşı bax, yoxsa özüm durub “şimon”\* eləyəcəm.

*Bu dəfə hasar qapısı döyüür. Hami qorxub bir-birinə baxır.*  
**Qıllı ehtiyatla qapıya yaxınlaşış deşiyindən xeyli baxır.**

**Qıllı** – Kimdi? Kim lazımdı?

**Səs** – Qıllı lazımdı, açın qapını.

**Qıllı** (*qorxa-qorxa*) – Siz nə istəyirsiz, qardaş?

**Səs** – Mənə buranı deyiblər, “mal” almağa gəlmisəm. Məni “Qızıl Qadir” göndərib.

*Qıllı qapını açır. Son dəblə səliqə ilə geyinmiş bir gənc içəri daxil olur. Onun qolunda qiymətli saat, bir əlində mobil telefon, o birində maşın açarı var.*

**Qıllı** – Eşidirəm, nə qulluq?

**Bəxtiyar** – Mənim adım Bəxtiyardı. Qorxma, “uqolovnik”\* deyiləm. Mənə beş qram “ağ”\* lazımdı. “Kristal mal”\* olsun, tapılar?

**Qıllı** – Ayıb şeydi ki? Bəxtiyar müəllim, sənin üçün hər şey tapılar. Sənə elə “mal” verəcəm ki, lap ürəyin istəyən – ceyran südü, can dərmanı. Qadir məni yaxşı tanıyır. O bilir ki, şəhərdə ən təmiz “mal”ancaq məndə olar.

*Bəxtiyar 5 ədəd 100 dollarlıq pulu masanın üstüնə atır. Qıllı pulu götürüb heroin gətirmək üçün evə gedir.*

**Zazan** – Bəxtiyar müəllim, “ölmüşəm məni yerdən götür”, ayağıvın altında ölüm, “lomka”dayam, mənə də “mal” al.

**Bəxtiyar** – Sən kimsən?

**Qıllı gəlir.**

**Qıllı** – Əshi, ona fikir vermə, cındırın biridi. Bayaqdan “it milçəyi” olub ki, “mənə də “mal” ver”.

**Zazan** (*əl açır*) – Allah rızası üçün.., sən cavan canın!

**Bəxtiyar cibindən pul çıxarıb Qıllıya verir.**

**Bəxtiyar** – Buna da bir şey ver, əl çəksin.

**Qıllı bir büküm heroini Zazana verir.**

**Zazan** – Qıllı, bəs deyirdin “mal” yoxdu? Əvvəller sən mənə müf də “mal” verirdin. İndi mən həmin adam deyiləm?

**Qıllı** (*hirildiyir*) – Yoox, sən qabaqlar yağlı “qaz”ıydın, indi yoluq “cücsən”, ona görə, bildin?

**Zazan** – Mənim nəyim varıydısa, “pilesos”\* kimi sən onu sordun. İndi məni quru yurdada qoyubsan, özün də məni saymırısan – bu kişilikdəndi?

**Mezi** (*nəsihatamız*) – Bəxtiyar, görürəm “pionersən”, bu yola təzə düşübən. Bax, sonra gec olacaq, haa! Bacarsan qaç, qurtar bu bələdan! “Gözü çıxmış” biz qardaşları və görmürsən?

**Qıllı** – Adə, nə özüvü “lezvalayırsan”, səni camaata advokat\* qoyublar? Bəxtiyar müəllim, sən buna baxma, işində ol! Ə, Mezi, qoymazsan işimizi görək? Dur ə, dur bas bayira!

**Bəxtiyar** – Bura gəlmək xatalıdı – adam tez “ilişər”\*. Qıllı, mənə “malı” “çerez”\* Qadir göndərərsən, bildin?

**Qıllı** – Baş üstə! Necə istəsən?

**Bəxtiyar** (*əlilə ətrafi göstərir*) – Qıllı, bəs belə... qorxmursan?

**Qıllı** – Əh, rəhmətliyin oğlu, “islamışın yağışdan nə qorxusu?” Mən heç nədən, heç türmədən də qorxmuram. Üç dəfə “srok”\* yatmış adamam, “Araz aşağımdandı, Kür topugumdan”.

Qorxduğum bir şey varsa, o da “lomka”dı. “Lomka”nın adı gələndə başıma hava gəlir.

*Zazan həmin heroini “bişirib” şprisə doldurur, onu başı üzərinə qaldırır.*

**Mezi** – Ə, “qotur”, görməmişlik eləyib hamısını vurma. Vursan, “peredoza”\* ya gedərsən haa, o, “at dozası”dı.

**Zazan** – “Qoy atın ölümü arpadan olsun!” Uxx! “Ya doma!”\* Əla, kontrol verdi!

*Zazan iynəni damara sancıb mayeni axıracan yeridir. Tezliklə o göyərir, gözləri axır, bədəni titrəyir, qıcolmalar başlayır.*

**Mezi** – Adə, tez olun, qoymayın, Zazan “trixat”\* eləyir. Bədbəxt “peredoza”ya getdi, buraxsaq, ölcək!

*Hami Zazana yardım edir: onu sillələyir, silkələyir, əl-ayağını ovur, yaxasını açır, “Zazan, Zazan!” – deyə çağırırlar. Mezi şprisə stakandan su çəkib onun venasına vurur. Zazan tərpənmir.*

**Qılılı** – Ə, deyəsən, bu keçindi... Mezi, Cibiş götürün bunun mitilini atın eşiyə, yoxsa o bizi zibilə salacaq.

**Mezi (təəssüflə)** – Yaxşıq Zazan “qızıl vuruş”\* elədi... O getdi, canı qurtardı, qaldıq biz... Belə bir gün bizim üçün də var.

**Cibiş** – Onu hara qoyaq?

**Qılılı** – Çıxarın, çıxarın onu atın damın dalına, indicə “it”lər tökülcək, tez olun! Özünüz də rədd olun xarabanıza. Baax, “dəvə gör-düm, qığın görmədim” haa, yoxsa “körpü qalar çayın o tayında”. Bildiz? Hamınız məni, he, he, Allaha şükür ki, yaxşı tanıırsız. (*Bəxtiyara*) Ə, Bəxtiyar, sənə kim deyirdi ki, ona o boyda pul verəsən?

**Bəxtiyar (qorxa-qorxa)** – Mən yaxşıq nə bilim ki, belə olacaq? İndi məni də ora-bura çəkəcəklər, hə?!

**Qılılı** – Bəs nəə?! Polisin bizimlə nə işi var, onlara mən lazım deyiləm ee, sən lazımsan. (*Rişxəndlə gülür*)

**Bəxtiyar** – İndi mən başıma haranın daşını salım? Mən nə qələt elədim ki, bu xarabaya gəldim?! Atam bilsə, qanım getdi! Elə qorxuram ki...

*Cibişlə Mezi Zazanı sürüyüüb eşiyə çıxarırlar. Bəxtiyar da onlarla gedir. Qılılı cib telefonu ilə nömrə yiğir.*

**Qılılı** – Alo, salam, həə, mənəm. Xəbərin olsun haa, bu gün qarmağa təzə bir “balıq” düşüb, adı da Bəxtiyardi. Özü də zərgər Qadirin dostudu. Hə, hə, həmin Qadirin.

*Qılılı telefonu söndürür, kətilə oturur, bir sigaret yandırır.*

– Həə, Zazan da belə getdi... O qabaqlar Moskvada yaşıyordı. Orada bunun iki dükanı, Rijski vağzalda “točka”sı\*, bazaarda yeri, yurdu, hörməti... Altında da son model “Mersedes”i, Moskva kimi yerdə üçtəqəli mənzili, ailəsi, uşağı. İnsana daha nə lazımdı? Özü də pula pul demirdi, bəy balası kimi yaşayırdı... Əvvəllər iyliyirdi, son iki ildə isə “iynəyə oturmuşdu”\*. Narkoşa\* olandan sonra dükanları satıb, “točka”sı əldən gedib, özü də “bankrot”a\* düşüb... Arvadı da rusdu. Keçən ildən bunu salıb eşiyə, olan-qalanını da, maşını da o əlindən alıb. Sonra atasına xəbər göndərib ki, “gəlin oğlunuza aparın, yoxsa onu milisə\* verib tutduracam”. Qardaşı gedib gətirəndən sonra burda düdükü küçələrə, avaralandı... Axırı da ki, belə... (*Pauza*).

Atası şəhərdə beş kişidən biridi, özü də yaxşı adamdı. Eşitdiyimə görə, o deyib ki, “kim Zazanın ölüm xəbərini gətirsə, ona müstuluq verəcəm”.

## Pərdə

## ÜÇÜNCÜ PƏRDƏ

Xaş-xaşın bir damla göz yaşını dadan,  
Öz göz yaşını ömür boyu dadar...

### Deyim

Mezigilin evi. Evdə köhnə mebel qoyulub. Pəncərədə kondisionerin boş qalmış yeri, sınmış şüşələr diqqəti cəlb edir. Məsmə xanımla Sevda divanda bikef oturublar. İkisi də başını aşağı salıb fikrə gediblər.

Məsmə – Deyirəm: “Bir adama pislik eləmək istəsən, ona heç nə eləmə, övladını narkotikə sal, çəkil, dur kənarda. O narkoman beş günün içində həmin evi elə tar-mar eləsin, elə altını üstünə çevirsən ki, gəl görəsən! Heç düşmən də düşmənliyilə evi elə dağında bilməz ki, narkoman dağıdar”. Ona görə də deyirəm: “Bu, bir bələdi, bəla!”

Sevda – Ana, dünəndən nəsə özündə-sözündə deyilsən. Bir şey olmayıb ki?

Məsmə (*yorğun*) – Daha nə olacaq, ay qızım? Bizi olan olub! (*Pauza*) Dünən getmişdim bazara, dedim: “Fəridə bir az mer-meyvə alım”. Kaş heç getməyəydim! (*Doluxsunur*) Gördüm ki, Məzahir piştaxtaları gəzib pul istəyir, kiminsə “sumka”sını maşına qədər aparır ki, nə var, nə var ona beş-on qəpik-quruş versin. Elə yerimdəcə quruyub qaldım! Dedim: “Yer ayrılsın, yerə girim!” Xəcalətimdən oldum, ölä bilmədim. İndi də deyəcəklər ki, “köhnə katib Aslan Süleymanovun oğlu bazarda hamballıq eləyir, dilənir”. Əlimdəki pulu harada salmışam, evə necə gəlmışəm – xəbərim olmayıb. Dünəndən bu dərdi çəkə bilmirəm, vallah, çəkə bilmirəm. (*Ağlayır*) Ay Allah, kaş ölüydim, bu günü görməyəydim!

Məzahir ölsə, billəm ki, ölüb, oturub beş gün ağlaram, qurtarar gedər, “torpağın üzü soyuq olar”, – deyiblər. Mənim oğlum Qarabağda şəhid olanlardan artıq deyil ki! Məsəl var, deyərlər: “Ölüm var,

ölüm kimi, ölüm də var, zülm kimi!” Bununku züldü, zülm. Deyir: “Ölüsü olan beş gün ağlar, dəlisi olan hər gün”. İndi isə gündə on yol olurəm, dirilirəm, olurəm, dirilirəm, sən də məndən betər. (*İkisi də ağlayır*)

Sevda – Ana, bir az özüvü ələ al, birdən Allah eləməmiş, yenə şəkərin qalxıb-eləyər!

Məsmə – Ta “qarınınkı Qurandan keçib”, qızım. Allahdan ya özümə, ya da Məzahirə ölüm istəyirəm, daha tabım qalmayıb! (*İkisi də ağlayır*)

Məsmə (*yavaş, ehtiyatla*) – Sevda, qızım, mən anayam, hər şeyi görürəm, bilirəm. Mənə açıq de, sənin Məzahirə qarşı bir... istəyin-zadın qalib?

Sevda – Yox. Yalan niyə deyim? Ona olan əvvəlki hissələrim çoxdan ölüb. O öldürüb! Məzahir yalan danişanda, evdən oğurluq-zad eləyəndə, ya məni döyəndə elə gözümdən düşür ki! Onda ona nifrat eləyirəm, görmək belə istəmirəm. O, hər gün mənim əsəblərimlə oynayır, ona görə də isterik olub getmişəm. Evə nə qədər “skori”\* gələr? Mən daha dözə bilmirəm, bezmişəm. Hələ mən heç! Barı evə baxsın, uşağa baxsın. Bu bir ildə nə evə Allahın bir çörəyini alıb, nə də Fəridə bir cüt corab. Elə deyil? Bəlkə, yalan deyirəm? Mən onu bağışlaya bilmirəm. O, mənim bütün ömrümü zəhərləyib. Vallah, neçə dəfə istəmişəm özümü öldürəm, Fərid qabağımı kəsib... Əgər Fərid olmasayıdı, yəqin ki, çoxdan özümü toka verib öldürmüştüm.

Məsmə – Amandı, qızım, elə demə! Qulaqlar kar olsun, eşitməsin. Sən niyə ölürsən, sən cavansan, mən ölməliyəm, mən! Amma... indi bədbəxtlikdən heç birimiz ölä bilmərik, çünkü bizə bir şey olsa onda Məzahir də, Fərid də ortalıqda qalib məhv olar! Fikirləşib bu işə bir əncam çəkmək lazımdı, qızım. Fəqət... necə? Heç özüm də bilmirəm.

Sevda – Mən Məzahirə neçə dəfə dedim, yalvardım, neçə dəfə ağladım, özümü öldürdüm – eşitmədi. Yenə elə öz işindədi... Ondan sonra çox düşündüm, çox götür-qoy elədim. Axırda bu

qərara gəlmışəm ki, mən... mən uşağı da götürüb gedəm... Çünkü bu yaziq uşaq belə atadan nə götürəcək, nə öyrənəcək? Heç olmasa, oğlumu xilas eləyərəm...

**Məsmə** – Sən bir az səbrli ol, qızım, “Allah da səbrlinin tərəfindədi”. Mən də bilirom ki, “bıçaq ta sümüyə dayanıb”. Sən: “Lənət Şeytana”, – de. Mən istəmirəm ki, sizin ailəniz dağılsın...

**Sevda** – Nə ailə? Belə də ailə olar? O ailə çoxdan yoxdu... Sizdən də üzüqaralıq eləyirəm, biz bir ildi ki, ailə həyatı yaşamırıq, bacı-qardaş kimiyik!

**Məsmə (əllərini göyə açır)** – Ay Allah, sən saxla, bu cavallara yazığın gəlsin! Bizə kömək elə, ya Rəbbim! Bu zəhrimar nə bəla şeydi belə?! Mən belə şey görməmişəm, deyir: “Evdə bişməyib, qonşudan gəlməyib”. Allah heç kimə göstərməsin! (Pauza) Sevda, axı siz bir-birinizi çox istəyirdiz. İndi niyə belə oldu?


**Sevda** – Düzdü, mən onu – nə gizlədim – çox istəyirdim, çünkü o mərifətli, qanacaqlı oğlanıydı. Mən Məzahirə görə nələrdən keşdim – bunu siz də bilirsiz. Amma... o indi çox dəyişib, əvvəlki Məzahir deyil.

...Orası da var ki, Məzahir indi xəstədi, özü də ağır xəstə, ona psixi xəstə kimi baxmaq lazımdı. (Pauza) ...Onun o ağrılarını, o əzablarını görəndə bir insan kimi yazığım gəlir, kömək eləmək istəyirəm ona. Amma necə kömək edim, bilmirəm. (Pauza) Məzahirin yoldaşlarından biri – o gün elə yanindaca ölüb, o biri isə – tutulub gedib. Ondan sonra yaman qorxuya düşüb, ona görə də, indi özü müalicə olunmaq istəyir. Dünən deyirdi ki, “pis gündəyəm, Sevda, əgər müalicə olunmasam, ya ölçəm, ya da tutulacam”. Bəlkə, onu müalicə elətdirək, ana, həə?

**Məsmə** – Düz deyirsen, qızım. Qoy, Məzahir gəlsin, oturub onunla bir əməlli-başlı danışaq, görək onun buna sözü nədi?

*Məzahir daxil olur.*

**Mezi** – Ana, “lomka”dayam, Ölürəm, mənə tez pul ver, gedim.



**Məsmə** – Ay bala, mən pulu haradan alım? Evdə gün-dirilik qoyubsan ki, pul da istəyəsən? Utanıb qızarmırsan? Heç düşünürsən ki, iki arvad, bir uşaqla bu evə qapanıb nə yeyir, nə içir, nə ilə dolanırlar? Evə qazanc gətirmirsən, gətirmirsən, bari evdən də daşıyb aparma... Günlərlə evə, eşiyə gəlmirsən, anan cəhənnəm, heç olmasa bir uşaqla, gəlinlə maraqlan! Axı, Sevda cavandı, yemək, geymək, başqaları kimi gəzmək istəyir, sənsə... Vallah, günlərin bir günü mən də çərləyib ölçəm, onda rahatlanacsan. Atan öldü, ürəyin soyumadı, indi də məni öldürmək istəyirsən?

**Mezi** – Ana, vallah, ağrıyıram, özümlə bacara bilmirəm, nə eləyim? Mən bu bəlaya düşəndən bəri nələr çəkmişəm – onu bir Allah bilir! Kimlərin ayağına getməmişəm? Elə adamların ki, əvvəller mən onları heç adam da saymirdim! Ana, elə bilirsən iynə

vurmaq xoşuma gəlir? İndi bunun bir “kayfi” da qalmayıb, “ağrıya vururam”. Yəni vururam ki, ağrım olmasın, mən də adam balası kimi özümü bir az normal hiss eləyim. İndi bütün bədənim dəlik-deşikdi.

Onu da bilirəm ki, heç kimin yanında bir itcə hörmətim qalmayıb... Yadıma keçən illər düşəndə az qalıram dəli olam! Amma, vallah, bir çıxış yolu tapa bilmirəm... Adam deyir: “Bunu da vurum, bir də vurmayaçam”. Elə bil beynimdə bir “qurd” var. O “qurd” tərpənəndə məni çox narahat eləyir. Elə hey o “qurd”u öldürmək istəyirəm. Ona görə də bir də görürsən, yenə heroin axtarırsan, yenə gedibsən bariqanın\* xarabasına elə bil ayaqları adamı sürüyüb aparır ora... Bunu izah eləyə bilmirəm e, bu bir qəribə hissidi, özüm də baş aça bilmirəm, vallah... Ana, məni başa düş, bu dəfə də məni ötüsdür – bu axırıncı dəfədi, qoy gedib “qurdu”mu öldürüm, bir də səndən pul istəməyəcəm.

**Sevda** – Ana, ona heç nə vermə, gedib yenə iynə vuracaq! (*Meziyə tərəf dönür*). Bu nə vaxtacan belə davam edəcək? Bu ailə deyil, ev deyil, evcikdi. Dünən biri zəng eləyib ki, “Mezi məndən 150 dollar borc alıb, yeddi aydı vermir”. O, axırda heç bilirsən, mən nə nə təklif elədi?

**Mezi (laqeyd)** – Qələt eləyir, mən heç kimdən 150 dollar almamışam.

**Sevda** – Yalan deyirsən! Sənin bu yalanların bizi lap cana doyurub. Bəs Şulan əmiyə nə deyirsən, o da yalan deyir? 100 dollar da onun dükanından alıbsan ki, “uşağı həkimə aparıram, üç günə qaytarıram,” üç gün olub üç ay, onun pulunu qaytarmayıbsan. O da deyir: “Kasib adamam, pul mənim deyil, dükanındı, verin, aparım qoyum yerinə”.

**Mezi** – Əshi, yalan deyir.

**Sevda** – Bayaq düz evə gəlmisdi, ana ilə onu birtəhər yola saldıq getdi. İndi sualıma cavab ver: bu işlər nə vaxta qədər belə davam eləyəcək? Öz əlinlə ailəvi dağıtmak istəyirsən?

**Mezi** – Bu günlük məni ötüsdürün, sabahdan tüpürəcəm “mal”a da, iynəyə də!

**Sevda** – Ay Allah, bu məni çərlədəcək... Necə də yalan danişir. Bax, sənə deyirəm, özün sec: ya ailə, ya iynə!

**Mezi** – Sevda, başa düş, indi “lomka”dayam, bütün bədənim ağrıyır, dözə bilmirəm. Mənə bir az pul verin, gedim iki-üç “kub” vurum, sakitləşim. Vallah, bu axırıncı dəfədi, bax, Fəridin ölmüşü!

**Sevda** – İnanmırəm sənə, inanmırəm! Mən deyirəm: “Aydan aya”, sən deyirsən: “Çaydan çaya”. Məzahir, görünəm ki, sənin fikrin ancaq narkotikin yanındadı, o sənə ailədən də, usaqdan da əziz olub. Ona görə də sənlə mənimki tutmaz! İndiyəcən deməmişəm, amma indi deyirəm: “Səndən mənə ər, Fəridə ata çıxmayacaq!”

**Mezi** – Qurban olum, Sevda, məni attb getmə!

**Sevda** – Yox, daha dözə bilmirəm! Kondisioneri, soyuducunu, televizoru aparıb satdın – dinmədim, mənim pal-paltarımı, qır-qızılımı satdın – üstünü vurmadım. Bu gün xrustal vaza yoxa çıxıb, sabah da yəqin ki, məni satacaqsan! Buna kim dözər? Səninki səndə, mənimki məndə. Xudahafiz!

*Sevda usağı da götürüb ağlaya-ağlaya gedir. Mezi pəncərə şüşəsini sindirib venalarını kəsir, qan axır. Məsmə xanım çığırır, haray salır. Mezi qaçıb gedir. Səsə qonşu Nəcibə müəllimə gəlir.*

**Nəcibə** – Məsmə bacı, o nə səs idi elə? Yenə nə olub?

**Məsmə (yorğun)** – Nə bilim, ay Nəcibə müəllimə? Yenə Məzahirin dəliliyi tutub, venalarını kəsir! Gəlinlə sözleşdirilər, o da usağı götürüb getdi dədəsi evinə.

**Nəcibə** – Sevda yaxşı qızdı, onda bir günah görmürəm. Onun yerinə kim olsayı – elə eləyərdi. Bir ildi sizin evdən qeylü-qal\* kəsilmir. Çalışıb buna son qoymaq lazımdı! Ailəni dağıtmak asan iş deyil.

**Məsmə** – Bə mən başıdaşlı nə eləyim? Məzahirin öhdəsindən necə gəlim?

**Nəcibə** – Hər şeyin bir yolu, yolağası olur. Məsmə bacı, sən onu apar qoy Narkoloji dispanserə, müalicə elətdir, yoxsa Məzahir arada qalib məhv olacaq, hamidən çox yanın da sən olacaqsan! Ona heyfim gəlir, cavandı, özü də axı, pis uşaq deyil.

**Məsmə** – Yəni deyirsən Məzahir təzədən adam olub adamlar cərgəsinə qoşulacaq? Gözüm elə qorxub ki, heç inanmağım gölmir.

**Nəcibə** – Niyə ki? Qasım müəllimin oğlu səninkindən betəriyi. Aparıb müalicə elətdirdilər, indi, maşallah, gül kimidi!

Bizim sinif müəllimələrindən birinin əri də narkomanıydı. Yazıq üç ildi getmişdi, hələ də qızıydı! (*Qulağını çəkir*) Onu da apardıdar xəstəxanaya, Vaqif həkimin yanına, müalicə olundu, indi, maşallah, özü uşaq gözləyir, əri də ta heroinə baxmir, işləyir, çörək qazanır. Sən ümidiyi itirmə, oğluvu apar, qoy Narkoloji dispanserə.

**Məsmə** – Ay səni xoş xəbər olasan, Nəcibə müəllimə! Əgər Məzahir müalicə olunub düzəlsə, ömür boyu sənə minnətdar ollam!

**Nəcibə** – Məsmə bacı, mən sənin yerivə olsam, əvvəlcə bir Qasım müəllimin arvadı Səmayə xanımla söhbət eləyərem.

**Məsmə** – Çox düz deyirsən, Nəcibə müəllimə. Onda qoy Səmayə bacı ilə bir “ağız-ağıza dəyim”, sonra. Görüm, o, nə məsləhət görür?

**Nəcibə** – Neynək, “məsləhətli don gen olar”.

**Məsmə** – Ay Nəcibə müəllimə, Məzahir bizi hamının yanında gözükögəli eləyib, borcluların əlindən heç bilmirəm hara baş götürüb qaçam. O qədər borc yığışib ki! İndi “itə də bir əppək borcumuz var”. Bu dörd divardan başqa ta heç nəyimiz qalmayıb, məcbur bu evi sat-maliyam, başqa çarəm yoxdu. İstəyirəm bu evi satıb borcları qaytarım, sonra da şəhərin kənarında bir xosək\* alım... Nə deyirsən?

**Nəcibə** – Sən nə danışırsan, ay Məsmə bacı? Heç belə evi də satmaq olar? Bu ev axı Aslan müəllimdən yadigardı.

**Məsmə (acizanə)** – Çarəsizəm, ay Nəcibə müəllimə, çarəsi-zəm! Vallah, başqa bir çıxış yolu tapa bilmirəm, nə eləyim? (*Pauza*) Elə dərddi ki, çəkirəm, bu dərddi dağa yüksəsən, dağ da dözməz ki

mən dözürəm! Axırıncı dəfə nə vaxt gülmüşəm – yadımdan çıxıb. Deyir: “Danışmaqdən dilim quruyub, ağlamaqdən gözüm”.

**Nəcibə** – Bədsuyum olma, bircə sən deyilsən ki, bu dərdi çə-kən... Sən Allahdan səbr dilə. Özü də dur ayağa, get Səmayə xanımgilə, “günü günə satma”, dur!

*Gedirlər.*

*Pərdə*



## DÖRDÜNCÜ PƏRDƏ

Narkotik maddə – ailəvi qırğın “silahı”di.  
Müəllif

Həkim kabinet. Kabinetdə divan, kreslo, kitab şkafi, kuşetka, seyf, televizor, böyük yazı masası qoyulub. Həkim ağ xalatda yazı masası arxasında oturub nə isə yazır. Qapı açılır, Məsmə xanım daxil olur. Həkim ayağa qalxıb kresloda yer göstərir, o əyləşir.

Məsmə – Salam, həkim.

Vaqif – Əleykə salam. Xeyir ola, xala, nə yaxşı?

Məsmə – Heç soruşma, xalan sənə qurban! Bir oda düşmüşəm, “götürürəm əlim yanır, qoyuram yer”. Nə ölen kimi ölü bilirəm, nə qalan kimi qala. Allah baisalırin evini yıxsın, yıxdı mənim evimi! Xəcalətdən xeyrə-şərə də gedə bilmirəm. (Pauza.) Oğlumun gül kimi arvadı, ay parçası kimi uşağı... İndi nə evə baxır, nə eşiye baxır. Bilmir ki, ailəsi hardadı, uşağı harda? Yanıram, külüm çıxır! Dərdim çoxdu, həkim, açıb-bükə bilmirəm, dost var, düşmən var. “Allah heç kimi övladla imtahana çəkməsin”, çətindi, çəkmək olmur!

O gün tutmuşdular, Allah heç kimə göstərməsin! Bir müsibətlə onu qurtardıq, ta soruşma – dərimizi soydular e, dərimizi...

Beş-altı gün ara verdi, indi yenə başlayıb... İndi bilmirəm ki, nə edim? Lap başımı itirmişəm! (Doluxsunur)

Vaqif – Mən belə başa düsdüm ki, oğlunuz narkotik qəbul edir?

Məsmə – Hə, hə, balamı salıblar narkotikə, həkim. Heroidi, nədi, ona düşüb... Qonşumuzun oğlu da heroinə qurşanmışdı. Onu keçən il Siz qurtarıbsız. İndi, maşallah, düzəlib.

Vaqif – Kimdi qonşunuz?

Məsmə – Azər, Qasım müəllimin oğlu.

Vaqif – Hə, tanıyıram. Düzdü, onu mən müalicə eləmişəm. İndi necədi?

Məsmə – Yaxşıdı, heç kimə qoşulmur, işləyir, ailəsini saxlayır. Anası bilsəz Sizə nə qədər dua edir? Elə bura gəlməyi də o məsləhət gördü. Məni çevir balalarının başına, Məzahiri də Azər kimi elə, ver əlime.

Vaqif – Xala, danişin görüm, oğlunuz nə vaxtdan narkotikə başlayıb? Burnuna çekir, yoxsa iynə vurur?

Məsmə – İynə vurur, başıva dönüm, iynə. Allah o iynə çıxardanın evini yıxsın! Gündə dörd-beş dəfə vurmasa, deyir: “Ana, bağım çatlayar”. Tutulandan sonra çox danladım, deyir: “Ana, bezmişəm, az qalıram özümü öldürəm!” Deyir: “Mənə kömək elə, bir qələtdi eləmişəm. Çıxandan sonra bir daha eləməyəcəm”. Mən də anayam, nə edim? Deyirəm: “Cavandı, birdən özünə qəsd eləyər, qalarım yaman güne”. Ondan sonra onun uşağına, ailəsinə kim baxacaq? Onsuz da ailədə başıpapaqlımız bircə elə Məzahirdi... (Pauza) Həkim, Məzahir bizi quru yurdda qoyub. Bizim topdağıtmaz evimiz varındı. Evdə nə vardısa, Məzahir hamısını daşıyb dəyər-dəyməzinə verib narkotikə. Ta satılışı bir şeyimiz də qalmayıb! (Pauza) Ətraf dükanların hamısına borcluyuq. Gündə bir adam borca gəlir. Evdə otura da bilmirəm!

Mənim yoldaşım həmişə karlı yerlərdə işləyib. On il raykomun<sup>\*</sup> birinci katibi olub, son vaxtlar da tikinti idarəsində rəisiydi. Bəlkə, tanıyasınız: Aslan Süleymanov. Allahan gizli deyil, Sizdən nə gizlədim, atası onun belə-belə əməllerinə dözə bilmədi, ürəyi partladı, öldü... (Ağlayır) Ürək buna necə dözsün?

Vaqif – Aslan müəllimi tanıydım. Allah ona rəhmət eləsin, yaxşı kişi idi. Hmm... Demək, bu onun oğludu? Yaxşı, xala, bəs oğlunuz indi haradadı?

Məsmə (ağlaya-ağlaya, ucadan) – Heç bilirəm hansı cəhən-nəmdədi? Yenə qoşulub üzünü mürdəşir yumuş Cibişə, görən, hara

baş alıb gedib? Üç-dörd gündü evə-eşiye də gəlmir, harada yatır, harada durur, anası ölmüş, nə yeyir, nə içir bilmirəm. Elə də arıqlayıb ki... Bir dəri, bir sümükdü. Belə getsə, öləcək... (*Gözünün yaşını silir*) Məzahir qabaqlar bir gözəl, bir gözəl oğlanıydı: hamı onun ağlığını, qanacağını, qabiliyyətini deyirdi. Elə də əliaçiq idi ki! Yetənə əl tuturdu, kömək edirdi...

Qonşuluqda Abdulla adında bir oğlan var, hamı ona Qara deyir, Məzahirlə uşaqlıqdan dost olublar. Beş-altı il bundan qabaq onunla iş qurdı, pul qazandı, maşın aldı, özünə Bakıda ev aldı. Bu zəhri-mara düşəndən sonra ev də getdi, maşın da, iş də! Bütün dostları da, Qara da başından dağıldılar. Qara deyir: "Məsmə xala, narkomana etibar olmaz, kim onunla işləyər ki? Narkotiklə qurtarsın, xətri nə istəyir eləyim onunçün" (*Uzun pauza*). Həkim, indi Qara dönüb olub Abdulla müəllim. O, özünə ikimərtəbəli bir imarət saldırıb ki, iki göz istəyir tamaşa eləyə! Onun anasına Qara Fatma deyərdilər, onun-bunun işini görərdi, xalça-palazını yuyardı. "Ağ gün adamı ağardar, qara gün qaraldar" – indi o Fatma bir ağ ət gətirib ki, görən onu tanımır. Yaslara da gündə bir təzə paltar geyib gələr. Qara anasını elə saxlayır, amma mənimki?.. "Kiminin əvvəli, kiminin axırı". Ehh... Bə, mən indi nə eləyim? Mənə bir məsləhət verin, həkim.

**Vaqif** – Məsmə xala, Məzahiri təcili buraya gətirmək lazımdı. Onu tez tapın, xəstəxanaya gətirin, yoxsa gec olacaq!

**Məsmə** – Düzdü, doktor. Gedim qardaşım oğluna yalvarım, onu axtarıb tapsın, bir al-dillə bura gətirsin. Görəsən, o hara baş alıb gedib? Siz Allah, məni bağışlayın. Məsmə xalan dərdli, "dərdli söyləgən olar".

*Gedir. Əlində balaca dəri çanta olan gözlüklü bir kişi kabinetə daxil olur.*

**Müxbir** (*tez-tez danışır*) – Salam, gəlmək olar?

**Vaqif** – Salam, olar.

**Müxbir** – Mən radiodan gəlmişəm, müxbirəm. Tanış olaq: Səməd Kərimbəyli.

**Müxbir həkimə yaxınlaşır, onlar görüşürlər.**

**Vaqif** – Xoş gəlibsiz, əyləşin.

**Səməd Kərimbəyli** – Sizdən narkomaniya mövzusunda müsbət götürmək istəyirəm. Vaxtınız var?

**Vaqif** (*gülümsəyir*) – Taparıq. Sizi konkret nə maraqlandırır?

**Səməd Kərimbəyli** – Doktor, Sizə iki sualım var, icazənizlə cavabınızı dikofona yazmaq istəyirəm. Olar?

*Müxbir diktofonu masanın üstünə qoyur. Həkim danışmaq üçün hazırlanır: boğazını arıtlayır, kresloda dikəlib oturur, qalstukunu düzəldir.*

**Vaqif** – Olar, mən hazır.

**Səməd Kərimbəyli** (*həkimə müraciətlə*) – Narkotik maddə qəbulu adamı nələrdən məhrum edir?

**Vaqif** – Siz deyin ki, nələrdən məhrum etmir?! Mənə görə, o adam beş şeydən – əvvəla, can sağlığından, pul-paradan, yaxşı addan, sonra həm bu dünyasından, həm də o dünyasından məhrum olur:

– o, hər şeydən qabaq, insanın sağlamlığını əlindən alır, onu ağır xəstəliklərə düşür edir. Narkomaniya – psixosomatik xəstəlik sayılır. Beləsinin nə sağlam canı, nə də sağlam ruhu ola bilər.

– narkotik maddə bahadır, onu almaq çoxlu pul tələb edir. Daim artan bu tələbatı ödəmək üçün narkoman pula gedən nəyi varsa, satır, həmin pulu isə narkotikə sərf edir. Nəticədə, əvvəller zəngin olan bir şəxs sonda var-yoxdan çıxır, müflisləşir, borca düşür...

– hər kəs istəyər ki, yaxşı adı olsun, "çünki yaman addan ölüm yaxşıdır". Narkoman kim olursa-olsun, hansı ad-sana, fiziki ya maddi imkanlara sahib olursa-olsun, onun adına bir damğa vurulmuş olur: "Narkoman" – o, bu ləkəli adla da yaşamaq məcburiyyətində qalır.

— narkotik maddə insanı bu dünyyanın nemətindən məhrum edir: o, ailəsindən, işindən, dostlarından uzaqlaşır, həyatdan, təbiətdən, yeyib-içməkdən, gəzməkdən zövq almir. Axırda isə o, cinayətə sürüklənir... Narkomanın yalnız bir arzusu olur: nə olursa-olsun heroin tapmaq, iynə vurmaq! Əslində narkoman heç o maddədən də həzz ala bilmir, yalnız “ağrıya vurur”, amma buna baxmayaraq, güclü meylin də qarşısında duruş gətirə bilmir, yəni həm “Əli aşı”ndan olur, həm də “Vəli aşı”ndan.

— narkotik maddə insanı o dünyyanın nemətindən — cənnətdən də məhrum edir, çünki Allahın buyurduğu doğru yoldan sapıb Şeytana uyan bir bəndəni Tanrı öz cənnətinə niyə qəbul eləsin?

Mən Yer üzündə ikinci elə bir şey tanımram ki, narkotik maddə qədər insanı hər şeydən belə total şəkildə məhrum eləyə bilsin!

**Səməd Kərimbəyli** — Narkotik maddənin bəlasına düşməmək üçün nə etmək lazımdır?

**Vaqif** — Maariflənmə işi hər yerdə sağlam qurulmalıdır. Bu yönələ xüsusilə Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi kompleks maarifləndirici və profilaktik tədbirlər görməlidirlər.

Təhsil Nazirliyi ədəbiyyat üzrə tədris proqramına tabakomaniya, alkoqolizm və narkomaniyadan bəhs edən əsərlər salmalı, onları tədris etməlidir. Asif Kəngərlinin “Zəhrimər” hekayəsini orta siniflərdə, “Bəla” pyesini isə yuxarı sinifdə tədris etməyi təklif edərdim. Bu əsərlərin mövzusuna uyğun inşalar yazılmalı, bu problemlər hər sinifdə müzakirə predmetinə çevriləlidir. Həmin müəllifin “Tütünçəkmə barədə hər şey”, “Alkoqol – sağlamlığın və sağlam həyat tərəzinin düşməni” və “Narkotik maddə – ailəvi qırğın “silahı” adlı kitabları da sinifdən xaric oxu kimi təlim materialına daxil edilməlidir.

Mədəniyyət Nazirliyində isə “Bəla”, “Zəhrimər” adlı pyeslərlə yanaşı, digər müəlliflərin əsərləri də tamaşa yoyulmalı, filmlər çəkilməli, kitablar çap olunmalıdır. Elə etmək lazımdır ki, orta məktəb şagirdləri ədəbiyyatdan bir dərsi teatrda keçsinlər, bu mümkün

deyilsə, onda həmin dərsin sinifdə film-tamaşası təşkil edilməlidir. Belə çox maraqlı, əyani olar, yadda qalardı.

**Səməd Kərimbəyli** — Doktor, ətraflı və dolğun müsahibə üçün sağı olun.

*Həkim müxbirlə görüşüb onu qapiya qədər yola salır. Kabinetə bir qadın daxil olur.*

**Leyli** — Salam, həkim, mən yoldaşımdan ötrü gəlmışəm.

**Vaqif** — Salam. Sizin probleminiz nədir?

**Leyli** — Mənimki içir..., gecə demir, gündüz demir, içir. Özü də sənətkardı, əlləri “qızıldır”. İçməyəndə adamdı, ailəsinə, uşağına yaxşı baxır, hamiya yanımıldı. İçməsə, “quzu”du, “mələsə eti yeyilər”. Amma elə ki, içdi... üzünü görmə! Gərək biz evdən qaçaq! Evi vuracaq, dağıdacaq... Məndə ana qoymur, dədə qoymur, söyüb yamanlayır. Uşaqlar da, qonşular da beziblər ondan. Mən heç, ailəsiyəm, birtəhər dözürəm. Deyirəm: “Bəs uşaqların günahı nədi?” Sizdən də üzüqaralıq edirəm, üç uşağım var: ikisi qızdı, biri oğlan. Qızlarım yekəlib, bu gün-sabah ərə getməlidilər. Ay doktor, sən də mənim qardaşım, indi kim alkaşın qızını alar? Oğlum da təzə əsgərlikdən gəlib. Atasının bu əməllərinə dözə bilmir. Deyir: “Mama, baş götürüb evdən gedəcəm!” İndi qalmışam yaman günü! Uşaqlar da, mən də əsəbi olmuşuq. Axı nə qədər yalvar-yapış etmək olar, nə qədər sixılmaq olar, nə qədər ağlamaq olar?

**Vaqif** — O, çıxdan içir?

**Leyli** — Biz iyirmi beş ildi ki, ailə qurmuşuq. Bu iyirmi beş ilin azı on beş ilini o hər gün içib, hər gün içib... Mən bəxtiqara bir ağ gün görməmişəm. Uşaqlarım qonşunun evində, ağac altında yatıblar — elə böyükmişəm onları. Nə isə... Axır vaxtlar da, ay doktor, elə bil onun başı xarab olub. Özü ilə danışır, gah deyir: “Qoymayın, məni güdürlər, tutacaqlar”, gah məndən şübhələnir, gah da qonşulardan. Bir də görürsən qaçıb girdi kravatın\* altına. Deyirəm: “Elə niyə elayırsən?”. Deyir: “Qorxuram”.

İndi onun özünü də gətirmişəm, eşikdə gözləyir. Deyirəm: “Ya ölsün, ölüsünü aparım, ya dirisini” — belə yaşamaq daha mümkün

deyil. Özü də qoca deyil e, cəmisi qırx doqquz yaşı var. Amma görən elə bilər o, yetmiş yaşılı qocadı. Hələ mənimlə yanaşı gedəndə çox adam elə bilir ki, o mənim atamıdı.

Vaqif – Xanım, Siz xəstəni aparın qəbul şöbəsinə. Oradan da stasionara qoyarlar. Görünür, xəstə ağır xəstədi, amma biz nə lazımsa edərik, narahat olmayıñ.

Leyli – Sağ olun, doktor, Allah balanızı saxlasın.

Gedir.

Pərdə

## BEŞİNCİ PƏRDƏ

Narkotik – bütün çirkinliklərin “ata”sıdır.

Narkomaniya – ölümü pulla satın almaqdır.

Müəllif

Xəstələr üçün palata. Dörd çarpayı, tumba, maqnitofon qoyulub. Çarpayaların ikisində xəstə var. Onlar həzin musiqiyə qulaq asırlar. Üçüncü xəstə – Mezini tibb bacısı qoluna girib gətirir. Mezi özünü çarpayiya tullayır, ağrıdan qıvrılıb açılır, zarildayı... Həkim palataya daxil olur.

Mezi (təngnəfəs) – Ağrıdan ölürmə, doktor, tez olun, bir tramal vurun, dözə bilmirəm!

Vaqif – Günay, Adilə xanımdan bir ağrıkəsici götür, gəl, xəstəyə vur. Tez ol!

Mezi (çığırır) – Sümüklərim sınır! Başım çönürlər, özümü doğramaq istəyirəm!

Tibb bacısı çıxır. O, əlində şpris geri qayıdır, damara iynə vurmaq üçün xəstənin venasını axtarır, tapa bilmir. Mezi ağrıdan yerində dura bilmir, çapalayır.

Vaqif (ucadan) – Sakit ol, sakit ol! İmkan ver, iynəni vuraq.

Həkim Mezinin qolundan tutur. Tibb bacısı onun yuxu venasına iynə vurur: xəstə sakitləşir.

Günay – Doktor, indi bir çətinliklə damara düşdüm, sabah nə edəcəyəm – bilmirəm. Damar yoxdu!

Vaqif – Görürəm. Damar tonusdan düşüb, divarı qalınlaşdır, hər yeri göyərib, döyənəkdi. Gərək körpükükləti venaya kateter qoyaq.

Həkim cib telefonunu çıxarıb nömrəyiğir.

Alo, Zakir həkim, salam, necəsən? Sağ ol. İndicə heroin narkomaniyası ilə bir ağır xəstə gətiriblər. Onun körpükükləti venasına kateter qoymaqla lazımdı. Nə vaxt bura keçə bilərsən? Yaxşı, onda gözləyirəm. Təşəkkür.

*Həkim xəstənin təzyiqini ölçür, nəbzini tutur. Ürəyinə və ağıciyərlərinə qulaq asır. Qarnını əllərilə palpasiya edir. Axırda çəkiclə reflekslərini yoxlayır.*

**Mezi (qayğılı səslə)** – Doktor, necədi vəziyyətim?

**Vaqif (ağır-ağır)** – Açığı, vəziyyətin yaxşı deyil... Səndə ekstrasistoliya var, əzizim, nəbzin isə dəqiqədə 110 dəfə vurur. Arterial təzyiqin 90/60 mm civə sütunudu. Qara ciyərin 8 sm böyüyüb, ağrılıdı – bu, yaxşı əlamət deyil. Reflekslərin də çox güclənib. Sabahki müayinələrdən sonra sənin xəstəliyinin ağırlıq dərəcəsini daha dəqiq müəyyən edə biləcəyik.

**Viloş (burnunda danışır)** – Doktor, birdəfəlik de ki, ona “kapremont”\* lazımdı da!

**Əbili (özünəməxsus ləhcə ilə)** – Deyir: “Kor kora “kor” deməsə, bağrı çatlar!”

**Vaqif** – Nə vaxtdan başlamışan?

**Mezi** – Üç ildi.

**Vaqif** – Gündə nə qədər heroin qəbul edirsən?

**Mezi** – O baxır günə... Gün olub bir qram, gün olub üç qram heroin vurmüşam, gün də olub bir-iki “çət”.

**Vaqif** – Aha. Yuxun necədi?

**Mezi** – Pis. Gecələr yata bilmirəm. Səhərə yaxın bir-iki saat yatam, ya yatmayam. Yatanda da qarmaqarışq yuxular görürəm.

**Vaqif** – Əsəblərin necədi?

**Mezi** – Onu demə, doktor, çox əsəbiyəm e, çox.

**Vaqif** – Bəs cinsi fəaliyyətin?

*Məzahir başını aşağı salır, dinmir.*

**Vaqif** – Neçə yaşın var?

**Mezi** – İyirmi beş.

**Vaqif (zarafatyanı)** – O barədə rəqəmlərin yeri, deyəsən, dəyişik düşüb: halin əlli ikiyə uyğun gəlir... Yaxşı, gündə nə qədər siqaret çəkirsən?

**Mezi** – Bu işə başlamamışdan qabaq bir qutu mənə iki-üç gün bəs edirdi, indi isə gündə üç-dörd qutu görmür. “Mal” vurandan sonra adamın ürəyi elə siqaret istəyir ki!

**Vaqif** – Siqareti neçənci sinifdən çəkirsən?

**Mezi** – Onuncu sinifdən.

**Vaqif** – Bəs nəşəni?

**Mezi** – Elə o vaxtlardan...

**Vaqif** – Dərmanlarla aran necədi?

**Mezi** – Nə bilim? Son vaxtlar heroinə pul çatmayanda diazepamdan, tramaldan-zaddan atmışam.

**Vaqif** – Aydındı. Demək, səndə həm heroin narkomaniyası, həm tabakomaniya, həm də dərman toksikomaniyası var. Sən vəziyyətin necə ciddi olduğunu başa düşürsən? Köhnə həkimlərdən biri deyib ki, “biz üç nəfərik: mən – həkim, sən – xəstə, o – xəstəlik. Əgər xəstə həkimin tərəfinə keçsə, biz iki olarıq, xəstəlik tək qalar onda biz ona qalib gələrik! Yox, əgər xəstə xəstəliyin tərəfinə keçsə, o halda həkim tək qalar və heç nə eləyə bilməz”. Əzizim, sənin qarşında iki yol var: ya müalicə olunub düz yola qayıtmalısan, ya da narkotikin dalınca getməlisən. Üçüncü yolu yoxdu! Narkotik isə adımı hara aparıb çıxarıır – bunu özün məndən də yaxşı bilirsən. Narkotik qəbul edən hər bir şəxs evə iki dəst paltar alıb qoymalıdır: biri kəfəndi, o biri isə dustaq paltarı, çünki o paltarlardan birini tezliklə geyməli olacaq. Bildin?

**Mezi** – Doktor, mən bu həyatdan bezmişəm, özü də heroinində iyrənirəm! Fikrim müalicə olunub çıxmışdır. Sizdən xahiş edirəm ki, nə lazımsa eləyin, məni bu bələdan qurtarın! Ömrüm boyu Sizə minnətdar olaram.


**Vaqif** – Mən də, tibbi personal da əlindən gələni edəcək. Sənin vəzifən isə narkomanlarla əlaqəni birdəfəlik kəsməkdir! Əgər səndə şübhəli bir şey hiss etsəm, ya testdən çıxmasan, dərhal evə yazacam. Bildin? Gəl, “şərti şumda kəsək!”.

**Mezi** – Bəli, doktor. İnşallah, elə şeylər olmaz! Mən bura müalicəyə gəlmışəm.

**Vaqif** – Bu təkcə müalicə məsələsi deyil. Bu, həyatla ölümün, Xeyirlə Şərin mübarizəsi məsələsidir – bunu daim yadda saxla. Gündə, Məzahiri sabah hərtərəfli yoxlamaq lazımdı: sidiyin, qanın analizi, hepatitis C-yə, bir də VİÇ-ə görə müayinə, ağciyərlərin rentgenoqrafiyası. Sonra... Simuzər xalaya de, qoy Məzahirin sanitər təmizliyinə bir baxsin.

**Günay** – Baş üstə, doktor.

*Zakir həkim daxil olur. O, xəstəyə köynəyini çıxarmağı işarə edir. Həkim körpücük sümüyünün yanını novokainlə keyləşdirir və körpücükaltı venaya kateter qoyur. Tibb bacısı sistemi çarpayının yanına gətirib kateterə sancır. Maye gedə-gedə Günay bir neçə iynəni sistemin rezin hissəsinə vurur. Vurulan iynələrin təsirindən Mezi yuxuya gedir. Digər xəstələr Meziyə yaxınlaşır, ona tamaşa edirlər.*



**Viloş** – Doktor, mən bunu tanıyorum. Atası son vaxtlar tikinti idarəsinin rəisiydi, keçən il öldü. Şahab məhləsində qalırlar. Üç ildi “şəpləyir”\*. Cibişlə bir “kruq”\* durlar. Özü də bizim məhlədən qız alıb.

**Əbili** – Deyəsən, bir yerdə çox olubsuz?

**Viloş** – Yoox. Onun “kruq”u ayrı, mənimki ayrı. Mən çəkəniyəm, o, “iynəyə oturub”. Mən ömrümüzdə iynəyə yaxın getmərəm. İynə kişi işi deyil!

**Əbili** – Ə, nə fərqi var, iynə vurdun, ya nəşə çəkdi? Narkotik elə narkotikdi da. “İlanın ağına da lənət, qarasına da”...

**Viloş** – Fərqi çoxdu... Sən elə şeyləri bilməzsən. Nəşə elədi ki, olanda çəkirsən, olmayında yox. Nəşə narkotiklərin “şahi”di! Özü də mən “zloy”\* narkoman olmamışam. Belə dəə... Bala-bala çəkmişəm özüm üçün. Şofer babayam, on ildi işləyirəm, hələ bir dəfə də olsun Viloş ustanın əlindən xəta çıxdığını görən olmayıb.

**Əbili** – Ə, niyə yalan danışırsan? Dörd il bundan qabaq körpüdən çaya kəllə vuran kim idi?

**Viloş (mizildayır)** – Əşşı, o da bir işiydi, oldu.

**Əbili** – Bə keçən ay “avariya”\* eləyən kimiydi?

**Viloş** – Əh! Nə bilim? Uşaqlar bir “baş”\* “mürşüdü”\* nəşə vermişdilər – ondan sonra oldu. (Əsəbiləşir) Sən də, əl çək də məndən.

**Günay** – “Yalançının şahidi yanında olar”.

**Əbili** – And işsə də Qurana,

İnanma narkomana. (*Gülüşürlər*)

**Viloş** – Bə sənin əlivə nə olub?

**Əbili** – Sexdə “stanoka”\* düşüb.

**Viloş** – Görürsən, qəzavü-qədər olanda olur.

**Əbili** – Qardaş, mən danmiram ki! İçmişəm, “piyan”\* olmuşam, əlim “stanoka” düşüb. Deyirəm, yəni: “gəl, əyri oturaq, düz danışaq”.

**Vaqif** – Viloş, sən dörd-beş gündən sonra burdan çıxırsan. İndi özüvü necə hiss edirsən?

Viloş – Əla! Yuxum yaxşı, iştaham yaxşı. Özüm də “bomba” kimiyəm. Buradan çıxan həmən Əshabü-Kəhfə\* gedib qurban kəsib tövbə edəcəm. “Həvəsdi, bəsdi”, ta uşaqlar da böyüyüb. Arvad-uşaq adamın üzünə durur!

Vaqif – And içənlər, pirə gedənlər çox olub, amma əməl edənlər az.

Viloş – Mən o kişilərdən deyiləm, dedim, qurtardı getdi! Tövbə edib nəşəyə əl uzatmaq günahdı, adamı tutar. Əgər çəksəm, heç bu başdan pirə də getmərəm. Mən elə şeylərdən qorxaram, doktor.

Vaqif – Görək də... Göstər kişiliyivi. Sən necə, Əbili?

Əbili (*əllərini yuxarı qaldırır*) – Mən qələt elərəm! Araq mənə elədiyini eləyib, ta nəyim qalib? Gül kimi sexim vardı, pulum, param, adım, sanım... Şəhərdə iki usta olsayıdı, biri məniydim. Alkaşlar başına qarğı-quzğun kimi yiğışardılar. Axşam sexin qabağında, bəlkə, dörd-beş nəfər məni gözləyirdi, çünkü işləyirdim, pulum variydi... Hər gün onlarla “ley-pey”\*. Bir də gördüm Leylan düzündə qalmışam. Hani o dostlar? İndi yanımı bir qutu siqaret gətirənim də yoxdu! Hələ indi başına dəyir... Arvad neçə dəfə dedi, eşitmədim. Üstəlik, onu döydüm, söydüm, uşaqları qan-bağır elədim. Axırda arvad bezdi, uşaqları da götürüb getdi... (Pauza) Deyir, böyük oğlum təkər sexində işləyir. Ortancıl çayxanada günəmuzd fəhlədi. Xırda oğlan da bazarda peraşki\* satır. Kül mənim başına! (İki əlli başına qapaz vurur)

Vaqif – Xəstəxanadan çıxandan sonra nə eləyəcəksən?

Əbili – Gedib sexi açacam, işləyəcəm, qapı-pəncərə düzəldəcəm. Sənətim dülərgərlikdi də! Sonra ailəmi gətirib saxlayacam, uşaqları məktəbə göndərəcəm.

Vaqif – Ailənlə rəsmi ayrılmışan?

Əbili – Yoox... Arvad məhkəməyə ərizə verib, amma hələ məhkəmə olmayıb. Doktor, Siz mənə yaxşı bir arayış verə bilərsiz?

Vaqif – Nə barədə?

Əbili – Yəni mənim müalicə olunmağım barədə – məhkəməyə verəcəm. Bir də bizimkilər inanmazlar ki, mən artıq içməyəcəm. Siz, bəlkə, bizimkilərlə danışasız? Xahiş eləyirəm, doktor, çox xahiş eləyirəm.

Vaqif – Nə olar, danışaram. Amma gərək sən də sözünün üstündə durasan, içməyəsən.

Əbili – Yox, yox, içməyəcəm, içənin atasına lənət! Hələ in-diyyəcən butulkaya qalib gələn olmayıb, butulka hamiya qalib gəlib! Mən bunu burda başa düşdüm.

Vaqif – Sənə, Əbili, kompleks müalicə, plus alkoqola qarşı iyrəndirici terapiya aparılıb – effekti də yaxşıdı. Amma son sözü yenə də insan özü deyir, çünkü insan şüurlu məxluqdu. Bilirsən də nə deyirəm? Ailənlə qohumlarının inamını qazanmaq, özüyü doğrultmaq üçün sənə hələ çox çalışmaq lazımlı gələcək.

Əbili – Sizə söz verirəm, çalışacam! Allah qoysa, özüvüz görəcəksiz, doktor.

Vaqif – Allah ağızından eşitsin, uşaqların yazıqdı.

Əbili – Doktor, qoy bir söz də deyim, ürəyimdə qalmasın. Mən bura gələnəcən araq da içirdim, siqaret də çəkirdim. Sizin sayənizdə burada arağı da yerə qoymuşam, siqareti də! Demək, bura mənim kimilər üçün əstəgfürullah, elə pirdi də? Elə deyil?

Vaqif (*gülə-gülə*) – Yaman dedin, Əbili. Sağ ol!

*Həkimlərlə tibb bacısı çıxırlar. Səfərlə Qara əllərində meyvə dolu zənbillə bir blok siqaret palataya daxil olurlar.*

Qara – Salam.

Viloş – Əleykə salam. Mezinin yanına gəlibsiz?

Səfər – Hə, Məzahirin.

Viloş – Ona iynə vurdular, yatdı, indi oyadaram: Mezi, Mezi, dur, dostların gəlib.

*Məzahir gözlərini açır.*

**Qara** – Ö, Məzahir, bu nə gün-dirilikdi? Necəsən? Gör bir kim gəlib?

**Məzahirlə Səfər görüşürlər.**

**Mezi** – Səfər, sən hara, bura hara? Xoş gördük.

**Səfər** – Xoş günün olsun. Üç gündü ki, Bakıdan gəlmisəm. Dünən Məsmə xala ilə görüşdüm. Səndən çox giley elədi. Arvad yanın düşüb, fikir eləyir, hamısı da sənin üzündən.

**Mezi** – Bilirəm, başa düşürəm. (*Başını aşağı dikir*)

**Səfər** – Necədi vəziyyətin?

**Mezi** – Vəziyyətim... həkim məni yoxladı, sabah da analizlərimi verəcəm. Nə bilim, Səfər, deyəsən, yaxşı deyiləm axı...

**Səfər** – Məzahir, məktəbdə əlaçı şagird olubsan, səni məhlədə hamiya nümunə göstərildilər. Bəs necə oldu ki, sən narkoman oldun?

**Mezi** (*köksünü ötürür*) – Heç özüm də bilmirəm... Universitetin üçüncü kursunda oxuyanda Qara ilə birlikdə bankdan kredit götürdük, başladığ işləməyə. Əlimiz də gətirirdi, ayağımız da, pula pul demirdik... Üç il bundan qabaq uşaqlarla Söyüldü restoranda oturmuşduq, yeyib-içirdik. Dedilər: “Gedək saunaya”. O vaxt Sulduz təzə bir sauna açmışdı. Getdik ora. Bir az bilyard oynadıq, saunaya girdik. Orada massajist qızlar var, onlarla məzələndik. Qızlar bizə pivə, araq gətirdilər. İçdim, gördüm ki, məni tutdu. Dedilər: “Bundan bir şey çıxmaz, gedək “sixaq”\*. Orada dalda bir otaq var, yığışdıq ora, dörd nəfər idik, “poker”\* oynadıq. Mənim əlim gətirdi, bunları uddum. Gördüm ki, onlar bir-bir keçirlər o biri otağa. Qayıdanda da hamısı nəşeli, gülə-gülə golırlər. Soruşdum ki, “orada nə var ki, hamınız ora gedirsiz?” Dedilər: “Bilmək istəyirsənsə, özün buyur, bax”. Mən o otağa girəndə gördüm ki, Cibiş əlində dolu şpris özünə iynə vurur. Dedim: “Bu nədi?” Dedi: “Heroin. İstəyirsən sən də vur, bunun “kayfi” bambaşqadı”. Dedim: “Axı mən iynə vura bilmirəm?” Cibiş dedi: “Narahat olma, mən vuraram”. Dediym kimi, həmin vaxt

çox kefli idim. Elə kefli başa da mənə iynə vurdular... On-on beş gündən sonra gördüm ki, daha heroinsiz qala bilmirəm...

**Qara** bilir, mənim o vaxt maddi imkanım çox genişiydi, çünkü gecə-gündüz işləyirdim, durmaq yoxuydu. Narkotikə düşəndən sonra, inanın, elə olub ki, Cibiş, ya Mazana on-on iki min dollar verib göndərmişəm “kristal mal” dalınca! Sonra heroin məni işdən-güçdən də elədi. Yavaş-yavaş “iynəyə oturdum”, “mal” olanda günlərlə evdən eşiç çıxmırdım, iynələnib yatırdım. Necə deyərlər: “İçim, uçum” qaydası ilə yaşayırdım. Gün olub beş-altı dəfə, gün olub sekiz-on dəfə iynə vurmuşam... İş töküldü qaldı, şəriklərim məndən ayrıldılar. Bir gün gördüm ki, tək qalmışam! Axırda Qara da məndən uzaqlaşdı...

**Qara** – Özün günahkarsan! Mən sənə neçə dəfə dedim, eşitmədin.

**Mezi** – Mən səni qınamıram. Sənin yerivə kim olsayıd, elə edərdi. Günahların hamısı məndədi, daha doğrusu, heroində... Hə, Səfər, yavaş-yavaş başladım dükanları, maşını, Bakıdakı evi satmağa... Bir müddətdən sonra onları da satıb vurdum damara! Axırda, düşdüm borca. Əvvəlcə, beş-altı adamdan borc istədim, verdilər, çünkü mənim narkoman olduğumu hələ bilmirdilər. Biləndən sonra daha heç kim mənə borc pul vermədi. Məcbur oldum ilişdim evə. Evdə nə vardısa, hamısını satdım, ya da heroinə dəyişdim.

**Səfər** – Bilirəm. Məsmə xala mənə danışib. İndi çox adama borclusən...

**Mezi** – Elə ona görə də neçə dəfə istəmişəm özümü öldürəm... Anam, bir də Sevda olmasayıd, indi çoxdan...

**Səfər** – Gic-gic danışma, ağlıví başıva yiğ! Sənin gözəl ailən var, uşağın var... Sən ölsən, onların taleyi necə olar? Bir düşün... Mən Qara ilə söhbət eləmişəm, ikimiz də sənə kömək edəcəyik. Borcların yarısını mən, yarısını da Qara ödəyəcək. Müalicədən sonra məsləhətləşib, sənə münasib iş də taparıq.

**Mezi (sevincək)** – Sağ olun e, çox sağ olun! Vallah, qardaş qardaşa belə yaxşılıq eləməz. İkinizə də qurban olum! Allah qoysa, borcunuzdan çıxaram.

**Qara** – Məzahir, yad adam kimi danışma, biz üçümüz də dost olmuşuq, çörək kəsmişik! Aslan əminin boynumuzda haqqı-səyi çox olub. Pul qazanmağın yolunu da sən mənə öyrədibsen. Mən sənin sayəndə bu mərtəbəyə çatmışam, bunu unutmuram.

**Mezi** – Sağ ol, Qara! (*Səfərə müraciətlə*) Bəs sən demədin nə yaxşı gəlibsen? Xeyirdi?

**Səfər** – Bəli, xeyirdi. Bakıda bizim uşaqlar dedilər ki, “oxudğumuz məktəb pis vəziyyətdədi, gəlin oranı təmir edək, düzəldək”. Mən də pul qoydum, məktəbi “kapital”\* təmir elətdirdik, “sportzal” tikdirdik, “otopleniya”\* çəkdirdik. Qara da burada işlərə nəzarət elədi, on günə açılışdı. Çimnaz müəllimə elə sevinir ki, gəl görəsən! Zarafat deyil, şəhərdə ən yaxşı məktəb indi bizim məktəbdi.

**Mezi** – Orada çoxdan təmir gedir?

**Qara** – Altı ay olar.

**Mezi** – İşə bax ki, bu altı ayda orada təmir getməyindən xəbərim olmayıb! Halbuki, acqarına gündə iki-üç dəfə oradan keçirdim. (*Pauza. Təəssüflə*) Narkoman bilməz gün nə vaxt çıxar, nə vaxt batar, güllər nə vaxt açar, nə vaxt solar. Ehh...

**Qara** – Bir xoş xəbər də var.

**Mezi** – Nədi?

**Qara** – Səfər evlənir.

**Mezi** – Səfər, səni təbrik edirəm, xoşbəxt ol!

**Səfər** – Sağ ol! Məzahir, mən toy günüümü bir həftə də uzatdım ki, sən sağalıb ayağa qalxasan, toyda iştirak edəsən. Mənim solüşim Qaradı, sağdışım da sən olmalısan.

**Mezi** – Siz məni yaman sevindirdiz, ruh verdiz! Allah ikinizi də sevindirsin.

**Vilos** – Bax, əsl dost belə olar, e! O gün biri gəlib ki, “Vilos, ölməmişəm ki, “ağ” da var, “qara”\* da var, hansını istəyirsən?” Dedim: “Qardaş, mən burası müalicəyə gəlmmişəm, gəlməmişəm ki, “xorrayıb” yataqm?” Qayıtdı, çıxdı getdi.

**Əbili** – Mezi, belə dostların qabağında iynə vursan, sən ən “posledni”\* adam olarsan.

**Səfər** – Məzahir, sən müalicə ol, buradan kişi kimi çıx! Bizim isə çoxlu işimiş var, gedək onların dalınca. İndi sən bizə söz verir-sən?


**Mezi** – Səfər, əger mən bir də narkotikə əl vursam, onda gərək arvad ləçəyi bağlayam!

**Səfər** – Məzahir, biz sənə inanırıq. İnanırıq ki, sən ağıllı olacaqsan. Allah əvvəlcə adamin ağılı, sonra malını, axırda canını alır.

**Qara** – Səfər, sənin sözüvün qüvvəti: Allah deyir ki, “mən sənə ağıl vermişəmsə, daha nə verməmişəm? Mən sənə ağıl verməmişəmsə, onda bəs nə vermişəm?” Ona görə mən də deyirəm ki, “Allah sizə ağıl versin, ağılınz olsa, hər şeyiniz olar”. Sağ olun.

*Səfərlə Qara gedirlər.*

**Pərdə**



*– Bezmişəm, vallah, bezmişəm... Bu nə həyatdır mən yaşayıram?! Məni bu bələya salanın Allah bələsini versin!*

*Mən doğru yolu tapıb... bu cəhənnəmdən, bu azablardan çıxmaliyam, mütləq çıxmaliyam...*

## ALTINCI PƏRDƏ

*Ən yaxşı həyat ayıq həyatdı; həzzi də, kefi də axtarsan, nə “ağ”, nə “qara”da yox, bu ağlı-qaralı həyatın özündə taparsan.*

Müəllif

Xəstəxananın darvazası. “Narkoloji dispanser” sözləri yazılış lövhə aydın oxunur. Məsmə xanım, Sevda, Səfər və Qara Məzahiri evə aparmaq üçün qapıda gözləyirlər. Məzahir Vaqif həkimlə birlikdə onlara yaxınlaşır. O ağarıb, kökəlib, səliqəli geyinib. Gülmüşəyir.

Məsmə – Sənə qurban olum, həkim, balamı elə bil mənə təzədən verdin! Göz dəyməsin, Məzahir çox yaxşılaşıb, ona baxanın “gözü doyur”.

Vaqif – Məzahir ağıllı, qabiliyyətli oğlandı. Ümidvaram ki, o, bir daha Şeytana uymayacaq, gələcəyini, bir də ailəsini düşünəcək.

Məzahir – Doktor, bu üç ildə mənim əzab-əziyyətimi, anama, ailəmə çəkdirdiklərimi Allah heç kimə göstərməsin. Heç düşmənimə də arzu eləmirəm! Dünyada ən alçaq iş narkomaniyadı – bu bir bəla şeydi, mübtəla olmayan bilməz. Narkoman, yeri gəlsə, bir qram heroinə ailəsini, namusunu, Vətənini, ... belə hər şeyini satar. Mən bunu, bu həyatı gördüm, ona görə də narkotikə nifrat eləyirəm. Mənə görə dünyada iki alçaq iş var: onlardan biri – qadınlar üçün pis yola düşməkdi, o biri – kişilər üçün narkomaniyadı. Özü də narkomaniya hələ o birisindən də betərdi... Ehh... Heroin çox oğulları sindirdi, cindir elədi... Gözümüz qabağında neçə-neçə nər kimi oğullar can verdi... Hansını deyim?

Vaqif həkim, artıq gecdi, mən atamı geri qaytara bilməyəcəm, amma innən belə nə anamı, nə də ailəmi sixılmağa qoymayacam. Nə isə... Günahım çoxdu. Ana, sən Allah, məni bağışla, Sevda, mə-

ni bağışla, sizi nə qədər incitdim! Qarşınızda çox günahkaram. Mən bu gündən artıq Mezi də deyiləm, Məzahirəm. Mən sizləri innən belə heç vaxt, heç vaxt narkotikə dəyişmərəm! Burdan çıxan kimi hamama, ordan da düz məscidə gedirəm, and içib, tövbə edəcəm.

**Səfər (zarafatyana)** – Demək, yolumuz birdi: mən də əvvəlcə bəy hamamına gedib, sonra kəbin kəsdirmək üçün məscidə gedəcəm. (*Hamı gülüşür*)

*Əlində dəri qovluq olan müstəntiqlə polis Cibişi qolu qandallı gətirirlər. Məzahir Cibişi görüb arxasını ona çevirir.*

**Cibiş** – Mezi, üzüvü niyə yan tutursan, məndən küsübən? Görmürsən “ilişmişəm”? Qılılı, əclaf “iş verən”\* imiş, “torbamızı tikib”. İndi bizi tutublar.

**Məzahir (aciqli, əsəbi)** – Mən sənə neçə dəfə dedim ki, “bunun axırı yoxdu, gəl, gedək müalicə olunaq, çıxaq”? Sənəsə – eşitmədin. Bu da ki axırı: “Niyətin hara, mənzilin ora”.

**Cibiş (dişlərini ağardır)** – İndi mənzilim “sanatoriyadı”. Bir neçə illiyinə “dincəlməyə”\* gedirəm.

*Polis Cibişi arxadan itələyib aparır. Məzahir onun arxasında baxır, başını bulayır.*

**Məsmə (onun arxasında boğma çıxarır)** – Kül başıva, Allah belələrini yaradır ki, yer üzü boş qalmaya. Pərvərdigara, sən mənim balamı belə xata-bələdan saxla!

**Məzahir** – “Su sənəyi suda sınar”. Altı ildi ki, Cibiş iynə vurur. O, məndən başqa beş-altı nəfərin də damarını deşib – bu, ən “podlı iş”\* sayılır. Onlardan ikisi tutulub “sroka” gedib, ikisi isə indi pis gündədi. Biri də ata-ananın yegənə övladıydı, keçən il “tuxta mal”\* vurdu – iynə damarında hamamda öldü, getdi. İyirmi yaşı vardi... İndi onun anasının başına hava gəlib, atasını isə deyəsən, iflic vurub...

**Məsmə** – Vay, vay, anan ölsün, bala!

**Məzahir** – Doktor, heç bilirsiz şəhərdə nə qədər narkoman var? Hamısı da cavan-cavan uşaqlardır. Əgər mən desəm ki, onlar kimin uşaqlarıdır... Siz, bəlkə də, inanmazsınız.

**Vaqif** – Yox, mən inanaram, çünki neçə ildi bu işin içindəyəm. Çox şeylər görmüşəm! (*Əlilə zalı göstərir*) Sən o sözləri bunlara de... Heç bilirsiz, narkomaniyanın belə yayılmasının səbəbləri nədi? Məncə, birincisi – uşaqların ərköyün böyüdülməsi, onlara yerli-yersiz çoxlu pul verilməsi, ikincisi isə – uşaqların maarifləndirilməməsidir. Alik adlı bir narkoman tanıyıram, o deyirdi ki, “Doktor, məni atam bu yola vadər edib”. Soruşanda Alik dedi ki, “mən hələ orta məktəbdə oxuyanda atam cibimə o vaxtkı pul ilə beş-altı min “rubl”\* qoyurdu ki, “get Urişətə, ya Pribaltikaya, qızlarla kef elə”. Mən də o pulu nə qədər xərcləyirdimse qurtarmaq bilmirdi: restorana, bara, içkiyə, bahalı siqaretlərə, qızlara ...” Deyirdi: “Sonra qumar oynadım, nəşə çəkdir, axırda “damara qulluq elədim”. Nəticədə, Alikin taleyi faciəli oldu: ailəsi dağıldı, gül kimi işindən onu atdırı bayıra, düşdü küçələrə. İndi həbsdədi, yatır. Arvadı da pis yola düşdü. İki uşağı var, ikisi də xəstə, özləri də əlliliyə görə müavinət alırlar. Yaxşı yadına düşdü, sənin uşağının neçə yaşı var?

**Məzahir** – İki yaşı. Necə bəyəm?

**Vaqif** – Uşaq necədi, aktivdi? Danışır?

**Məsmə** – Belə də... Pis deyil, doktor, bir az çətinliklə yeriyir, amma hələ danışa bilmir.

**Vaqif** – Hmm... Siz Bakıya gedəsi olsaz – orada, əgər getməsəz – burada onu bir nevropatoloqa göstərin, çünki narkomanların uşaqları çox vaxt müxtəlif qüsurlarla doğulur.

**Məzahir (çox narahat, həyəcanla)** – Deyirsiz, yəni uşaqda nəsə olar? Doktor, əgər Fəriddə bir şey olsa, mən bunu özümə başışlaya bilmərəm!

**Vaqif (tələbkar)** – Siz uşağı mütləq bir müayinə elətdirin! (*Müstəntiqə müraciətlə*) Cənab müstəntiq, Siz Cibişi nə vaxt tutub-suz?

**Müstəntiq** – Dünən. Biz Cibisgili çoxdan güdürdük. Onu dünən axşam dostları ilə birlikdə iynə vurduları yerdə, “pritonda”\* yaxalamışıq – hamısını qoymuşuq içəri. Şəhərimizdə belə şərəfsiz adamlar hələ çoxdu. Yaxın günlərdə onları da tutacaqıq. İndi bunu narkoloji ekspertiza üçün gətirmişik, qalanlarını da sabah gətirərik.

**Vaqif** – Onda Siz, zəhmət olmasa, ekspertiza kabinetinə gedin. **Müstəntiq** gedir.

**Qara (Məzahirə müraciətlə)** – Mən bir şeyə məəttələm: nə sən özün Cibisqulu ilə, nə də ailəniz onun ailəsi ilə tay deyil! O, iki dəfə “türmə”yə düşüb-çıxmış adamdı. Arvadı ilə bacısı – çox-çox üzr istəyirəm – indi pis yola düşüblər. Onları şəhərdə artıq hamı tanırı. Eşitdiyimə görə, Cibisqulu arvadına deyib ki, “bilmirəm, hara gedirsən get, nə eləyirsən elə, axşama mənə pul gətir, pul”. Məni də yandıran odur ki, Məzahir gedib onunla oturub-durur, onunla yoldaşlıq eləyir! Maraqlıdı: səni o qurumsaqla bağlayan nədi belə?

**Məzahir (əsəbi)** – Qara, dərdimi artırma, mənim çəkdiyim özümə bəsdi! Məni onunla bağlayan o zəhrimarıydı, o da qurtardı getdi!

**Vaqif** – Yaxşı, yaxşı! “Keçənə güzəşt” – deyərlər. Məzahir, sənin gələcəyə planın necədi?

**Məzahir** – Hələ özüm də bilmirəm. Bir iş tapıb işləmək istəyirəm.

**Səfər** – Doktor, Məzahirə burda da, Bakıda da iş tapılar. Siz necə məsləhət görsəz, elə də eləyərik.

**Vaqif** – Əgər Bakıda işləmək imkanı varsa, deyək ki, bir-iki illiyinə buralardan uzaqlaşsa, yaxşı olar. Buna necə baxırsız?

**Səfər** – Çox yaxşı! Toydan sonra mən təzə evə köçəcəm. Bakıdakı ikiotaqlı mənzilimsə boş qalacaq. O mənzili Məzahirə

verirəm, nə qədər istəyirsə orada yaşaya bilər. Orada ona uyğun iş də var.

**Qara** – Əgər burada qalsa, Məzahirə görə mən də iş tapa bilərəm, o barədə problem yoxdu.

**Vaqif** – Hər halda yaşayış yerini dəyişməsi daha məqsədə uyğun olardı. Evdə məsləhətləşib son qərara gələrsiz. Bu belə... Məzahir, sənə bir neçə tövsiyəm var, qulaq as! Müalicə müddətində sən fiziki asılılıqdan çıxdın, lakin psixi asılılığın isə hələ uzun zaman davam edəcək. Ona görə də həkim-narkoloqla kontaktda olmaq, vaxtaşırı ambulator müalicə almaq, iki il ərzində isə dəri altına narkotikin antoqonisti olan preparat tikdirmək lazımdı. Bu preparat sənə çox kömək eləyəcək, eks halda gücün çatmaz. Bildin? Özüyü qoru – narkotikdən, alkoqoldan, siqaretdən uzaq ol! Köhnə “kruq”la\* əlaqəni birdəfəlik kəs. Əgər o əlaqəni kəsməsən, onlar sənin axırıva çıxacaqlar. Yadda saxla: “kruq” yixmayan evi heç nə yixa bilməz. İdman elə, ya da namaz qıl. Vaxtında, özü də kalorili yə. Bir də işlə məşğul ol. Əgər daim işdə olsan, onda belə səfəh şeylər yadıva düşməyəcək.

**Məzahir (sən səslə)** – Oldu, doktor! Məsləhətinizə əməl eləməyə çalışacam. Elə bil təzədən dünyaya gəlmİŞEM! Sizə çox min-nətdaram.

**Səfər (dəvətnamə təqdim edir)** – Vaqif həkim, Sizi ailənizlə birlikdə bu gün “Səadət sarayı”na – toyuma dəvət eləyirəm.

**Məzahir (gülə-gülə)** – Bu gün həm Səfərin toy günüdü, həm də mənim yenidən doğulan günüm. Özü də bu günü mən həmişə qeyd eləyəcəm. Ona görə mən də öz növbəmdə Sizi doğum günümə dəvət eləyirəm.

*Hami sevinir, gülür.*

**Vaqif (gülə-gülə)** – Səfər, sənin toyunu, Məzahirinsə yeni doğum gününü təbrük eləyirəm – “Səadət sarayı”nda görüşənədək!

*Həm Vəqif həkimlə səmimi görüşür. Gedirlər.  
Şən musiqi.*

**Pərdə**

**Son**

*Naxçıvan, 2002.*



*Bəkərəzələr nəşrilişinə böyük qədər. O mənzil Naxçıvan  
Bəkərəzələr nəşrilişinə böyük qədər. O mənzil Naxçıvan*

**ZƏHRİMAR\***

*Üç pərdəli bədii-sənədli pyes*

**ŞƏXSLƏR:**

*Teymur – sigaret düşküni, 55 yaşında*

*Fatma – Teymurun arvadı, 50 yaşında,*

*Məhəmməd – ağsaqqal kişi, 70 yaşında*

*Mir Həsən – dindar şəxs, 65 yaşında*

*Murad – müəllim, 35 yaşında*

*Aydın – həkim, 45 yaşında*

*Professor – həkim, 50 yaşında*

*Fətulla – gənc, 25 yaşında*

*Mahir – çayçı, 30 yaşında*

*Gəlin, uşaqlar, qonşular*

## BİRİNCİ PƏRDƏ

*Siqaretin əvvəli – qazılıqdi\*, sonrası – tazılıq.  
Deyim*

Teymurgilin həyat evi. Zal otaqda mebel, televizor qoyulub. Teymur siqaret çəkə-çəkə divanda oturub televizora baxır. Bir tərəfdə galin uşağı yedizdirir. Uşaq tüütün iyindən boğulur, öskürür, sonra ağlamağa başlayır – səsə nənəsi Fatma xanım gəlir.

Fatma – Uşaq niyə ağlayır? (Gəlin əli ilə qayınatı Teymuru göstərir) – A kişi, görmüsən uşaq boğulur? O zəhrimarı çıxıb eşikdə çəksən olmaz? Yeddi ildən sonra nə müsibətlə bir uşaq tapmışıq, onu da sən zəhərləmək isteyirsən? Dur, dur çıx eşiye!

Teymur – Ay arvad, rədd ol başımdan! Qoy kinomuza baxaq.

Fatma – Yox, yox, dur ayağa, dur çıx eşiye. (Onu kürzəyindən itələyib salır həyatə)

Teymur – “Lənət sənə kor Şeytan” haa... Belə olur bax, söyü-lürsən, tünbətün qızı, toxumunuz kəsilsin sizin! (Siqaret kötüyünü tez-tez sümürür, onun ardınca yeni bir siqaret yandırır)

Fatma (qarğıış edir) – Səni görüm öz odunda yanasan, hə-rayına gələn olmasın! Sən məni bu neçə ildə dəli eləyibsən.

Teymur (hədə ilə) – Get, qurban ol ki, gəlin evdədi, yoxsa sə-nə bir Həzrət Abbas şilləsi çəkerdim, mis dadi verərdi.

*Teymur hirslə hasar qapısına tərəf gedir,  
qapı çırplılır.*

Pərdə



## İKİNCİ PƏRDƏ

Ağzınızdan çıxan siqaret tüstüsü təkcə tütünün yox, həm də sizin yanın toxumalarınızla hüceyrələrinizin tüstüsüdü.

*Bu, hələ alışmayan, yavaş-yavaş, için-için yanın canınızla cibinizin tüstüsüdü.*

Müəllif

Çayxana. Orada dörd stol, ətrafında stullar qoyulub. Birinci stolda Məhəmməd kişi ilə Mir Həsən oturub çay içir, söhbət edirlər. Qalan stollar boşdur.

Çayxana təmiz, səliqəlidir. Çayçı Mahir iri mis samovar, çayniklər, stəkan-nəlbəki, qənddan, limon, şirniyyat düzülmüş piştətanın arxasında durub öz işlə məşğuldur.

**Məhəmməd** – Keçən bazar günü getmişdim Bakıya, qarandaşığunun toyuna. Toy evidi deyə evdə çoxlu adam variydi. Mənim də yerimi sənin o qonşun “Tütün Teymur”la bir otağa salmışdır. Bütün gecə ilan vuran yatdı, o yatmadı, elə hey öskürdü, elə hey öskürdü... Səhərə yaxın bəlgəm gəldi – haşa məclisdən – hayxırkı, tüpürkü, tualetə girdi, otağa keçdi – qərəz toya gələnləri də bidar\* elədi, qoymadı yatmağa... Səhərisi gün hamı onu danladı. Hara yetəcək?! Bu yaşda siqaret üstə ərlə arvadın sözü çəpləşdi. Hamı da Fatma bacıya kömək çıxdı. Axırda qardaşı dedi ki, “Teymur, gəl, səni xeyir işdən sonra bir həkimə aparım”. Guya razılıq verdi, amma sonra aradan çıxdı.

Deyirəm: “Sən seyidsən, Mir Həsən, Allah adamışan, bəlkə, səni eşitdi. Sən onu bir danla, boynuna qoy getsin həkimə, yazıqdı”.

**Mir Həsən** – Bir dəfə onunla bu barədə bir ayaqüstü söhbatımız olub. Teymura dedim ki, “nə görmüsən bu zəhrimarda, rədd elə getsin də onu?!” Mənə nə desə yaxşıdı? Deyir: “Mən qırx illik dostuma xəyanət eləyim?” Daha bu sözdən sonra ona nə deyim, bişli, saqqallı kişidi, adam özü də xəcalet çəkir axı?! (Pauza). Amma Məhəmməd, yenə də araya salıb ona bir dəlil-nəsihət eləyərəm, onun bir boş damarı var, onu tutsam nə desəm, eşidəcək.

*Murad müəllimlə Fətulla daxil olurlar. Salam verib ikinci stola əyləşirlər. Çayçı onlara çay ilə nərd gətirir.*

**Murad** – Nədən oynayaq, Fətulla?

**Fətulla** – Bir çaynik çaydan.

**Murad** – Dünənki kimi ciğallıq eləməyəcəksən?

**Fətulla** – Mən nə vaxt ciğallıq eləmişəm, Murad müəllim?

**Murad** (*lağ ilə*) – Yox əşsi, “kürdün nəyi də olsa, oğurluğu olmaz”. Görən deyər: “Bu heç Cığal Cəfərin oğlu Danqa Fətulla deyil”.

Teymur yavaş-yavaş gəlir. Başı ilə salam verib üçüncü stola oturur. Müştük, siqaret və kibrit qutusunu qabağına qoyur. Fikirlidir. Mahir ona çayla siqaret gətirir. Teymur təzə bir siqaret yanır.

Axırda Aydin həkimlə Professor daxil olurlar. Hamiya salam verib dördüncü stola əyləşirlər. Aydin həkim işarə ilə Mahiri yanına çağırır.

**Aydın** (*alçaq səslə*) – Mahir, Bakıdan qonağım var, bizi Or-dubad lumusu ilə bir qəşəng pürrəngi çay ver, özü də yekə çay nikdə.

**Mahir** (*şən səslə*) – Baş üstə, doktor.

**Professor** – Çox maraqlı xəstə idi, belə hadisə nadir hallarda olur. Yadımdadı, hələ iyirmi il bundan qabaq Mustafa Topçubaşovla\* bir xəstəni əməliyyat edərkən belə bir anomaliyaya rast gəldik.

**Aydın** – Professor, Sizin bu sinteziniz çox uğurlu oldu. Təşəkkür edirəm. Mən də çox şey öyrəndim.

**Professor** – Mənimlə müntəzəm əlaqə saxla. Çalış təyinatı dəqiq yerinə yetirsinlər. Dinamikanı izlə, qeydlər apar, çünkü fikrim var bir elmi məqalə hazırlayıb ikimizin imzası ilə verək İstanbuldakı “Genel cerrahiyə” jurnalında dərc olunsun.

**Aydın** (*sevincək*) – Nə yaxşı olar, Professor! Bu məqalənin mənim dissertasiyama da köməyi dəyər.

**Mahir** çay, limon və şirniyyat gətirir. Teymurdə boğulma tutması olur: o, öskürür, öskürür, öskürür... Hamı əl saxlayıb Teymura tərəf baxır.

**Murad** – Teymur əmi, yenə niyə elə öskürdün? Bir həkimə getsənə, ölürsən axı?!

**Teymur** (*təngnəfəs*) – Nə bilim, ay Murad müəllim? Bir ildi ki, bu öskürək məni əldən salıb, istilik də ki, bir yandan...

**Murad** – Bəs, həkimlər nə deyir? Heç müayinəyə-zada gedib-sən?

**Teymur** – Yoox, düzü, qorxuram getməyə. Elə bilirəm nəsə əngəlli bir şeydi – ona görə getmirəm.

**Murad** – Mən onu-bunu bilmirəm, səninki siqaretdəndi, Teymur əmi. Gündə nə qədər çəkirsən?

**Teymur** – Ha çox... On üç yaşından bu zəhrimarı çəkirəm, düz qırx iki ildi. Həmişə də papiros çəkmışəm, yəni filtrsiz siqaret. Gün olub beş “paçka”\*, gün olub altı “paçka” çəkmışəm. Özü də tüstü gərək mənim ürəyimə dəyə, yoxsa qanix\* verməz. Axır səkkiz-doqquz ildə səhər acqarına da çəkirəm. Nə bilim? (*Günahkar adam kimi başını aşağı salır*)

**Radio.** “Hörmətli dinləyicilər, indi də tütünün insan orqanızminə zərərli təsiri barədə həkim-narkoloqun söhbətinə qulaq asın”.

**Mahir** (*uca səslə*) – “Adını çək, qulağını bur”. Teymur əmi, di qulaq as! Ə, orada nərdi az şaqqıldadın, qoyun, görək həkim Teymur əmiyə nə deyir?

**Radio.** “Bizlərdən çoxu siqaret çəkir. Siqaret çəkməyin zərərli olmasını indi hamı bilir. Görəsən, biz həm özümüzə, həm də ətrafımızdakılara necə zərər verməyimiz barədə heç düşünürük?”

Əvvəlcə görək, tütünün tərkibində hansı zərərli maddələr var? Siqaretdə dörd minə qədər belə maddə aşkar edilib. Onlardan ən çox nikotin, kanserogen maddələr, karbon qazı, dəm qazı, qatranlar və digər maddələr insanda müxtəlif xəstəliklər əmələ gətirdikdən sonra onu öncə əlilliyə, sonra isə erkən ölümə doğru aparır.

İndi isə belə maddələrin hansı patologiyalar törətməyinə nəzər salaq. Gəlin, nikotindən başlayaq.

Nikotin – narkotik maddə olub güclü sinir zəhəri hesab olunur. Nikotin yüksək dozada olarsa, mərkəzi sinir sisteminin iflicini əmələ gətirə bilər, az dozada isə hafızəni zəiflədir, başağruları ilə

yuxu pozğunluğuna səbəb olur. Qana sorulan kimi endokrin sistemi, xüsusilə böyrəküstü vəzə təsir edərək adrenalin ifrazını artırır – o isə damar spazmı törədərək, arterial qan təzyiqini yüksəldir. Yaşlı, xüsusən təzyiqi olan adamlar üçün bu, çox təhlükəlidir! Bununla iş qurtarmır: adrenalin ürək üçün “qamçı” rolunu oynayaraq, onu sürətlə döyünməyə, çox işləyib az dincəlməyə məcbur edir. Nəticədə, ürək əzələsi yorulur, haldan düşür, vaxtından tez qocalır – bu isə ürək infarktı üçün zəmin yaradır. İnfarkt keçirmiş şəxslər üçün siqaret çəkməyə davam etmək növbəti infarkti göz qabağına gətirmək deməkdir. Adrenalin periferik damarları daraltdığı üçün orada axan qanın miqdarı azalır – qidalanma pozulur: siqaretin ən ağır fəsadlarından biri olan ayaq damarlarının obliterasiyaedici endarteriiti belə əmələ gəlir. Bu da axırda ayaqlarda qanqrena ilə sonuclanır. Bundan başqa, nikotin xoşagəlməz acı dadi ilə həm də mənfi emosiya yaradır.

Vaxtilə nikotini tütünün tərkibində ən zəhərli maddə hesab edirdilər, lakin məlum olub ki, radiaktiv maddələr ondan da təhlükəlidir. Bu radiaktiv maddələrdən benzpirenlə dibenzpireni göstərmək olar. Onlar alfa- və beta-hissəciklər şüalandırmaqla ağ ciyəri daxildən dağdır, xərçəng xəstəliyi əmələ gətirirlər. Bu, həyat üçün çox qorxuludur! Bədxassəli şışlərin əmələ gəlməsinə şərait yaranan, onun inkişafına kömək edən dəm qazı ilə kükürd qazıdır. Dəm qazının toksiki maddə olması isə hamiya məlumdur.

Ötüz doqquz yaşında həyata gözlərini yuman bir amerikan jurnalisti görün nə yazır: “Mən öz “düşmənimlə” on dörd yaşında tanış oldum, onunla iyirmi beş il “dostluq” etdim” – belə “dostluğun” sonu isə təəssüf ki, ağciyər xərçəngi olub.

Siqaret tüstüsünün iyi ilə aromatikliyini efir yağları və qatranlar müəyyən edirlər. Həmin qatranlar tədricən ağciyər alveollarını doldurub tənəffüsü çətinləşdirirlər. Tənəffüsün pozulmasına karbon qazı ilə dəm qazı da pis təsir edir. Belə ki, siqaret tüstüsün-

də olan karbon, oksigendən dörd dəfə sürətlə hemoqlobinlə birləşərək karbohemoqlobin əmələ gətirir ki, bu şəkildə toxumalara gedən qan zəhərli olub orada oksidləşmə-bərpa reaksiyalarını pozur.

Tütün təkcə ağciyərlərlə tənəffüs yollarına mənfi təsir etmir, o həm də həzm traktına ziyan verir. Siqaret çəkənin ağız suyuna qarışan belə maddələr mədəyə düşərək həzm prosesini çətinləşdirir, iştahani pozur, mədə xorasına, axırda isə həzm sisteminin xərçənginə səbəb olur. Onu da qeyd edim ki, siqaret çəkənlərdə maddələr mübadiləsi ilə vitamin balansı da pozulur. Hər çəkilmiş siqaret bütöv apelsində olan qədər C vitamini parçalayır. Gözün daxili təzyiqini siqaret artırduğu üçün görmə də pisləşir”.

**Fətulla** – Bu həkimləri də qoyasan camaatı yaxşıca qorxuda. Həkimlərin hamısı siqaret çəkir, özləri də deyir: “Ziyandı”. Əgər elə ziyandısa, bəs həkimlər onu niyə çəkir?

**Aydın** – Həkimlərin heç də hamısı siqaret çəkmir. Onu da nəzərə alaq ki, həkim də insandı, onun da zəif cəhətləri olur. Özü də nikotin narkotik maddə olduğuna görə hamida asılılıq yaradır, həmin asılılıqdan çıxmamaq isə hər oğulun işi deyil.

**Fətulla** – Yaxşı, bu siqaret ziyanlı şeydisə, niyə onu bu qədər findi-firuşa\* düzəldib satırlar? Üstəlik onu reklam da edirlər, hə? (*O, əlində olan gözəl siqaret qutusunu yuxarı qaldırır*)

**Aydın** – Ay qardaş, əvvəla, siqaret maqnatları öz mallarını satmaq üçün onu belə gözəl hazırlayırlar – bu, normal bir şeydi. O ki qaldı reklama – onu düz demirsən. Artıq bütün dünyada siqaret reklamları yüksəldilir. Xəbərin var ki, Yaponiyada siqaret çəkəni işə götürmürələr? Papiros çəkməyənə əlavə pul, ya məzuniyyət verirlər, hə?

**Fətulla (lağ ilə)** – Bayaq radioda həkim deyir ki, siqareti çox çəksən, guya iflic olarsan, harada belə şey olub? Əşti, deyir dəə...

**Mir Həsən** – Niyə ki? Elə bizim evin dalında Əsgər İsayev adında bir kişi varıydı. Onda mən cavan idim, o vaxt biz hələ kənd-

də yaşayirdıq. Bir gün xəbər çıxdı ki, Əsgər kişi öldü. Bilirsən o niyə öldü?

**Fətulla (istehza ilə)** – Birdən siqaretdən ölü ee...

**Mir Həsən** – Sən heç lağ-zad eləmə, qardaşoğlu. Bəli, elə siqaretdən ölmüşdü! Səhər-səhər durub gedirlər çölə, ot yiğmağa. Çöldən ot yiğası, gətirib evə çıxardası saat olur on iki. Ona qədər də Əsgər kişi, bəlkə, on siqaret çəkir, özü də ac-susuz – vurub zəhərləmişdi onu. Rəhmətlik elə onunla da getdi!

**Fətulla** – Yaxşı, əgər desəz ki, siqaret ağciyərdə, nə bilim, xərçəng əmələ gətirir, buna inanmaq olar. Bəs, siqaretin ayağa nə dəxli var? Siqaret hara, ayağın qanqreni hara?

**Aydın** – Elə məsələ də orasındadı ki, siqaret təkcə ağciyərlərə zərər verməklə qurtarmır, o, damarları da daraldıb qanın hərəkətinə mane olur. Axırda da qan işləmədiyinə görə qanqrena əmələ gəlir. Sən bir gün bizim xəstəxanaya gel. Mənim iki-üç belə xəstəm var, birinin adı Nüsrətdi, otuz dörd yaşı var – keçən ay onun sol ayağını diz oynağından amputasiya elədik. İndi yazılıq sıkəst olub, heç yerə gedə bilmir. Səbəbi də ki, siqaretdi, bildin?

**Fətulla** – Doktor, deyirsiz, deməyinə, amma o qədər də ağlıma batmir.

**Professor (nəsihatlə)** – İndi qulaq as, oğul, deyim. Mən institutu təzə qurtaranda Respublika xəstəxanasının cərrahiyyə şöbəsinə bir kişi gətirdilər. Onun sağ ayağında qanqrena başlamışdı. O vaxt xəstənin sağ ayağını dizdən amputasiya elədik, dedik ki, siqareti atsın. Atmadı. Bir üç-dörd ildən sonra onu yenə gətirdilər. Bu dəfə bud-çanaq oynağından götürdük. Yenə dedik ki, siqareti mütləq atsın. Yenə atmadı. Beş-altı ildən sonra onu təzədən gətirdilər – bu dəfə sol ayağını dizdən kəsdik. Yenə dedik, izah elədik ki, əgər siqareti atmasa, daha pis olacaq. Elə də oldu: onu iki-üç ildən sonra dördüncü dəfə gətirdilər. Axırıcı dəfə onun sol ayağını dibdən götürdük. Yalnız bundan sonra o, siqareti atdı, amma artıq çox ge-

ciydi! İndi çuval kimi evin bir küncündə qalıb! (*Həyəcanla*) Təsəvvür edirsinizmi bu nə deməkdi? Siz, siqaretin zərərini bir dərindən düşünün. Özünüüz bir anlığa həmin adamın yerində hesab eləyin. On beş-on altı ilə həmin kişini dörd dəfə amputasiya eləmişik. Hətta innən belə siqareti atmasaydı, yəqin ki, daha pis ola bilərdi. Özü də çox qoca da deyil – cəmi əlli yeddi yaşı var.

*Həm susur. Teymur yenə öskürüür.*

**Teymur** – Balam, qoyun görək bu radio nə deyir də?

**Radio:** “*Siqaret çəkməyin sizin ailə büdcənizə vurduğu zərəri heç hesablamısınız? Siqaretə xərclənən pulu aya, ilə vursaq, çox böyük bir rəqəm alınar. Sizin çətinliklə qazandığınız pullar gözünüz görə-görə yanıb kül olur. Axi bu israfçılıqdır!*”

**Mir Həsən** – Müqəddəs kitabımızda deyilir: “Yeyin, içün, israf etməyin, çünki Allah israf edənləri sevməz”.

**Teymur (astadan)** – Ona qalsa, mən iki maşının pulunu yandırıb kül eləmişəm.

**Radio.** “*İndi isə gəlin, siqaretin ətrafımıza və ekologiyaya vurduğu zərəri araşdırıq. Ata evdə siqaret çəkir: görəsən, bu, onun ailə üzvlərinə, qadınlarla uşaqlara necə təsir edir? Bayaq deyilənləri siqaret çəkənlə bir yerdə olan “zərərdidələrə” də aid eləmək olar. Özü də belə zərər uşaq və yeniyetmə orqanizmi üçün daha çox ziyanlıdır! Üstəlik, atanın öz övladı üçün pis örnek olması da nəzərdən qaçmamalıdır. Vay o günə ki, evdə hamilə qadın olmuş ola! Daha pisi isə ağar hamilə qadın, ya süd verən ana siqaret çəkirsə...*”

**Mir Həsən** – Qurani-Kərimdə deyilir ki, “Allahın qulu qiyamət gündündə dörd şeydən hesabat verməlidir. Birincisi, özünü nəyə həsr etməsi barədə, ikincisi, elmi ilə nə iş gördüyü barədə, üçüncüüsü, malını nəyə sərf etməsi barədə, dördüncüüsü isə canına necə baxması barədə hesabat”. Necə bilirsiz, siqaret çəkən bu hesabatı verə biləcək? Ay verdi ha! Qurandan daha bir ayə: “Sağlamlıq qaydalarına riayət edərək qüvvətli olan mömin həmin qaydalara əməl

etmədiyi üçün gücsüzləşib zəif düşən mömindən Allah qarşısında daha xeyirli və sevimlidir”.

**Fətulla (rişxəndlə gülür)** – Bu Mir Həsən də lap molla imiş ki?!

**Radio.** “*Dörd yüz il bundan qabaq Amerikadan Avropaya gətirilən tütün bitkisi indi bütün dünyada əkilibbecərilir. Milyonlarla hektar münbit torpaqları “zəbt” edən tütünün əkilibbecərləməsinə, zavod və fabriklərdə istehsalına, hazır məhsulun dünyadan hər yeri daşınib aparılmasına, satışına görün nə qədər insan zəhməti, nə qədər xərc tələb olunur. İstifadə olunmuş siqaret isə öz “bədəməlini” yerinə yetirdikdən: havamızı, suyumuzu korladıqdan, getdiyi hər yeri zibillədikdən sonra öz “missiyasını” başa vurmuş olur. İstirahətə gedən siqaret həvəskarlarının ildə minlərlə hektar ağaç və bitki örtüyünü puça çıxardıqlarını hesablamaq mümkündürmü?*”

**Məhəmməd (təsbehini çevirə-çevirə)** – Mən özüm buralara Keçili kəndindən gəlmişəm. O vaxtı bizim kənddə bir kişi varıydı, adı Hüseynquluydu, amma hamı ona Pəhləvan Hüseynqulu deyərdi. Ucaboy, zəbərdəst\* bir kişiydi, bir oturuma dörd adamın yeməyini yeyərdi. Müharibəyə gedib gələndən sonra başladı tənbəki çəkməyə. O vaxtlar belə siqaretlər hələ yox idi, hamı tənbəki çəkərdi. Hüseynqulu əmi hara getsəydi, tütün torbası da yanında olardı. Sovetin vaxtı “Kommunist” qəzeti çıxardı. Götürərdi o qəzeti hər səhifəni on yerə bölər, tənbəkini ovub içinə doldurur, eşmə hazırlayardı, çəkdiyi də elə eşmə olardı. O vaxtı ən yaxşı tənbəki Qarabağlar, Şah-taxtı tənbəkisi hesab olunardı. Şahtaxtida da onun Mir Ələsgər adlı bir seyid dostu vardi. Payızda gedib ondan illik tənbəki payını alardı, əvəzində də ona ya iki-üç toğlu\*, ya da pul verərdi. Nə isə sözümüz onda deyil... Hüseynqulu kişi bir gün başladı öskürməyə. Hara apardılar dərdinə əlac eləyən olmadı. O vaxtı heç həkimlər də xərçəngin nə olduğunu bilmirdilər. Əlqərəz, kişi düşdü ölüm yatağına; o boyda kişi əridi oldu bir ovuc, paltarının biri də əynində durmadı.

Onun dörd oğlu, iki kızı varındı. Oğlanlarının da hamısı siqaret çəkirdilər, dədələrinin yanında çəkməsələr də o, bunu bilirdi. Ona görə də, Hüseynqulu əmi oğlanlarını yanına çağırıb belə dedi: "Bizim tayfamızə Pəhləvanlar tayfası deyərlər. Özüm dörd adama dov gəlmışəm, hələ indiyə qədər bir adam mənim dizimi yerə vura bilməyib. Mühəribədə qurşağı kimi qarın, suyun içində yatmışam, xəstələnməmişəm, amma bu tütün görün nə "köpəyoğlu" şeydisə, məni yıldı, mənim kimi pəhləvanı ikiqat elədi! Sizə vəsiyyətim budu: qırxımı verən kimi dördünüz də siqareti atın! Bilirəm, hamınız çəkirsiz, o zəhrimarı atmayan məndən deyil, heç qəbrimin üstünə də gəlməyin".

O vaxtlar mən də tay-tuşum kimi siqaret tüstüledərdim. Rəhmətliyin o sözlərindən sonra o oldu-bu oldu siqareti atdım! Fikirləşdim ki, "siqaret o boyda kişini yıxandan sonra mənim kimi cılız bir adamı dünəndən yıxar" – oturub-durub Hüseynqulu əmiyə rəhmət oxuyuram.

**Professor** – Mən də onuncu sinifdən siqaret çəkirdim. Evlənəndən sonra – üzr istəyirəm – arvadım xəstələndi. O həkim qalmadı aparmayam, əlacı olmadı: Moskvaya apardım, Təbrizə apardım, axırda Türkiyədə bir professor var, uzun illər Amerikada, Almaniyada işləmiş adamdı, onun yanına apardım. O, mənə dedi ki, "xanımın boğulma tutmaları sənin siqaret çəkməyinlə əlaqədardı". Dedi ki, "xanımda nikotinə qarşı allergiya var". Elə həmin gündən siqareti atdım. O vaxtdan üç il keçib, yoldaşım bir dəfə də olsun xəstələnməyib...

**Aydın** – Professor, sizin bu sözünüz şahidi olduğum bir hadisəni yadına saldı: biz o vaxt patanatomiya dərsində idik. Zərdab rayonundan bir adam gətirmişdilər – qırx yeddi yaşında. Bunu əvvəlcə gətirirlər klinikanın cərrahiyə şöbəsinə, orada onu "operasiya\*" edirlər. Cərrah görür ki, bunda ağ ciyər xərçəngidi – yaranı təzədən tikir. Beş gündən sonra xəstə rəhmətə getmişdi. Öləndən sonra diaqnozun təsdiq olunması üçün onu gətirmişdilər morqa. İn-

diki kimi yadımdadı: morqda bizim patanatom müəllimdi, cərrahdı, bir də qrup yoldaşlarımız. Patanatom həkim meyidi yarib daxili üzvlərini açdı. Birdən soruşdu ki, "sizlərdən siqaret çəkəni var?". Dedik: "Bəli, var". Dedi: "Baxın, görün, ağciyərlə qaraciyəri seçə bilərsiz?". O vaxt qrupdakı oğlanlardan çoxu siqaret çəkirdi, mən də həmçinin. Baxdım ki, ağciyər qapqaradı. Dedik: "Doktor, indi bizim də ağciyərimiz belədi?". Həkim güldü: "Əlbəttə. Bakıdakı maşınların tüstüsü, zavodların tüstüsü plus siqaretin tüstüsü – indi özünüz mülahizə eləyin". Sözün düzü, nə təhər qorxdumsa, elə onunla da siqareti atdım. Uşaqların çoxu təzədən başladılar, amma mən yox. Artıq iyirmi ildir ki, mən siqaret çəkmirəm.

*Teymur durub yavaş-yavaş çayxanadan çıxır. Professor saatına baxır. Aydın həkimlə Professor ayağa qalxırlar.*

**Professor** (Teymurun arxasında baxa-baxa) – Bu kişinin ağciyərlərində, deyəsən, bədxassəli şış var. Fikir verdin, dedi ki, "bir ildir öskürürəm, plus temperaturum da olur". Demək ki, xəstəlik sonuncu stadiyaya keçib, yəqin ki, artıq metastaz da verib.

**Aydın** – Elə mən də o fikirdəyəm, Professor, klinikası çox oxşayır. Allah özü ona kömək olsun!

*Sağollaşıb çıxırlar.*

**Pərdə**

## ÜÇÜNCÜ PƏRDƏ

*Çəksən siqarı ciyərə tərəf,  
Siqar da çəkər məzara tərəf.*  
Müəllif

*Teymurgilin evi, zal otaq. O, siqaret damağında yavaş-yavaş otağa daxil olur. Əlindəki pivə butulkasını stolun üstünə qoyur. Sürəkli öskürür.*

Teymur – Allah Kolumba lənət eləsin, o, bütün dünyani bələya saldı! Allah məni bu siqaretə alışdırana lənət eləsin!

...Rəhmətlik atam cavan yaşda öldü; biz – anam, üç bacımla mən başsız qaldıq. O vaxt mənim on iki yaşım variydi, altıncı sinifdə oxuyurdum, əlaçı şagird idim. Məcbur olub gecə məktəbinə keçdim. Tikintiyə işə girdim: gündüz işlədim, gecə oxudum. Əgər mən belə eləməsəydim, hamımız ac qalardıq... Orada bir ustam variydi, yaman siqaret çəkən idi, o, məni bu zəhrimara alışdırıldı.

Bakıda, texnikumda\* oxuyanda bir ara tərgitdim, səkkiz ay çəkmədim, kökəldim, adama oxşadım. Sonra yenidən başladım. O başlayan düz otuz beş ildir ki, fasılısız siqaret çəkirəm... Bu müddət ərzində nə yediyimin, nə də içdiyimin tamını bilməmişəm. İştahdan-zaddan da düşmüşəm, ariqlamışam, yarı canım qalıb. Bir yandan bu mənim canımı daraşın, içəridən söküb dağıdır, o biri yandan da pul qoymur qalsın məndə. Demək, siqaret mənim həm can, həm də cib “düşmənimidi”. Üstəlik, bu məni hər yerdə hörmətdən salır, evdə-kilərlə “üz-göz” eləyir. Yaziq Fatma insafən düz deyir dəə... (Uzun pauza. Fikrili halda otaqda gəzişir)

Yox, belə olmaz! Qərarım qətidi: siqaretlə birdəfəlik qurtarmaq lazımdı! Belə görürəm ki, mən bununla qurtarmasam, bu zəhri-

mar mənim axırıma çıxacaq! (*Siqareta xıtabən*). Sən nəsən ki, mən səninlə qurtara bilməyim?! Mən səni özümə “dost” bildim, amma sən mənə xəyanət elədin. Mənə deyən gərək: “Siqaret sənin əlindədi, sən ki siqaretin əlində deyilsən?!” Bax, bu axırıncı siqaretimdi, çəkim, əgər bir də bu zibilə əl vursam, itin oğluyam! (*Teymur siqareti tez-tez sümürüb külqabına basır. Pivəni açıb başına çəkir, yenə öskürür*). Yox, qoy birini də çəkim, onsuz da bu mənim lap axırıncı siqaretimdi, çünki sabahdan ta çəkməyəcəm. (*O, təzədən bir siqaret yandırıb divana uzanır, teleseriala baxa-baxa onu yuxu aparır. Əlindəki siqaret kötüyü xalçanın üstünə düşür... Bir azdan bütün ev alışib yanır. Fatma xanım, gəlin, qonşular qaçaraq gəlirlər*.)

Fatma – Vay, vay evim yixıldı! Ev yandı, Teymur yandı, qızın cer-cehizi yandı, hər şeyimiz yandı, vay, vay!!!

*Qəşş edib yixılır. Gəlin yerə çökiib ağlayır. Qonşular orabura qaçır, su gətirir, yanğını söndürməyə çalışırlar.*

*Qorxunc səslər. Həyəcanlı musiqi. Bu musiqi səngiyir, sonra yavaş-yavaş yanıqlı notlara keçir.*

### Pərdə

### Son

Bakı, 2009.



## TƏNƏZZÜL

### *Pantomima*


**I gəliş.** Ərzaq dükəninin qabağı. İri, bahalı bir cip gəlib dayanır. Dolu bədənli, sıq geyimli bir gənc maşından düşüb dükana daxil olur. Alacağı şeyləri əli ilə göstərir. Satıcı cəld dörd torba yiğib piştaxtanın üstünə qoyur. Gənc oğlan cibindən bir dəstə iri kağız pul çıxarır. O, pulu verib qalığını almadan tez maşına tərəf gedir. Satıcı əlində kağız pul oğlan gedən tərəfə baxa-baxa qalır...

**II gəliş.** Həmin gənc işlənmiş "Mersedes" də gəlir, dükana daxil olur. Sıq olmasa da geyimi pis deyil. Cibindən irili-xirdalı kağız pul çıxarır, alacaqlarını işaret ilə göstərir, iki torba mal alır. O, pulun qalığı olan dəmir pulları almaq istəyir, lakin son anda ondan imtina edir. Satıcı əlində dəmir pullar o gedən tərəfə baxır...

**III gəliş.** Gənc oğlan köhnə "Jiquli" də gəlir. O, arıqlayıb, üzü tüklü, paltarı nimdaşdır. Oğlan sağa-sola boylanır. Dükana girir, sıqaretlə tum alır, dəmir pullarla hesabı ödəyir. Gedir. Satıcı onun arxasında heyrətlə baxır...

**IV gəliş.** Həmin gənc piyada, axsaya-axsaya, əlində bir torba gəlir. Cox arıqlamış, üzü tüklü, ayaqqabısı da, paltarı da cırıq vəziyyətdədir. O, torbanı piştaxtanın üstünə qoyur, gətirdiyi boş şüşələri təhvil verib bir qutu sıqaret alır. Gənc başını aşağı salıb yavaş-yavaş ordan uzaqlaşır. Satıcı onun arxasında baxır, başını bulayır...

*Bakı, 2011.*



## III hissə

## HEKAYƏLƏR

## ZƏHRİMAR

*Siqaretin əvvəli qazılıqdı,  
sonrası tazılıq.*


Deyim

*Ağzınızdan çıxan siqaret tüstüsü təkcə tüttünün yox, həm də sizin yanan toxumalarınızın, hüceyrələrinizin tüstüsüdü.  
Bu, hələ alışmayan, yavaş-yavaş, içiniçin yanan canınızla cibinizin tüstüsüdü.*

Müəllif

*Çəksən siqarı ciyərə tərəf,  
Siqar da çəkər məzara tərəf.*

Müəllif



Şəhərimizin Söyüdlü məhləsində əlli beş-əlli altı yaşlarında bir kişi var. Adı Teymurdu, amma tay-tuşları ona hərdən “Tütün Teymur” da deyirlər. Bu ayamanı ona kim yapışdırıb – bilən yoxdu, amma yerində yapışdırıb, çünki onu siqaretsiz təsəvvür eləmək mümkün deyil. Onu ha vaxt, harada görsəz, mütləq siqaretlə görəsiz, zalım oğlu odu-oda yandırır! Teymur kişinin kvadrat biğinin ortası, seyrək dişləri, sağ əlinin iki barmağı oddan yanib saralmış olar. Əgər işdi, təzə paltar geysə, bilin ki, o paltar beş günün içinde deşik-deşik olacaq. Bunu görən arvadı Fatma xanım yenə deyinəcək, aralarında söz-söhbət olacaq. Axırda hövsələsiz Teymur arvadını söyüb yamanlayıb evdən çıxacaq. Hasar qapısının çırpılmağından bilmək olur ki, kişi evdən acıqlı gedir.

Bu gün də elə oldu: gəlin şüşəbənddə uşağı yedizdirirdi. Teymur kişi də ki, televizora baxa-baxa siqaretini tüstülətməyindəydi... Uşaq tütin iyinə dözə bilməyib asqırdı, ağlamağa başladı. Səsə özünü yetirən nənəsi Fatma uşağın niyə ağlamağı ilə maraqlandı. Gəlin əli ilə qayınatasını göstərdi. Fatma xanım odlandı:

– A kişi, görmürsən uşaq boğular? O zəhrimarı çıxb eşikdə çəksən olmaz? Yeddi ildən sonra nə müsibətlə bir uşaq tapmışıq, onu da sən zəhərləmək isteyirsən? Dur, dur çıx eşiye, – deyə ərinə acıqlandı.

– Ay arvad, rədd ol başımdan. Qoy kinomuza baxaq, – Teymur kişi deyindı.

– Yox, yox, dur ayağa, dur çıx eşiye, – Fatma xanım əl çekmədi, sonra onu kürəyindən itələyib saldı həyətə.

– “Lənət sənə kor Şeytan” haa... Belə olur bax, söylürsən, tünbətün qızı, toxumunuz kəsilsin sizin!

Teymur kişi lap əsəbiləşdi, dodaqlarının arasında olan siqaret kötүүнү tez-tez sümüre-sümüre yeni bir siqaret üçün əlini döş cibinə atdı. Bu, Fatma xanımı daha da cırnatdı:

— Səni görüm öz odunda yanasan, harayına gələn olmasın! Sən məni bu neçə ildə dəli eləyibsən, — deyə qarğış elədi.

— Get, qurban ol ki, gəlin evdədi, yoxsa sənə bir Həzrət Abbas şilləsi çəkərdim, mis dadı verərdi! — Teymur hırslı hasar qapısına tərəf addımladı. Təzəcə yandırığı sıqaretin tüstüsünü burun deşiklərindən eşiə buraxdı. Küçəyə çıxdı. Arvadın onu çölə atması Teymur kişiyyə yaman yer eləmişdi, amma hiss edirdi ki, əvvəlki gücü, heyi qalmayıb, indi çox da “zilə” gedə bilmir. Bir beş-altı il bundan qabaq olsayıdı, arvadin ağızı nəydi ki, gəlinin yanında onu bayırda itələyəydi? İnan Allaha, qan salardı, amma indi? Onu gücdən salan, hər yerdə xəcalətlə eləyən damağındakı bu zəhrimarıydı.

Yadına bu günlərdə olan bir hadisə düşdü: keçən bazar günü Bakıya — qardaşı oğlunun toyuna getmişdi. Toy evidi deyə, evdə çoxlu adam vardi, Teymur kişi də orada idi. O, bütün gecəni yatmadı, elə hey öskürdü. Səhərə yaxın bəlgəm gəldi, haşa məclisdən, hayxırkı, tüpürdü, tualetə girdi, otağa keçdi — bir sözlə toya gələnləri bidar\* elədi, qoymadı yatmağa... Arvadı o vaxt onu nə qədər danladı. Bu yaşda sıqaret üstə ər-arvad yenə savaşdılar, hamı da Fatma xanıma kömək çıxdı. Axırda qardaşı dedi ki, “Teymur, gəl, səni xeyir işdən sonra bir həkimə aparım”. Guya razı oldu, amma sonra aradan çıxdı. “Gərək həkimə gedəydim”, — deyə peşman-peşman düşündü. Ona: “Sıqareti tərgit”, — deyəndə cavab verirdi ki, “mən, qırıq illik yoldaşımı xəyanət eləyim?” — belə düşüncələrlə çayxanaya getmək qərarına gəldi. Çayxanaya qədər xeyli yol vardi. O, iki yüz-üç yüz metr gedib dayandı, elə bil, ayaqları yoruldu. Ona elə gəldi ki, əsəbiləşdiyi üçün belə oldu. Dincini alıb yenə getdi, bir iki yüz metr də gedəndən sonra təzədən dayanmalı oldu. Təəccüb-ləndi: “Mənə nə oldu belə?”. Bir az yorğunluğunu alıb əli ilə ayaqlarını yoxladı. Ayaqları soyuq idi, tüklər seyrəlmışdı, dərisi də nəsə xoşagəlim deyildi. Bunu görən Teymur kişi bir az qorxdu, amma tez də özünə ürək-dirək verib çayxanaya tərəf getdi. Kefi yox

idi, ona görə də orada oturanlara başı ilə salam verib hovuzun yanındaki stola yaxınlaşdı. Boş stullardan birini çəkib əyləşdi. Ayaqlarını irəli uzadıb dərindən nəfəs aldı. Bir sıqaret yandırıb tüstülətdi. Fikirliydi. Qutuya baxdı, orada üç-dörd dənə sıqaret qalmışdı. Yادına saldı ki, dünən axşam dükandan beş qutu sıqaret aldı. Ona görə də, çayla bərabər iki qutu sıqaret də sıfariş verdi. “Nə edim? Bəlkə, bu zəhrimarı tərgidim?” — fikrindən keçirdi. Amma bu iş ona çox ağır, az qala qeyri-mümkün kimi görünürdü. “Allaha təvəkkül”, — deyib çayını içməyə başladı. Ağzı zəhər kimiyydi, o səbəbdən də dad nədi hiss eləmədi. Çayxanada daha kimlərin olduğunu bilmək üçün ətrafa boylandı. Sağda Məhəmməd kişi ilə Mir Həsən oturmuşdular. Bir az aralıda — çinar ağacının altında iki cavan oğlan nərd çırçıdlar. Sol tərəfdə isə rayon qəzetinin müxbirləri — Əsəd müəllimlə Murad müəllim qəzet oxuyur, çay içirdilər.

Teymur kişi cibindən müştüklərini çıxarıb qabağına qoydu. Onlardan biri qabıqlı uzun gilənar çubuğu, o biri isə qabığı qaşınmış qısa, yarışqlı müştüküydi — ikisini də həyatlılarından gilənar ağacından özü kəsib düzəltmişdi. O, bunları həmişə cibində gəzdirər, boş vaxtı olanda çıxarıb “mafı qayda ilə” çəkərdi. Müştük ki, ortaya gəldi, bil ki, Teymur kişi hələ çox oturacaq.

Elə bu vaxt hamının yaxşı tanıldığı cərrah Aydın həkimlə bir yaşılı adam çayxanaya gəldilər, onlar hamiya salam verib keçib oturdular. Aydın həkim çayçı Mahiri yanına çağırıb alçaq səslə dedi:

— Mahir, Bakıdan qonağım var, bizə Ordubad lumusu ilə bir qəşəng pürəngi çay ver, özü də yekə çaynikdə.

— Baş üstə, doktor! — Mahirin sən səsi eşidildi.

Teymur kişi Aydın həkimlə gələn adama bir xeyli zəndə baxdı. “Üzü mənə tanış gəlir, amma heç cür aşırı\* bilmirəm. Zehnim lap kortalıb”, — deyə dilxor-dilxor düşündü, sonra müştüyə taxdışı sıqareta dəm verdi. Birdən xatırladı: “Hə, bu həmin Professordu, keçən il bacım qızını “operasiya”\* edən”.

Professor Aydin həkimə tərəf əyilib işgüzar şəkildə dedi:

— Çox maraqlı xəstəydi, belə hadisə nadir hallarda olur. Yadimdadı, hələ iyirmi il bundan qabaq Mustafa Topçubaşovla bir xəstəni əməliyyat edərkən belə bir anomaliyaya rast gəldik.

— Professor, Sizin bu sinteziniz çox uğurlu oldu. Mən də çox şey öyrəndim, təşəkkür edirəm.

— Mənimlə müntəzəm əlaqə saxla. Çalış təyinatı dəqiqliyə yerinə yetirsinlər. Dinamikanı izlə, qeydlər apar, çünki fikrim var bir elmi məqalə hazırlayıb ikimizin imzası ilə verək İstanbuldakı “Genel cerrahiyye” jurnalında dərc olunsun.

Aydın həkim sevincək:

— Nə yaxşı olar, Professor! Bu məqalənin mənim dissertasiyama da köməyi dəyər.

İlin “qora bişirən” ayı idi. Göydən “od töküldürdü”. Hərə başını bir kölgənəcəyə soxmaq, çay, ya pivə ilə sərinləmək istəyirdi.

Üğurla bitən ağır cerrahiyyə əməliyyatından sonra xəstənin qohumları Professora nə qədər yemək, içmək, kabab təklif etsələr də o, hamiya təşəkkür etmiş, bu çayxanaya gəlməyi, yolqabağı çay içib bir az dincəlməyi daha üstün tutmuşdu. Bura şəhərdə “Məmişin çayxanası” adı ilə tanınırdı. Məmiş kişinin əkiz oğlanları Mahirlə Tahir çayxanını təmiz saxlayır, müştərilərlə xoş rəftar edirdilər, çaylarına isə söz ola bilməzdi...

Bir azdan Teymur kişi çay içdiyi yerdə onu boğulma tutdu, öskürdü, öskürdü, öskürdü... Hami dönüb Teymura tərəf baxdı, hətta nərd oynayanlar da əl saxladılar. Murad müəllim:

— Teymur əmi, yenə niyə elə öskürdü? Bir həkimə getsənə, ölürsən axı?

— Nə bilim, ay Murad müəllim, bir ildi ki, bu öskürək məni əldən salıb, istilik də ki, bir yandan...

— Bəs, həkimlər nə deyir? Heç müayinəyə-zada gedibsən?

— Yoox. Düzü, qorxuram getməyə. Elə bilirəm nəsə əngəlli bir şeydi — ona görə getmirəm.

— Mən onu-bunu bilmirəm, səninki siqaretdəndi, Teymur əmi. Gündə nə qədər çekirsən?

— Ha çox... Teymur kişi bir az düşündü, uşaqlığını, gəncliyini, siqaret çəkməyə nə vaxt başlığındı yadına saldı: “On üç yaşından bu zəhrimarı çəkirəm, düz qırx iki ildi. Həmişə də papiros çəkmişəm, yəni filtrsiz siqaret. Gün olub beş “paçka”, gün olub altı “paçka” çəkmişəm. Özü də tüstü gərək mənim ürəyimə dəyə, yoxsa qanıx\* verməz. Axır səkkiz-doqquz ildə səhər acqarına da çəkirəm. Nə bilim?”, — deyə Teymur günahkar adamlar kimi başını aşağı saldı...

Radioda həzin musiqi verildi. Diktor qız növbəti verilişi elan etdi. Məlum oldu ki, həkim-narkoloq tütünün insan orqanizminə zərəri barədə çıxış edəcək.

Tahir bufetdən söz atdı:

— “Adını çək, qulağını bur”. Teymur əmi, di qulaq as! Ə, orada nərdi az şaqquşdadın, qoyun, görək həkim Teymur əmiyə nə deyir?

Radionun növbəti həkim söhbəti başlandı: “Bizlərdən çoxu siqaret çəkir. Siqaret çəkməyin zərərli olmasını indi hamı bilir. Görəsən, biz həm özümüzə, həm də ətrafımızdakılara necə zərər verməyimiz barədə heç düşünürük?

Əvvəlcə görək, tütünün tərkibində hansı zərərli maddələr var? Siqaretdə dörd minə qədər belə maddə aşkar edilib. Onlardan ən çox nikotin, kanserogen maddələr, karbon qazı, dəm qazı, qatralalarla digər maddələr insanda müxtəlif xəstəliklər əmələ gətirdikdən sonra onu öncə əlilliyə, sonra isə erkən ölümə doğru aparır.

İndi isə belə maddələrin hansı patologiyalar törətməyinə nəzər salaq. Gəlin, nikotindən başlayaq.

Nikotin – narkotik maddə olub güclü sinir zəhəri hesab olunur. Nikotin yüksək dozada olarsa, mərkəzi sinir sisteminin iflicini əmələ gətirə bilər, az dozada isə hafizəni zəiflədir, başağrıları ilə yuxu

pozğunluğuna səbəb olur. Qana sorulan kimi endokrin sistemə xüsusilə böyrəküstü vəzə təsir edərək adrenalin ifrazını artırır, o isə damar spazmı törədərək, arterial qan təzyiqini yüksəldir. Yaşı, xüsusən təzyiqi olan adamlar üçün bu, çox təhlükəlidir! Bununla iş qurtarmır: adrenalin ürək üçün "qamçı" rolunu oynayaraq, onu sürətlə döyünməyə, çox işləyib az dincəlməyə məcbur edir. Nəticədə, ürək əzələsi yorulur, haldan düşür, vaxtından tez qocalır – bu isə ürək infarktı üçün zəmin yaradır. İnfarkt keçirmiş şəxslər üçün siqaret çəkməyə davam eləmək növbəti infarktı göz qabağına gətmək deməkdir. Adrenalin periferik damarları daraltdığı üçün orada axan qanın miqdarı azalır – qidalanma pozulur: siqaretin ən ağır fəsadlarından biri olan ayaq damarlarının obliterasiyaedici endarteriiti belə əmələ gəlir. Bu da axırda ayaqlarda qanqrena ilə sonucalanır. Bundan başqa, nikotin xoşagəlməz acı dadi ilə həm də mənfi emosiya yaradır.

Vaxtilə nikotini tütinin tərkibində ən zəhərli maddə hesab edirdilər, lakin məlum olub ki, radiaktiv maddələr ondan da təhlükəlidir. Bu radiaktiv maddələrdən benzpirenlə dibenzpireni göstərmək olar. Onlar alfa- və beta-hissəciklər şüalandırmaqla ağ ciyəri daxildən dağıdır, xərçəng xəstəliyi əmələ gətirirlər. Bu, həyat üçün çox qorxuludur! Bədxassalı şışların əmələ gəlməsinə şərait yaranan, onun inkişafına kömək edən dəm qazı ilə küükürd qazıdır. Dəm qazının toksiki maddə olması isə hamiya məlumdur.

Otuz doqquz yaşında həyata gözlərini yuman bir amerikan jurnalisti görün nə yazar: "Mən öz "düşmənimlə" on dörd yaşında tanış oldum, onunla iyirmi beş il "dostluq" etdim". Belə "dostluğun" sonu isə təəssüf ki, ağciyər xərçəngi olub.

Siqaret tüstüsünün iyi ilə aromatikliyini efir yağları və qatranlar müəyyən edirlər. Həmin qatranlar tədricən ağciyər alveollarını doldurub, tənəffüsü çətinləşdirirlər. Tənəffüsün pozulmasına karbon qazı ilə dəm qazı da pis təsir edir. Belə ki, siqaret tüstüsündə olan

karbon, oksigendən dörd dəfə sürətlə hemoqlobinlə birləşərək karbohemoglobin əmələ gətirir ki, bu şəkildə toxumalara gedən qan zəhərli olub orada oksidləşmə – bərpa reaksiyalarını pozur.

Tütün təkcə ağciyərlərlə tənəffüs yollarına mənfi təsir etmir, o həm də həzm traktına ziyan verir. Siqaret çəkənin ağız suyunu qarışan belə maddələr mədəyə düşərək həzm prosesini çətinləşdirir, iştahani pozur, mədə xorasına, axırda isə həzm sisteminin xərçənginə səbəb olur. Onu da qeyd edim ki, siqaret çəkənlərdə maddələr mübadiləsi ilə vitamin balansı da pozulur. Hər çəkilmiş siqaret bütöv apelsində olan qədər C vitamini parçalayır. Gözün daxili təzyiqini siqaret artırdığı üçün görmə də pisləşir".

Nərd oynayan gənclərdən biri – bu, Cığal Cəfərin oğlu Danqa Fətulla idi – cibindən siqaret çıxarıb alışqanla yandırdı, tüstüsünü udub dedi:

– Bu həkimləri də qoyasan camaati yaxşıca qorxuda. Həkimlərin hamısı siqaret çəkir, özləri də deyir: "Ziyandi". Əgər elə ziyanlısa, bəs həkimlər onu niyə çəkir?

Onun bu atmacasına Aydin həkim dözmədi:

– Həkimlərin heç də hamısı siqaret çəkmir. Onu da nəzərə alaqlı ki, həkim də insandı, onun da zəif cəhətləri olur. Özü də nikotin narkotik maddə olduğuna görə hamida asılılıq yaradır. Həmin asılılıqdan çıxmak isə hər oğulun işi deyil.

Fətulla yenə razılaşmadı, söz güləşdirməyə başladı:

– Yaxşı, bu siqaret ziyanlı şeydisə, niyə onu bu qədər findifiruşka düzəldib satırlar? Üstəlik onu reklam da edirlər, hə? – O, bunu deyib əlində olan gözəl siqaret qutusunu yuxarı qaldırdı. Aydin həkim onun bu sözünü də cavabsız qoymadı:

– Ay qardaş, əvvələ siqaret maqnatları öz mallarını satmaq üçün onu belə gözəl hazırlayırlar – bu, normal bir şeydi. O ki qaldı reklama – onu düz demirsən. Artıq bütün dünyada siqaret reklamları

yığışdırılır. Xəbərin var ki, Yaponiyada siqaret çəkəni işə götürmürə? Papiros çəkməyənə əlavə pul, ya məzuniyyət verirlər, hə?

Həmin höcət adam yenə söz altında qalmadı:

— Bayaq radioda həkim deyirdi ki, siqareti çox çəksən, guya iflic olarsan, harada belə şey olub? Əshi, deyir dəə... — deyə lağ ilə güldü, yanındakı da ona qoşuldı.

Söhbət bu yerə çatanda, Mir Həsən də kənarda qalmaq istəmədi:

— Niyə ki? Elə bizim evin dalında Əsgər İsayev adında bir kişi varıydı. Onda mən uşağydım, o vaxt biz hələ kənddə yaşayirdıq. Bir gün xəbər çıxdı ki, Əsgər kişi öldü. Bilirsən o niyə öldü? — deyə Fətullagilə tərəf baxdı.

Oğlan istehza ilə:

— Birdən siqaretdən ölürlər e...

— Sən heç lağ-zad eləmə, qardaşoğlu. Bəli, elə siqaretdən ölmüşdü! Səhər-səhər durub gedirlər çölə, ot yiğmağa. Çöldən ot yiğası, gətirib evə çıxardası saat olur on iki. Ona qədər də Əsgər kişi, bəlkə, on siqaret çəkir, özü də ac-susuz. Vurub zəhərləmişdi onu. Rəhmətlik elə onunla da getdi. Sən heç elə demə, görürsən, siqaretdən nəinki iflic, hətta ölüm də olur...

Yoldaşı onun ayağını nə qədər bassa da, Fətullanın yenə öcəşkənləyi tutdu:

— Yaxşı, əgər desəz ki, siqaret ağciyərdə, nə bilim, xərçəng əmələ gətirir, buna inanmaq olar. Bəs siqaretin ayağı nə dəxli var? Siqaret hara, ayağın qanqreni hara?

Aydın həkim güldü, Fətullanı başa salmağa başladı:

— Elə məsələ də orasındadı ki, siqaret təkcə ağciyərlərə zərər verməklə qurtarmır, o, damarları da daraldıb qanın hərəkətinə mane olur. Axırda da qan işləmədiyinə görə qanqrena əmələ gəlir. Sən bir gün bizim xəstəxanaya gəl. Mənim iki-üç belə xəstəm var, birinin adı Nüsərtdi, otuz dörd yaşı var — keçən ay onun sol ayağını diz

oynağından amputasiya elədik. İndi yazuq şikəst olub, heç yerə gedə bilmir. Səbəbi də ki, siqaretdi, bildin?

— Doktor, deyirsiz, deməyinə, amma o qədər də ağlıma batmir.

Bu yerdə Professor söhbətə qarışdı:

— İndi qulaq as, oğul, deyim. Mən institutu təzə qurtaranda Respublika xəstəxanasının cərrahiyyə şöbəsinə bir kişi gətirdilər. Onun sağ ayağında qanqrena başlamışdı. O vaxt xəstənin sağ ayağını dizdən amputasiya elədik, dedik ki, siqareti atsın. Atmadı. Bir üç-dörd ildən sonra onu yenə gətirdilər. Bu dəfə bud-çanaq oynağından götürdük. Yenə dedik ki, siqareti mütləq atsın. Yenə atmadı. Beş-altı ildən sonra onu təzədən gətirdilər — bu dəfə sol ayağını dizdən kəsdik. Yenə dedik, izah elədik ki, əgər siqareti atmasa, daha pis olacaq. Elə də oldu: onu iki-üç ildən sonra dördüncü dəfə gətirdilər. Axırıcı dəfə onun sol ayağını dibdən kəsdik. Yalnız bundan sonra o, siqareti atdı, amma artıq çox gec idi! İndi çuval kimi evin bir küncündə qalıb! Təsəvvür edirsinizmi bu nə deməkdi? Siz siqaretin zərərini bir dərindən düşünün. Özünüzi bir anlığa həmin adamın yerində hesab eləyin, — deyə Professor həyəcanla izahat verdikdən sonra əlavə etdi — on beş-on altı ilə həmin kişini dörd dəfə amputasiya eləmişik. Hətta innən belə siqareti atmasayı, yəqin ki, daha pis ola bilərdi. Özü də çox qoca da deyil — cəmi əlli yeddi yaşı var.

Professor söhbətini bitirib cavanlara tərəf baxdı. Hamı susmuşdu.

Teymur yenə öskürdü o, bir qurtum çay içib dedi:

— Balam, qoyun, görək bu radio nə deyir də?

Hamı həkim söhbətinə qulaq asmağa başladı:

“Siqaret çəkməyin sizin ailə büdcənizə vurduğu zərəri heç hesablamanızınız? Siqareta xərclənən pulu aya, ilə vursaq, çox böyük bir rəqəm alınar. Sizin çətinliklə qazandığınız pullar gözünüz görə-görə yanib kül olur. Axi, bu israfçılıqdır! Müqəddəs kitabımızda deyilir: “Yeyin, için, israf etməyin, çünkü Allah israf edənləri sevməz”.

Teymur kişi astadan dedi:

– Ona qalsa, mən iki maşının pulunu yandırıb kül eləmişəm.

“İndi isə gəlin, siqaretin ətrafımıza və ekologiyaya vurduğu zərəri araşdırıq. Ata evdə siqaret çəkir: görəsən, bu onun ailə üzvlərinə, qadınlarla uşaqlara necə təsir edir? Bayaq deyilənləri siqaret çəkənlə bir yerdə olan “zərərdidələr” də aid eləmək olar. Özü də belə zərər uşaq və yeniyetmə orqanizmi üçün daha çox ziyanlıdır! Üstəlik, atanın öz övladı üçün pis örnek olması da nəzərdən qaçırılmamalıdır. Vay o günə ki, evdə hamilə qadın olmuş ola! Da-ha pisi isə əgər hamilə qadın, ya süd verən ana siqaret çəkirsə”...

Mir Həsən asta-asta moizə elədi: “Qurani-Kərimdə deyilir ki, Allahın qulu qiyamət gündündə dörd şeydən hesabat verməlidir. Birincisi, özünü nəyə həsr eləməsi barədə, ikincisi, elmi ilə nə iş gördüyü barədə, üçüncüsü, malını nəyə sərf eləməsi barədə, dörดüncüsü isə canına necə baxması barədə hesabat”. Necə bilirsiz, siqaret çəkən bu hesabatı verə biləcək? Ay verdi haa... Qurandan daha bir ayə: “Sağlamlıq qaydalarına riayət edərək qüvvətli olan mömin həmin qaydalara əməl eləmədiyi üçün gücsüzləşib zəif düşən mömindən Allah qarşısında daha xeyirli və sevimlidir”.

Fətulla yenə bir söz tapıb:

– Bu Mir Həsən də lap molla imiş ki? – deyə rişxəndlə güldü.

Narkoloq həkim isə deyirdi: “Dörd yüz il bundan qabaq Amerikadan Avropaya gətirilən tütin bitkisi indi bütün dünyada əkilibbecərilir. Milyonlarla hektar münbət torpaqları “zəbt” eləyən tütinün əkilibbecəriləməsinə, zavod və fabriklardə istehsalına, hazır məhsulun dünyanın hər yerinə daşınub aparılmasına, satışına görün nə qədər insan zəhməti, nə qədər xərc tələb olunur. İstifadə olunmuş siqaret isə öz “bəd əməlini” yerinə yetirdikdən: havamızı, suyumu-zu, ekologiyani korladıqdan, getdiyi hər yeri zibillədikdən sonra öz “missiyasını” başa vurmuş olur. İstirahətə gedən siqaret həvəskar-

larının ildə minlərlə hektar ağac və bitki örtüyünü puça çıxardıqlarını hesablamaq mümkündürmü?”



Teymur kişi çənəsini stola dayayaraq, yerə baxa-baxa günahkar adamlar kimi həkim söhbətinə qulaq asır, qulaq asdıqca da xəstəliyin xofu onu daha da basırdı... Məhəmməd kişi təsbehini çevirə-çevirə belə bir əhvalat danışdı:

– Mən özüm buralara Keçili kəndindən gəlmisəm. O vaxtı bizim kənddə bir kişi varıydı – adı Hüseynquluuydu, amma hamı ona Pəhləvan Hüseynqulu deyərdi. Ucaboy, zəbərdəst\* bir kişiydi, bir oturuma dörd adamin yeməyini yeyərdi. Müharibəyə gedib gələndən sonra başladı tənbəki çəkməyə. O vaxtlar belə siqaretlər hələ yoxuydu, hamı tənbəki çəkərdi. Hüseynqulu əmi hara getsəydi, tü-

tün torbası da yanında olardı. Sovetin vaxtı "Kommunist" qəzeti çıxardı. Götürərdi o qəzeti hər səhifəni on yərə bölər, tənbəkini ovub içində doldurur, eşmə hazırlayardı. Çəkdiyi də elə eşmə olardı. O vaxtı ən yaxşı tənbəki Qarabağlar, Şahtaxtı tənbəkisi hesab olundu. Şahtaxtında da onun Mir Ələsgər adlı bir seyid dostu variydi. Payızda gedib ondan illik tənbəki payını alardı. Əvəzində də ona ya iki-üç toğlu\*, ya da pul verərdi. Nə isə sözüm onda deyil... Hüseynqulu kişi bir gün başladı öskürməyə. Hara apardılar dərdinə əlac eləyən olmadı. O vaxtı heç həkimlər də xərçəngin nə olduğunu bilmirdilər. Əlqərəz, kişi düşdü ölüm yatağına. O boyda kişi əridi oldu bir ovuc, paltarının biri də əynində durmadı. Onun dörd oğlu, iki qızı variydi. Oğlanlarının hamısı da siqaret çəkirdilər. Dədələrinin yanında çəkməsələr də o, bunu bilirdi. Ona görə də, Hüseynqulu əmi oğlanlarını yanına çağırıb belə dedi: "Bizim tayfamıza Pəhləvanlar tayfası deyərlər. Özüm dörd adama dov gəlmışəm, hələ indiyə qədər bir adam mənim dizimi yərə vura bilməyib. Mühərbi də qurşağı kimi qarın, suyun içində yatmışam, xəstələnməmişəm, amma bu tütün görün nə "köpəyoğlu" şeydisə, məni yıxdı, mənim kimi pəhləvanı ikiqat elədi! Sizə vəsiyyətim budu: qırxımı verən kimi dördünüz də siqareti atın! Bilirəm, hamınız çəkirsiz, o zəhri-marı atmayan məndən deyil, heç qəbrimin üstünə də gəlməyin". Rəhmətliyin o sözləri hələ də qulaqlarımızdı. O vaxtlar mən də taytuşum kimi siqaret tüstülədərdim. Rəhmətliyin o sözlərindən sonra o oldu-bu oldu siqareti atdım! Fikirləşdim ki, siqaret o boyda kişini yıxandan sonra mənim kimi cılız bir adamı dünəndən yıxar. Oturubdurub Hüseynqulu əmiyə rəhmət oxuyuram.

Maraqla qulaq asan Professor dedi:

– Mən də onuncu sinifdən siqaret çəkirdim. Evlənəndən sonra – üzr istəyirəm – arvadım xəstələndi. O həkim qalmadı aparmayım, əlacı olmadı: Moskvaya apardım, Təbrizə apardım, axırda Türkiyədə bir professor var, uzun illər Amerikada, Almaniyada işləmiş

adamdı, onun yanına apardım. O, mənə dedi ki, "xanımdakı boğulma tutmaları sənin siqaret çəkməyinlə əlaqədardı, onda nikotinə qarşı allergiya var". Elə həmin gündən siqareti atdım. O vaxtdan üç il keçib, yoldaşım bir dəfə də olsun xəstələnməyib...

– Professor, Sizin bu sözünüz şahidi olduğum bir hadisəni yadına saldı, – deyə Aydın həkim xatırlamağa başladı. – Biz o vaxt patanatomiya dərsindəydik. Rayondan bir xəstə gətirmişdilər – qırx yeddi yaşında. Bunu əvvəlcə gətirirlər klinikanın cərrahiyyə şöbəsinə, orada onu "operasiya" edirlər. Cərrah görür ki, bunda ağ ciyər xərçəngidi – yaranı təzədən tikir. Beş gündən sonra xəstə rəhmətə getmişdi. Öləndən sonra diaqnozun təsdiq olunması üçün onu gətirmişdilər morqa. İndiki kimi yadımdadı: morqda bizim patanatom müəllimdi, cərrahdı, bir də qrup yoldaşlarımız. Patanatom həkim meyiti yarib daxili üzvlərini açdı. Birdən soruşdu ki, "sizlərdən siqaret çəkən var?". Dədik: "Bəli, var". Dədi: "Baxın, görün ağciyər-lə qaraciyəri seçə bilərsiz?". O vaxt qrupdakı oğlanlardan çoxu siqaret çəkirdi, mən də həmçinin. Baxdım ki, ağciyər qapqaradı. Dədik: "Doktor, indi bizim də ağciyərimiz belədi?". Həkim güldü: "Əlbəttə. Bakıdakı maşınların tüstüsü, zavodların tüstüsü pliyus siqaretin tüstüsü – indi özünüz mülahizə eləyin". Sözün düzü, nə təhər qorxdumsa, elə onunla da siqareti atdım. Uşaqların çoxu təzədən başlıdılardı, amma mən yox. Artıq iyirmi ildir ki, mən siqaret çəkmirəm.

Professor saatına baxdı. Aydın həkim getmək vaxtı olduğunu hiss edib ayağa qalxdı. İkiisi də çayxanadakılarla sağollaşıb oradan çıxdılar.

Onların ardınca Teymur kişi də durub yavaş-yavaş evə tərəf getməyə başladı. Yolüstü Sərdarın dükənə girdi, oradan da üç qutu siqaret aldı. Dükanda bir nəfər cavan oğlan pivə içirdi. Teymur kişi birdən ayaq saxladı:

– Sərdar, ondan birini də mənə aç, ürəyim yanır, – dedi. Sərdar soyuducudan bir sərin pivə çıxartdı. Teymur kişi pivəni içdi, xoşuna

gəldi, ona görə, ikisini də evə götürdü. Evə çatanda gördü ki, qapı bağlıdı. “Yəqin Tellinin qızının nişanına gediblər”, – deyə düşündü. Qapını açıb evə girdi. Pivələri stolun üstünə qoydu. Bir siqaret yandırıb özü ilə danışmağa başladı:

– Allah Kolumba lənət eləsin, o, bütün dünyani bəlaya saldı! Allah məni bu siqaretdə alışdırana lənət eləsin!

...Rəhmətlik atam cavan yaşda öldü; biz – anam, üç bacımla mən başsız qaldıq. O vaxt mənim on iki yaşım varydı, altıncı sinifdə oxuyurdum, əlaçı şagird idim. Məcbur olub gecə məktəbinə keçdim. Tikintiyə işə girdim: gündüz işlədim, gecə oxudum. Əgər mən belə eləməsəydim, hamımız ac qalardıq. Orada bir ustam varydı, yaman siqaret çəkən idi, o, məni bu zəhrimara alışdırıldı.

Bakıda, texnikumda\* oxuyanda bir ara tərgitdim, səkkiz ay çəkmədim, kökəldim, adama oxşadım. Sonra yenidən başladım – o başlayan düz otuz beş ildi ki, fasılısız siqaret çəkirəm... Bu müddət ərzində nə yedyimin, nə də içdiyimin tamını bilməmişəm. İştahdan-zaddan da düşmüşəm, ariqlamışam, yarı canım qalıb. Bir yandan bu canımıda daraşın, içəridən söküb dağıdır, o biri yandan da pul qoymur qalsın məndə. Demək, siqaret mənim həm can, həm də cib düşmənimdi. Üstəlik, bu məni hər yerdə hörmətdən salır, evdəkilərlə “üz-göz” eləyir. Yaziq Fatma insafən düz deyir dəə... ”

Teymur fikrili halda otaqda gəzişir, yenə özü ilə danışındı: “Yox, belə olmaz! Qərarım qətidi: siqaretlə birdəfəlik qurtarmaq lazımdı! Belə görünəm ki, mən bununla qurtarmasam, bu zəhrimar mənim axırıma çıxacaq!” O, siqaretdə xıtabən: “Sən nəsən ki, mən səninlə qurtara bilməyim?! Mən səni özümə dəst bildim, amma sən mənə xəyanət elədin. Mənə deyən gərək: “Siqaret sənin əlindədi, sən ki siqaretin əlində deyilsən”?! Bax bu axırıncı siqaretimdi, çəkim, əgər bir də bu zibilə əl vursam, itin oğluyam”, – deyə o, siqareti tez-tez sümürüb külqabına basdı. Pivənin birini açıb başına çəkdi, yenə bir-iki ağız öskürdü. “Yox, qoy birini də çəkim, onsuz da

bu mənim lap axırıncı siqaretimdi, çünki sabahdan ta çəkməyəcəm”, – dedi.

Teymur özünü yer tapa bilmir, hey vurnuxurdu, elə bil “itiyi itmişdi”... O, dib otağa keçdi, burada kiçik qızın cer-cehizi yığılmışdı: yataq, istirahət mebeli, televizor, soyuducu, tozsoran, xalça-palaz, dörd dəst təzə sıyrılmış yorğan-döşək, “Madonna” servislə bir neçə qeyri ayın-oyun – o, bunları “əlinin isti vaxtı” arvadının təhrikilə almışdı. “Əgər Fatma deməsəydi, almayıacaqdım yaxşı ki, almışam, indi çox şükür, rahatam”, – deyə sevindi. Elçilərin: “Havalər bir az sərirləyən kimi gəlinimizi aparacaq” deməsi yadına düdü. Gülümsədi. Şüşəbəndə keçdi. Teymur kişi teleseriala baxa-baxa ikinci pivəni də içib siqaret damağında divana uzandı. Birdən Teymuru yuxu apardı...


...Bir saatdan sonra Teymur kişinin öz evində evi ilə bərabər yanması barədəki xəbər ildirim sürətilə şəhərə yayıldı.

Naxçıvan, 2002.

## MƏNTİQ

*Yandırma! Yandırsan, yandıracaq...*

Müəllif



Bir gün iki nəfər – Əli ilə Vəli həmsöhbət olurlar. Əli Vəliyə deyir:

- Sən məntiqin nə olduğunu bilirsən?
- Yox. – Vəli etiraf edir.
- Əgər bilmək istəyirsənsə, mən sənə izah eləyərəm.
- İzah elə, – deyə Vəli xahiş edir.

Əli fikrini çatdırmaq üçün söz axtarmağa başlayır:

- Məntiq, məntiq... Ee, məsələn, sənin cibində kibritin var?
- Var, – Vəli tez dillənir.
- Əgər kibritin varsa, demək, siqaretin də var; bunların ikisinin bir yerdə olması məntiqi deyil?

Vəli bir az fikirləşdikdən sonra razılaşır:

- Bəli, məntiqidi.
- Əgər sən siqaret çəkirsənsə, onun içərisinə, öz aramızdır, nə vaxtsa nəşə-zad qoymaq da məntiqidi, ya yox?

Vəli bir xeyli düşünür, yenə razılaşmalı olur:


- Bəli, məntiqidi.
- Əgər sən nəşə çəkirsənsə, evdə dava-dalaş, söz-söhbətin boşanmaya qədər gedib çıxmazı da məntiqidi, ya yox?

Vəli görür ki, Əli haqlıdı: “Nəşə olan yerdə dava-dalaş da, hələ boşanma da olar”, – deyə düşünür. Onlar ayrılırlar... Əli öz yoluyla, Vəli isə öz yoluyla gedir. Söz Vəlini tutduğu üçün elə hey o barədə düşünür...

Vəli yolda bir nəfərə rast gəlir. O, yol adamından soruştur:

- Qardaş, kibritin var?
- Var, – deyə yoldan keçən cavab verir.
- Vəli təəssüflə deyir:
- Əgər kibritin varsa, onda evin yixılacaq...

*Naxçıvan, 2003.*



## ŞƏR SUYU

*İçki – bütün çirkinliklərin “ana” sidir.*  
Məhəmməd peyğəmbər (S.)



Bir gün Şeytan bir adamın qabağını kəsib deyir:

– Səni öldürəcəm. Əgər sağ qalmaq istəyirsənə, üç şeydən birini eləməlisən: ya bu qadınla yatmalısan, ya ən yaxın dostunun başını kəsməlisən, ya da ki, bu şərabı içməlisən.

Həmin adam belə cavab verir:


– Mən müsəlmanam. Müsəlməna isə zinalıq<sup>\*</sup> günahdı. Sonra... mən dostumun başını kəsə bilmərəm, bu mümkün deyil, çünkü biz uşaqlıq dostuyuq, bir yerdə bir pud<sup>\*</sup> duz-çörək kəsmişik...

O bunları deyib susur... Həyat şirində, yaşamaq istəyir, ona görə də fikirləşir: “Düzdü, şərab içmək Qurani-Kərimdə haram buyurulub, amma çarəm nədi? Bəlkə, mən bu şərəbi içim? Çünkü onların içərisində ən az zərərlisi, deyəsən, elə budu”.

Adam o cür də eləyir...

...O, şərabı içib bərk sərəxəş olur. Elə sərəxəş vəziyyətdə də həm o qadınla yatır, həm də əziz dostunu öldürür...

Bakı, 2006.



## ETİRAF

*Şərab, tütün, heroin –  
Hamısı sənin düşmənin.*

Müəllif

Elçin tay-tuşları arasında öz “çəkisi” olan, hörmətli oğlanlardan biri sayılır. Necə hörmətli oğlan sayılmasın ki, o, universiteti qırmızı diplomla bitirib, otuz yaşında böyük bir mebel sexinin sahibidi, işi işdi, pulu da pul. Evi, eşiyi, ailəsi, sağa, altında da qara rəngli Prado...

Öğər biri durub desə ki, “Elçin narkomandı” heç kim ona inanmaz, çünkü o, siqaret çəksə də, içki nədi dilinə vurmaz, hələ Ramazan ayı gələndə hər il oruc da tutar... “Sən saydığını say, gör fələk nə sayır”. İş elə gətirdi ki, onun kimi ağıllı bir oğlan da yolunu azdı...

Yaxşı ki, Elçin zirək tərpəndi, işin üstü açılmamış bir narkoloq-həkim tapdı, hamidan gizli öz evində müalicə olundu, vəziyyətdən çıxdı.

Həkim bu gün Elçini kabinetə – psixoterapeutik söhbətə dəvət eləmişdi. O xəstəsinə ürəyini boşaltmaq imkanı verdi; həkim dinlədi, xəstə isə danışdı:


– Doktor, narkomanın günü axtarmaqla kecir; adam əvvəlcə pul axtarır, sonra “mal”\* axtarır, sonra “bayan”\* axtarır, sonra yer axtarır, axırda da damar axtarır... O, axtardıqlarını ogruluq – doğruluq, pis-yaxşı tapır da, amma əvəzində özünü itirir: öz kişiliyini, ləyaqətini itirir, dalınca da, ehh, hər şeyini...

O, dərindən bir ah çəkdi gözləri yaşarmışdı, əlleri də, səsi də titrəyirdi. Elçin həkimin ona diqqətlə qulaq asdığını görüb bir az da ürəkləndi:

– Mən düzünü deyirəm, doktor, mən bu həyatı yaşadım, bu murdar həyatı belə gördüm. İndi peşmanam, it kimi peşmanam, amma...

Qəhər onu boğdu, udqunub yenə sözünə davam elədi:

– Bu işdə heç kimi günahkar bilmirəm. Düzdü, məni iynəyə otuzdurdu, özü də mən bilirəm bunu kim elədi. “Ağacı öz içindən qurd yeyər”, – deyiblər. Məni öz əmioğlum iynəyə otuzdurub, doktor, dost – doğma əmim oğlu. Məni əmioğlum belə bələyaya salandan sonra daha başqasından niyə inciyim, niyə küsüm?!



Elçin nəfəsini dərdi, olanları xatırlamağa çalışdı:

– Doktor, bir vaxtlar əmimgil gün əppəyinə möhtac idilər. Rəhmətlik atam onları rayondan Bakıya gətirdi, ev-eşik yiyəsi elədi. Mən isə həmin əmioğluma iş verdim, çörək verdim. Əvəzində də o, məni bədbəxt elədi... Getdi, gəldi ki, “sən bir bunun dadına bax, gör nə görəcəksən?!”. Mən eləmək istəməyəndə isə “ə, bir çıqqılı şey

sənə nə eləyəcək, elə, gör nə “kayf” alacaqsan”, – deyə məni heroinə qonaq elədi. Mən də gic kimi götürüb iylədim. İylədim, xoş gəldi. Üç gündən sonra bir də gəldi, yenə verdi, iylədim, bu dəfə lap xoşuma gəldi. Sabahı gün onu kabinetə çağırıb dedim:

– Ondan bir az da ver.

Dedi:

– Yoxdu.

Dedim:

– Tap, hardan olsa, tap, ondan istəyirəm.

O, özünü çəkdi:

– O məndə nə gəzir? İstəyirsən, yüz dollar ver, gedim alım, gətirim.

Mən də çıxarıb verdim, alıb gətirdi, hərəyə bir “dorojka”\* elədik.

O gündən mən pul verirdim, o da alırdı, bir yerdə eləyirdik. Deməyinən onun məqsədi oymuş ki, məni narkotikə otuzdursun, çünki, onun pulu yoxuydu, mən isə böyük bir müəssisənin müdürüydüm, əlimin altında üç yüz adam işləyirdi. Nə isə bir də ayılıb gördüm ki, olmuşam narkoman, daha heroinsiz qala bilmirəm...


Doktor, göydə Allah, yerdə Siz mənə kömək elədiz. Sizin səyinizdə öz işimə, ailəmə, əvvəlki həyatımı qayıtdım. Sizə ömrüm boyu minnətdaram. Sağ olun!

Bakı, 2008.

## QƏLYAN

*Qəlyan sənin əlindədir,  
sən ki qəlyanın əlində deyilsən?!.*

Müəllif



Deyilənə görə, İrandaqı tiryəkilər belə edirlər: onlar şam yeməyindən sonra ortalığa qəlyan, bir də tiryəklə şiş gətirirlər, şisi odda qızdırıb bir əldə tuturlar, tiryəki isə o biri əldə. Şisi tiryəkə vurub dağlayır, ondan çıxan tüstünü isə qəlyanla içəri sümürülər...

Bir gün tiryəkə təzə qurşanmış Qulamrza adlı bir gəncə qəlyan lazımlı olur. O, soraqlaşış bir qəlyandüzəldən usta tapır, ona deyir:

– Usta, nə qədər istəyirsən sənə pul verim, mənə bir şahanə qəlyan düzəlt.

Usta altdan yuxarı gənci süzüb soruşur:

– Vardan, dövlətdən nəyin var?


Qulamrza qürrələnir:

– Hər şeyim: iki “Benz” otobusum var ki, Təbriz – Tehran arası işləyir, üç tırım\* var ki, Avropaya mal daşıyır, bir dörtmərtəbə çaxtumanım\* var ki, üstdə özümüz qalırıq, altını kirayə vermişəm, bir də bazarda qızıl dükanlarım var... Usta, sən mənə bir yaxçı qəlyan düzəlt, deşiyini də gen elə.

Qoca usta gənci diqqətlə dinləyib köksünü ötürür:

– Sən heç narahand olma, ağa. O saydığın şeylərin hamısı: otobus da, tır da, ev də, dükanlar da – hamısı, hamısı bax, bax, bu deşikdən keçib gedəcək, heç narahand olma, niyə narahand olursan? – deyə təzə düzəltdiyi qəlyanlardan birini Qulamrzaya tərəf uzadır.

Bakı, 2009.



## ÖMÜRLÜK DƏRS

– Dərs ili başa çatdı. Biz – şagirdlərlə müəllimlər əvvəlcədən danışdığını kimi yiğisib getdik Qubaya. Meşədə, bulaq başında bir səfəli yer tapıb yerləşdik. Top oynayan, çiçək yiğan kim, samovar salan, yemək tədarükü görən kim... Mən xalçanın üstündə bardaş qurub çoban salatı hazırlamaqla məşgul oldum. Kişi müəllimlər isə bulaq başına yiğisib kabab çəkməyə başladılar.

Bizdə bir Yenisey müəllim var, çox savadlı, sanballı insandı, özü də yaxşı riyaziyyat müəllimiidi. Bir də gördüm Yenisey müəllim gəlib oturdu mənim yanında, bir daşın üstündə. Biz onunla başlıq ordan – burdan söhbətə. Bu arada kababın iyi məni vurdu. Az sonra cavan müəllimlərdən biri bizə yaxınlaşdı:

– Yenisey müəllim, kabab bişir, araq da ki, bulağın gözündədi, hamı Sizi gözləyir, gəlin.

Yenisey müəllim ona təşəkkür elədi, amma yerindən tərpənmədi. Qayıtdım ki, “ay Yenisey müəllim, niyə getmirsiz? Gedin Siz də onlar kimi, yeyin, için dəə”. Gördüm, o tutuldu, lakin bir söz demədi, mən də çox uzatmadım. Sonra biz yenə söhbəti davam etdirdik. Axırda dərs hissə müdürü Ramazan müəllim özü durub gəldi:

– Yenisey, uşaqların heç biri əlini çörəyə uzatmir ki, gərək Yenisey müəllim gələ, sonra. Nə olub? Burda niyə oturmusan? Dur, dur ayağa düş qabağıma, – deyə ərkələ onu aparmaq istədi. Yenisey müəllim getmək istəmirdi, Ramazan müəllimin sözünü yerə salmaq da çətininə gəlirdi, ona görə də çəşib qalmışdı. Yenisey müəllim, nəhayət, özünü topladı, təşəkkür elədi, bir bəhanə uydurdu ki, getməsin, yenə də getmədi. Mən bayaqdan hər şeyə göz qoyurdum. Birdən düşdüm onun üstünə:

— Ay Yenisey müəllim, bu il əməkdar müəllim adı almısız — bu bir, oğlunuz Beynəlxalq grossmeyster olub — bu iki, qızınız isə Konservatoriyanı bitirib — bu da üç. Siz niyə də yeyib-içməyəsiz? Vallah, mən Sizin yerinizi olsaydım bayaqdan durub gedərdim, hələ vurardım da, — deyib güldüm. Siz Allah, burda nəşə var, bu “nəşə” nədi axı?, — deyə gözümüz onun gözünə zilləyib cavab göz-lədim.

Yenisey müəllim yerində qurcuxdu, gizlicə bir ah çəkdi:

— Bilirsən, qızım, mən əvvəller içən olmuşam, bəli... Bu, düz otuz üç ilin söhbətidi. Mən onda institutu təzə bitirmişdim, dəliqanlı vaxtlarım idi, qurşanmışdım içkiyə... Hələ özümə bir-iki avara dost, aşna da tapmışdım: bu yeməkxana mənim, o restoran sənin — hər gün onlarla yeyib-içməklə ömrü bada verirdim. Anam nə qədər yal-varsa da, özünü öldürsə də, kim idi ona qulaq asan? Günlərin birin-də yenə restoranda içib bərk keflənmişdim. Oradan çıxıb evə get-mək istədim, səkkiz yaza-yaza gedirdim. Yolun qırığında bir arx var idi, o arxi keçəndə ilişib yixildim. Ha çalışdım ki, ayağa qal-xam, qalxa bilmədim, oturdum ziğin, palçığın içində. Axşamçağı idi, hava qaralırdı... Gördüm bir nəfər cavan oğlan üç-dörd yaşlı uşağın əlindən tutub gedir. Uşaq məni görüb dayandı:

— Ata, ata, oya bax, it!

Onlar yaxına gəlib mənə diqqətlə baxdılar. Atası dedi:

— Qaqaş, bu it deyil ki, adamdı, özü də keflidi, qorxma!

Uşaq dedi:

— Mən itdən qoyxmuyam ki, ata, amma keflidən qoyxuyam.

Atası əl-ayağa düşdü:

— Onda, qaqaş, tez çiş elə! Çiş elə arxin qırığına, — dedi, sonra üzünü yana çevirdi ki, uşaq utanmasın. Uşaq isə eləmə tənbəllik — üzr istəyirəm səndən qızım — düz mənim başıma işədi. Sidik saçım-dan üzümə, üzümdən isə ağızma axdı. Mən elə bil yatmışdım, ayıl-dıdım! Elə bil heç bir litr araq içən mən deyildim. Bir özümə baxdım,

bir də düşdüğüm bu vəziyyətə... Aciğımdan, hırsimdən bilmədim ki, nə edim! Özümə nifrət elədim, söydüm özümü! Dedim: “Mən it yox, lap... itdən də pisəm!”



Durub birtəhər evə gəldim, rəhmətlik anamı çağırırdı:

— Ana, paltarlamı ver, girirəm hamama.

Yazılıq anam heç nə demədi, gətirib təmiz paltar verdi. Mən yu-yunub qüsul verdim. Elə oradaca da and içdim, and içdim ki, mən bir də heç vaxt, heç vaxt içki içməyəcəm!

Bəli, heç kimin verə bilmədiyi dərsi mənə üç yaşlı uşaq verdi. Əgər o vaxt o dərsi mən almasaydım, Allah bilir ki, indi harada idim...

Bakı, 2011.

## "TƏLƏ"

Obyektdə \* işin qızğın vaxtı idi. Rəhbərliyə söz vermişdilər ki, hörgünü bir aya başa çatdıracaqlar. Qəzənfər usta iki şeyirdi ilə gündə iyirmi beş-otuz kvadrat metr hörgü verirdi. Amma bu gün günortadan sonra daş qurtardığından işsiz qalmışdilar. Usta ilə fəhlələr ocağın başına yığışib söhbət edirdilər. Söz sözü çekdi, söhbət köhnə hökumətin vaxtından düşdü. Qəzənfər usta cavanlığını yada saldı:

– Sovet hökuməti vaxtı ət, yağı tapılmazdı. Camaat ət, kolbasa ya sosiskanı uzun növbə ilə, yaxud çeklə alardı. Birinin evində toyu, ya da evlərdən uzaq yası olanda ət tapmaq müşkül işə çevrilirdi. O vaxt ət kombinatında işləyənlər həm pullu, həm də lazımlı adamlar idilər. İşdən çıxanda onlar kolbasa, sosiska, yainki əti salafanlara \* büküb bədənlərinə bağlayır, evə gəlir, gələn kimi “arıqlayır”, həmin əti qohum-qonşuya satıb yaxşı pul qazanırdılar. Bir də görürdün ki, bu gün ət kombinatına işə girən söz məsəli, sabahı gün maşın aldı, o biri gün isə ev...

Bu qırx ilin söhbətidi, o vaxt mənim cavan vaxtlarım idi. Əsgərliyimi çəkib evə qayıtmışdım, işləmək istəyirdim.

Bir gün axşam atama dedim:

– Ata, məni işə düzəlt işləyim, axı nə vaxta qədər evdə oturacam?

Atam dedi:

– Harada işləmək istəyirsən?

– Ət kombinatında, – deyə tez cavab verdim.

Atam o vaxtkı raykomun\* üçüncü katibi ilə bir sinifdə oxumuşdu, durub onun yanına getdi. Bir həftədən sonra məni çağırıb əmrimi ət kombinatının kəsim sexinə verdilər. Sabahısı gün mən

kombinezonumu geyib işə çıxdım. Sexdə altı nəfər idik, böyüyümüz isə qırq yeddi-qırq səkkiz yaşlarında bir kişi idi. Bəy nəslindən olduğuna görə hamı ona Maqsud bəy deyərdi. Maqsud bəy ucaboylu, dolubədənli, qırmızıyanaq bir şəxs idi.

Biz malın təpəsinə guppenla vurub onu gicəlləndirir, iri bıçaqla şah damarını kəsib öldürür, kranla qaldırıb soyur, sonra cəmdəyi o biri sexə ötürürdük. Maqsud bəy işləyə-isləyə dananın – özümüzün yeməyimiz üçün – harasından, hansı yerindən kəsib qazana atmaq barədə də göstəriş verirdi. Günortadan sonra biz işimizi qurtardıq. Bəli, bozpört\* bişdi, dörd araq alındı, sonra hamı dəstərxanın\* başına yığışdı. Maqsud bəy hamiya araq süzüb stəkanı əlinə aldı. Onun əli əsirdi. Mən bayaqdan hər şeyə göz qoyurdum, ona görə də maraqlandım:

– Maqsud bəy, əliniz niyə əsir?

– Bala, bə bu araqdandı da, içməyəndə əsir, içən kimi keçir, – deyib arağı tez başına çekdi. Mən stəkanı yerə qoydum. Hamı mənə tərəf döndü, yer-yerdən dilləndilər:

– Niyə içmirsən, iç! Kişi ol, ə! Yüz qram araq sənə heç zad eləməz, qorxma, iç!

– Əgər araq Maqsud bəyin əlini əsdirirsə, mənim başımı əsdirər. Məni bağışlayın, bu iş mənlik deyil, uşaqlar, mən getdim, – deyib ayağa qalxdım.

– Adə, dəli olubsan? Xalx\* bura işə girmək üçün bir ətek pul tökür, iynənin ulduzundan keçir, sən isə gedirsən? Hansı ağılla? Adam da belə dolanışlı yeri qoyub gedər, hə? – deyə üstümə düşdülər ki, bəlkə, məni saxlayalar, lakin mən ordan çıxıb düz inşaata fəhləliyə getdim. İndi o vaxtdan bu sənətdəyəm, – deyə Qəzənfər usta soyumuş çaydan bir qurtum alıb söhbətinə ara verdi.

Usta köməkçiləri Asimlə Nadir söhbətə maraqla qulaq asırdılar. Asim dedi:

— Ay usta, sən xeyrindən qalan adam deyilsən, sən Allah düzünü de görək, kombinatdan niyə getdin?

Qəzənfər usta başını qaşdı, bir az düşüntüb dedi:


— Uşaqlar, əgər bilmək istəyirsinizsə, qoyun lap düzünü deyim: düzdü orda kalan pul var idi, amma... Atam rəhmətliyin sözü olmasın, mən bir az suyuq adamam, yəni nəfsək. Bu mənim zəif cəhətimdi — hamida belə zəif cəhətlər olur — mən də bunu yaxşı bilirdim. Əgər mən orda qalsaydım, qurşanacaqdım içkiyə, olacaqdım onların tayı. Pul qazanmağına qazanacaqdım, amma əvəzində sağlığımı itirəcəkdirim.

Asim söz atdı:

— Əşsi pul olsun, əsas məsələ puldu, pulun ki, oldu kişisən, hörmətlisən. Səni bilmirəm, usta, amma mən o cür “yağlı” yeri qo-yub getməzdim, heç vaxt da gəlib belə yerdə fəhləlik eləməzdim.

Usta duruxdu, bir qədər düşünüb nəsihətlə dedi:

— Ora sənin kimi başıboş adamlar üçün “tələ”di, bala, “tələ”. Əvvəlcə səni “şirə” çəkir, şirnikirsən, sonra da baxırsan ki, “qar-mağā” keçibsen, çıxa bilmirsən. Heç bilirsən araq onların nə oyun açdı?



— Nə oyun?

— Həə, indi mən deyim siz də mülahizə eləyin, əgər dərrakəniz varsa. Bax, o Maqsud bəy ki, var idi haa, əlli yaşında onun beyninə qan sızdı, öldü, heç oğlunun toyunu da görə bilmədi. Orda Mirzə adlı birisi vardi, o, içkili vəziyyətdə ailə-uşağı ilə bir yerdə maşını aşırı — Allah uzaq eləsin — bütün ailə batdı, heç kim salamat çıxa bilmədi. Sonra Fəxrəddin adlı birisi də vardi, sərxoş halda o, arvadını biçaqladı, on il basıldılar getdi. Özü də nə üstə? Guya arvadı ona xəyanət edirmiş. Ay tövbə! Mən o qızı yaxşı tanıyırdım, çünki bizim məktəbdə oxuyurdu, çox tərbiyeli, başaşağı qız idi. Onun ərinə xəyanət etməsi mümkün deyildi. Məhkəmədə mən də oldum, orada dedilər ki, bu sayıqlamadı, qısqanlıq sayıqlaması, içki içənlərdə olur yəni. Xülasə, heç kimə ordan qazandığını ağız şirinliyi ilə yemək qismət olmadı. Sən də deyirsən ordan çıxmazdım, — deyə Asimə tərs-tərs baxdı.

Usta ocağın kənarında olan çaydandan bir stəkan çay süzüb içdi. Saatinə baxdı. Elə bu vaxt “Kamaz”ın nərlitisi eşidildi, nəhayət, daş gəlib çıxdı. Qəzənfər usta:

— Dik qalxın! Hamı iş başına, “söhbət dananı qurda verər”. Daş verin, palçıq gətirin, — deyə cəld közyolun<sup>\*</sup> üstünə qalxdı, çəmçəni<sup>\*</sup> daşa vura-vura fəhlələri səslədi.

## ALLAHIN BƏXŞİSİ

*“Allah adama versə, Mürsəl təpəsində də verər”.*  
Deyim

Keçən əsrin əvvəllərində, Nikolay vaxtı<sup>\*</sup> Naxçıvan kəndlərinin birində otuz altı-otuz yeddi yaşlarında Cəmşid adlı bir kişi yaşayırdı. Onun dörd qızı, üç oğlu, bir də öhdəsində doxsan yaşılı qoca nənəsi vardı. O, külfətini çox çətinliklə, bir qarın ac, bir qarın tox dolandırıb bilirdi. O qədər korluq çekirdi ki, hərdən az qala həyatından bezirdi, bilmirdi ki, başına haranın daşını salsın. Bu çətinliyə bir çarə tapa bilmir, elə hey vurnuxur, düşünür, düşünürdü...

Bir yandan da Bakı tərəfdən qəribə xəbərlər gəlib kəndə çatırdı ki, guya kiminsə neft quyusu fontan vurdub, lütün biri bir günün içində oldu milyonçu. Nə bilim iş çox, dolanışlıq yaxşı... Dünən Bakıdan gələn isə kənddəki çayxanada elə şeylər danışdı ki, Cəmşidi lap yerindən-yurdundan elədi. Cəmşid evə gəldi, papağını qabağına qoyub çox fikirləşdi, “dağı arana, aranı dağa apardı”, axırda bu qərara gəldi ki, Bakıya getsin, bəlkə, ailəsinə bir gün ağlaya bildi. O, uşaqlar yatandan sonra arvadı Zöhrəni yanına çağırıdı:

— Seyid qızı, belə yaşamaq lap cəhənnəm əzabıdı, iş yox, güc yox, pul-para yox. Bə biz nə vaxta qədər it günündə yaşayacaqıq? Güllü, maşallah irilib, on iki yaşa ayaq qoyub, bu gün-sabah qapımızı döyəcəklər, onu köçürməyə nəyimiz var? “Bir həsirik, bir Məmmədnəsir”! Mən uşaqlıyam, bilirsən, öz balalarım üçün heç zad eləyə bilmirəm, bu da mənə dərd olur, ona görə də bağrim çatlayır. Bayaq çayxanada Bakıdan gələn bir nəfər var idi, deyirdi ki, Bakıda yaxşı iş də var, pul-para da. İstirəm gedim bir-iki illiyinə orda işləyim, pul qazanım, qaydım gəlim, nə deyirsən? — deyə ya-

zıq-yazıq Zöhrəyə tərəf baxdı. Zöhrə başını aşağı dikdi, fikrə getdi, sonra alçaq səslə:

— Mən nə deyim? Allah bilən məsləhətdi, kişi sənsən, özün bilərsən...

Cəmşid sübh tezdən durdu, çarığını<sup>\*</sup> geyib, patavasını<sup>\*</sup> bərkitdi, belinə üç əppək bağlayıb, “ya Allah” deyib yola düşdü, Naxçıvana, dəmiryol vağzalına gəldi. Pulu yox idi, ona görə də yük vaqonunda Tiflis yolu ilə birtəhər Bakıya gəlib çıxdı...

Cəmşid elə bilirdi ki, Bakıda pul xəzəl kimi tökülüb küçələrə, bir süpürəni çatmır. Tezliklə səhv elədiyini anladı, amma geri dönmək arına gəldi. Özüne yaxşı iş tapmaq üçün haralara getmədi? Amma heç yerdə ürəyi istəyən qazanclı bir iş tapa bilmədi: gah bu mədəndə işlədi, gah o biri mədəndə, gah qara fəhlə oldu, gah daşıqçı, gah bağban, gah da ki, küçə süpürən. Nə isə... İki il ərzində istirahət günü, bayram günü bilmədi, canı-dildən işlədi, amma elinə beş-üç manat pul keçirə bilmədi ki, bilmədi. Üstəlik üstü-başı töküldü, arıqladı, xəstələndi, qocaldı...

O vaxt erməni-müsəlman davasının lap qızığın vaxtı idi, Cəmşidi də iki yüz adamlı birgə ermənilər tutub damladılar, iyirmi gün orada ac-susuz saxladılar. Cəmşid uşaq vaxtı el dağa gedəndə orada erməni uşaqları ilə bir yerdə çox quzu otarmış, erməni dilini də babat öyrənmişdi. Ona görə də ermənilərin Cəmşid qarşıq əsirləri diri-diriyanda yandırmaq istədiklərini danışqlarından başa düşdü, bu xəbəri əlüstü yoldaşlarına çatdırıldı. Hamısı yiğisib məsləhətləşdilər: onlar köynəklərini çıxarıb biri-birinə bağladılar, düyün vurub bərkitdilər, sonra hamısı gecə zülmət qaranlığa salıb binanın bacasından çıxıb qaçdilar.

Cəmşidin Bakıya olan bütün ümidi puç oldu, ruhdan düşmüş, qorxmuş halda dəmiryol vağzalına gəldi, yük vaqonunda gizlənib “asta qaçan namərddi” qayıtdı Naxçıvana. O, Naxçıvana çatanda axşamçağı idi, hələ günün batmasına üç-dörd saat qalırdı.

Cəmşid vağzalda düşüb kəndlərinə tərəf getməyə başladı, şəhərin içi ilə getmədi ki, birdən onu tanıyıb-bilən olar. Görkəmi eləydi ki, o, bu vəziyyətdə kəndə girməyə utandı, yaxınlıqda olan Mürsəl təpəsinə tərəf döndü, orada, təpəliklərin arasında alçaq bir yer tapıb oturdu.

Cox pəjmürdə, çox dərdli idi... Allah heç bir kişini ailə-uşaq yanında başısağdı eləməsin. Yaziq Cəmşid çox sevdiyi, bəlkə, uşaq demədən canını belə vermək istədiyi balalarının yanına əlibos gedirdi, bir ayağı getsə də, o biri getmirdi... Birdən onu qəhər boğdu, o yekəlikdə kişi hönkür-hönkür ağladı, handan-hana<sup>\*</sup> toxtayıb gözünün yaşını əli ilə sildi, "Allaha pənah" dedi. O, çubuqla torpağı cızıb, elə hey fikir eləyirdi... Birdən əlindəki çubuq nəyəsə ilisti, Cəmşid bunu daş zənn elədi. O, bekarlılıqdan daşın ətrafinı qazdı, torpaq oyulub töküldü, birdən... naxışlı bir küp göründü. Cəmşid diqqətini topladı. Tez küpün ətrafinı əli ilə eşdi, qazdı, qazdı, torpağı kənara atıb, küpü çıxartdı. Bir daş tapıb saxsı küpü qırdı, içindəki parıltılı şeylər yerə töküldü. Cəmşid heyretindən donub qaldı! Küpün içi qızıl sikkələr və zinət şeyləri ilə dolu idi! O, tez heybəsini<sup>\*</sup> yaxına çəkdi, küpdə olan qızılların hamisini ora yiğdi. Ətrafa boylandı, yaxınlıqda heç kim yox idi. Təpənin dalında kənd uşaqları quzu otarırdılar. Bir az sakitləşdi. Gündəş tərəf baxdı, günün batmağına hələ bir az vardi. Bir istədi oradan birbaşa evlərinə getsin, uşaqlarından ötrü burnunun ucu göynəyirdi. Tez bu arzunu içində boğdu, özünü toxtadıb düşünməyə başladı: nədən başlayacağını, sonra nə edəcəyini götür-qoy edir, daha yaxşı olanını seçir, plan çizirdi... O, Bakıda pul qazana bilməsə də çox görüb-götürmiş, "başı daşdan-daşa dəymış", gözü açılmışdı, artıq əvvəlki Cəmşid deyildi.

O, Mürsəl təpəsindən Naxçıvana endi. Şəhərdə soraqlaşıb bir zərgər dükəni tapdı, sikkələrdən ikisini verib bir dəstə palazqulaq yüzlük aldı. Neçə günüydü ki, ac-susuz idi, dizləri əsir, başı gicəlnirdi. Tez bir yeməkxana tapdı, iki adamlıq noxudlu bozbaş yedi,

üstündən də beş-altı stəkan çay içib özünə gəldi. Sonra bərbərə getdi, saç-saqqalını qırxdırb üzünü təraş etdi. Axırda hamama girdi, camadar onu yaxşıca yuyundurub quluncunu qırdı. Cəmşid hamamda bitini-kirini töküdü, oradan quş kimi çıxdı, karvansaraya gəlib bir otaq tutdu, daş kimi yatıb səhər obaş oyandı. O, yaxşı bir dərzi dükəni axtarıb tapdı, ən bahalı parça olan ingilis mahudundan gözəl bir libas sıfariş verdi, libas axşama hazır olmalıydı. Orada durmayıb şəhərdəki dükənləri gəzdidi, özünə, nənəsinə, Zöhrəyə, uşaqlara paltar, ayaqqabı, papaq, xırda qızı oyuncak, konfet aldı, karvansaradakı otağına gətirdi. Bir az dincəlib sərrac<sup>\*</sup> dükənlərinə getdi, sabaha kimi ustalara xanlara layiq zinqirovlu fayton düzəltməyi tapşırıdı.

Ertəsi gün nahar vaxtı Cəmşid başdan ayağa təzə geyinib-keçinib faytona mindi, onu düz bazara tərəf sürdü. Bazarda şirin alver gedirdi: kənd camaatı qovun-qarpız, üzüm, mer-meyvə, toyuq-cüçə, mal-davar\*, at, ulaq və digər şeylər satırdılar.

Cəmşid bazara göz gəzdirdi, orada həmkəndlisi Yaqubu gördü, onu çağırıldı. Yaqub faytonlu bir ağanın onu səslədiyini gördü, "yağlı" müştəri zənn eləyib qaça-qaça onun yanına gəldi. Cəmşid dedi:

– Məni tanıyırsan?

Yaqub duruxdu, bu geyimli-keçimli ağaya baxdı, alçaq səslə:

– Yox, ağa, bağışla, tanıya bilmədim, – dedi.

– Bir də bax, yaxşı bax, gör mən kimə oxşayıram? – deyə Cəmşid gülə-gülə israr elədi.

Yaqub bu dəfə zəndlə baxdı.

– Səni bir adama oxşadıram, amma, yox, yox, bu ola bilməz, – deyə mizildəndi.

Cəmşid şən halda Yaqubun kürəyinə vurdı:


– Ayə, sən Yaqub deyilsən?

– Bəli, qurban, Yaqubam.

– Bə mən də Cəmşidəm də sənin kəndçin, tanımadın? İki il bundan əqdəm \* Bakıya getmişdim haa...

Yaqub sevinc qarşıq heyratlə Cəmşidi qucaqladı, istədi onun əlindən öpsün, Cəmşid qoymadı.

– Sən tez get kəndə car çək ki, Cəmşid ağa gəlir, qoy hamı pişvazıma çıxsın, – deyə palazqulaq yüzlüklərdən birini Yaqubun çuxasının cibinə soxdu.



Yaqub tez bazara girib gətirdiyi qovun-qarpızı dəllallardan birinə satıb üz qoydu kəndə sari. Kənddə birinin üstə beşini də qoyub Cəmşidin faytonunu, libasını o ki var təriflədi.

Kənddə hamı – “məmə yeyəndən pəpə yeyənə” yolun qırığındakı iydəliyə yığışıb Cəmşid ağanı gözləməyə başladılar. Bir azdan fayton uzaqdan göründü. O, toz qopara-qopara kəndə yaxınlaşındı. Camaat hədsiz maraqla onu gözləyirdi. Cəmşidin uşaqları sevincdən atılıb-düşür, qırırlənirdilər. Fayton gəlib dayandı. Kəndxuda, mol-

la, aqsaqallar, cuvar \* qabağa yeriyib Cəmşid ağanı ehtiramla qarşıladılar, onunla ikiəlli görüşüb hal-əhval tutdular. Dəstə Cəmşidin qapısınacan gəldi. Cəmşid ağa bir ayağını faytonun pilləsinə qoyub uca səslə dedi:

– Camaat! Sabah sizin hamınız mənim qonağımsız, imam ehsanı verəcəm. İndi isə məni bağışlayın yol yorğunuyam, bir az da naxoşlamışam. Allah qoysa, sabah ətraflı söhbət edərik, – deyə hamını başından elədi ki, heybədə olanları sakinə yerbəyer edə bilsin. Camaat dağılışdı. Cəmşid evə keçdi, uşaqlarını duz kimi yaladı, nənəsinə, uşaqlarına gətirdiyi hədiyyələri paylayıb hamisini sevindirdi. Axırda Zöhrəni qırğa çəkib heybəni ona verdi...

Sabahısı gün qazanlar asıldı, plov bişdi, imam ehsanı verildi. Yeyib-içəndən sonra hamı dua edib evlərinə dağılsa da, kənd cavanlarında beş-altısı qalıb Cəmşidin başına yığışdılar, ona Bakıda harada işləmək, necə pul qazanmaq barədə elə hey suallar verməyə başladılar. Cəmşid isə cavabında ya gülümşəyir, ya susur, ya da:

– Hər şeydən qabaq adamın gərək qəlbə düz olsun, adamın ki, ürəyi düz oldu, ruzi özü qapıdan girəcək. Hərdən də: “Allah adama versə, lap Mürsəl təpəsində də verə”, – deyirdi.

Kənd cavanları ondan bir şey öyrənə bilmədiklərindən pərt oldular, incik çıxıb evlərinə getdilər... Bir-iki gün də keçdi. Cəmşidin bacıoğlu Fərəməz axşam onlara gəldi. Çay, çörəkdən sonra Fərəməz söhbəti yenə o yerə gətirib çıxartdı:

– Dayı, mən uşaq deyiləm, artıq iyirmi yeddi yaşım var, taytuşlarım çoxdan ailə-uşaq sahibidi. Bə mən nə vaxt ev-eşik yiyəsi olacam? Mən sənə demirəm ki, mənə pul-para ver, deyirəm ki, o pulu qazanmağın yolunu göstər. Bilirsən ki, dədəm öləndən bəri necə korluq çəkirik, dayı...

Cəmşid çay stokanını qabağına çəkib mənalı halda dedi:

– Bacıoğlu, dünyada üç şey Allahın əlindədi: ömür, qismət, bir də ruzi. İnsan nə qədər ömür sürəcək, harada, necə oləcək – bunu

bilməz. İkinci, insanın qismətidi, yəni kiminlə ailə quracaq, neçə uşağı olacaq – bunu da qabaqcadan bilə bilməz. Üçüncüüsü isə bacıoğlu, ruzidi. Adam var çalışır, vuruşar heç zad qazanmaz, adam da var görərsən əli də gətirdi, ayağı da. Deyir: “Allah alanda da üzünü görmə, verəndə də”. Hərənin bir ruzisi olur. Bu ruzini də mənə Allah özü qismət eləyib. Əgər sənin qismətində varsa, lap Mürsəl təpəsində də olsa, Allah sənə pul yetirər.

Fərəməz key-key dayısının üzünə baxır, bir şey anlaya bilmirdi. Cəmşid çaydan bir qurtum içib söhbəti davam etdirdi:

– Qulağın mən də olsun, bir söhbət də eləyim, bəlkə, məni başa düşdün. Çəşmənin başında Süleyman var haa çoban Kərəmin oğlu. O da mənim kimi Bakıya getmişdi, nə oldu? Çox rəşid, özü də qollu-biləkli oğlan idi, kimə bir yumruq vursayıdı, o yerində dura bilməzdi. Nə oldu onun axırı? – deyə Fərəməzə tərəf baxdı.

Fərəməz mat-mat:

– Mən nə bilim, ay dayı, “həccdən gələn sən, xəbər verən mən”? – deyə ciyinini çəkdi.

– Həə, o, yolunu azdı, axırı da pis oldu.

– Pis, yəni nə sayaq? – Fərəməz intizar içində soruşdu.

Cəmşid dedi:

– Mən mədəndə qara fəhlə işləyəndə həmin Süleyman restoranda kef eləyirdi. Neçə dəfə mənə də demişdi ki, “gəl yanına, bir yerdə işləyək”. Mən getmədim. Niyə? Çünkü ora əngəlli yer idi, ona görə də xoşuma gəlmirdi. Bax, orda içirdilər, çəkirdilər, qumar-zad oynayırdılar, nə bilim daha nə hoqqalardan çıxırdılar... Süleyman da qoşulmuşdu onlara, içirdi də, çəkirdi də, qumar oynayırdı da... Axırda nə elədi, nə eləmədisə basdılар getdi qazamata. İnsan gərək yolu azmaya, düz yol gedə. Bildin? Toyuq toyuqudu, bir qurtum su içir, bir Allaha baxır, insan isə çox naşikür olur, Allahın verdiyi bu boyda nemətə görə bir dəfə şükür də eləmir. Bax, bilirsən ki, mən Allah adamiyam, hələ indiyəcən bir adamin xətrinə dəyməmişəm,

birinin toyuğuna “kiş” deməmişəm. Fikirləşirəm ki, bəlkə, elə ona görə Allah mənə durduğum yerdə belə bir bəxşis yetirdi, yoxsa mən oturdığum yerdən bir az o yana otursayıdım o qızıllar da mənə qismət olmayıacaqdı...

– Nə qızıllar? – deyə Fərəməz qulaqlarını şəklədi.

– Sən ağızbütöv adamsan, ona görə də sənə deyirəm, – deyə Cəmşid əhvalatı Fərəməzə danışdı. – Sən özünü öldürməklə deyil, gərək Allah özü sənə yetirə. Bax, mən ələndim, dolandım, Bakıdan belə gəldim, ancaq mənim uşağımın ruzisini Allah burda – Mürsəl təpəsində verdi. Çünkü niyə? Ona görə ki, məni o Kişi bərkə-boşa saldı, sınadı, gördü ki, mən dürüst adamam, axırda özü mənə bir qapı açdı, bildin, bacıoğlu?! Ona görə də deyirəm: “Allah adama versə, elə Mürsəl təpəsində də verə”. Təki sən qəlbini düz saxlayanas.

Bakı, 2012.

## RƏVAYƏT

Heyvanlar talada yiğisib istirahət edir, hərəsi bir cür əylənmişlər. Şir görür ki, çapqal nəyisə gətirib kərtənkələyə qısdırır, o da onu udan kimi şənlənir, ucadan deyib gülür, oynayır... Şir qəzəbələnib onu yanına çağırtdırır:

– Burada hamidan böyük, hamidan güclü mənəm! Ona görə də hər şeyin yaxşısı mənə çatmalıdır. O nədir ki, mən dura-dura sən onu kərtənkələyə verirsən, həə? Tez ol, cavab ver, yoxsa dərini boğazından çıxardaram!

Çapqal qorxa-qorxa mızıldanır:

– Doğrudur, sən hamidan böyüksən, güclüsən, amma... Ehh, bir vaxtlar o da sənin kimi böyük idi, güclü idi... O, iri bir timsah olub, "mal" eləyə-eləyə əriyib bu günə düşüb, olub kərtənkələ.

Şir nərildəyərək ucadan deyir:

– Mən şənlənmək istəyirəm! Tez ol, mənə "mal" ver, tez!

– Amandı, şahım, ondan uzaq dur! Bu elə bir bəla şeydir ki, ... "Mal" çoxlarının zəlil eləyib, səni də eləyər..., – deyə alçaq səslə çapqal məsləhət verir.

Şir təkəbbürlə sinəsinə döyür:

– Mən güclüyəm, mən qüdrətliyəm! Bir balaca şey nə eləyə bilər mənə, həə, söyle?

– Çox qürrələnmə, şahım! Onu məndən yox, sənin artığınla dolanan o pişikdən soruş!

Bakı, 2017.

## RƏVAYƏT

*İçəndə krala xoruzlanar, ayılanda toyuqdan qorxar.*

Deyim (Fransa)

Yolda sərilmüş bir sərxoş yanından keçən Şah Abbasın ətəyindən tutub şəhəri ona satmayı tələb edir.

Şah bu alveri sabah sarayda eleməyi münasib sayır, sərxoş razılaşır... Şah Abbas getdikdən sonra onu aparib evinə atırlar. Səhər yuxudan oyananda dünənki əhvalatı ona danışırlar. O bilir ki, belə hərəkətin cəzası yalnız ölümdür, ona görə də ailəsi ilə halallaşib üz tutur saraya təref. Yolda bir şüşə şərab alıb qoltuq cibində gizlədir. Saraya gəlir. Sərxoşu şahın hüzuruna gətirirlər, o, salam-sabah eləyib, döñə-döñə şaha baş əyir, onun ayağına düşür...

Şah Abbas:

– Həə, indi şəhərin alverinə başlaya bilərik, – deyir.

Yazlıq kişi bilmir ki, nə eləsin.

– Mərhəmətli şah! Qoy böyük Allahla ədalətli şah məni bağışlasın, bir qələtdi\* eləmişəm.

O, cibindən şərab şüşəsini çıxarıb davam edir:

– Şah sağ olsun! Şəhəri almaq istəyən mən yox, bu qabın içindəki şərab idi! Sizin bədbəxt nökəriniz – bu şərabın qulu böyük günaha batdığını üçün ən ağır cəzaya layiqəm.

Sərxoşun cavabı şaha xoş gəlir, onu Allaha bağışlayır, cəzadan da azad edir. Həmin hadisədən sonra bu şəhərdə şahın fərmanı ilə "quru qanun" qüvvəyə minir, şərab içmək isə qadağan edilir.

Bakı, 2017.

## BİR ÖMÜR HEKAYESİ

Xeyrə düşün,  
xeyrə danış,  
xeyrə çalış.  
Zərdüşt



İkinci Dünya müharibəsinin qızğın dövrü, 1943-cü iliydi. Büttün ölkə: "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şərəti ilə işləyirdi. Camaat evindəki qır-qızılı tank-top almaq üçün verir, qadınlar əsgərlərə yun corab, əlcək, isti köynək toxuyur, kolxoza\* gecə-gündüz çalışıb can qoyur, cəbhəyə çoxlu məhsul göndərirdilər ki, bəlkə, faşizmə qalib gələlər. Hamı – kənddə də, şəhərdə də çətin günlərini yaşayırırdı: hər yerdə acliq, soyuq, pulsuzluq, imkansızlıq hökm süründü. Əhmədin doğma kəndi Şahərtəpəda da vəziyyət elə hər yerdə olduğu kimi, ağıriydi: kişilərin çoxu cəbhəyə getmiş, iş yeniyetmələrlə, qadınlara qalmışdı...

Əhmədin atası Cəbrayılı 1941-ci ildə, böyük qardaşı İngilabı isə bir il sonra müharibəyə aparmışdır. Ev ilə kolxozen işi Əhmədlə anası Əfruzun öhdəsinə düşmüşdü, bacısı Solmazla sonbeşikləri Əziz isə hələ xırdayırlar. Heç beş-altı ay keçməmiş atasının qara kağızı gəldi, qardaşından isə çoxdan idи ki, xəbər-ətar yoxuydu. Yəziq Əfruz uşaqlar sıxlamasın deyə hərdən dalda bir yerə çəkilir, xisən-xisin ağlayıb ürəyini boşaldırdı. Əhməd anasının gözünün qızarmağından bilirdi ki, o, yenə ağlayıb.

O vaxt Əhmədin 16 yaşı vardi, sümüklü uşaq olduğundan yaxından böyük görünürdü, o da onun başına bəla oldu.

Bu kənddə Çolaq Murtuz deyilən bir sovet\* sədri vardi, Cəbrayılin ölüm xəbəri çıxandan, Əfruza göz verib işiq vermir, onu qarabaqara izləyirdi. Əfruzun dolu əndamı, məlahətli üzü Murtuzun yuxusunu qaçırmış, ona yaman vurulmuşdu.

Əfruzun məlahətli çöhrəsini təsəvvür eləmək üçün Türkiyə kinosunun sultani Turkan Şorayı yada salmaq kifayətdir, çünkü Əfruz ona çox oxşayırırdı. Əfruzun əmioğlusu – Turkan Şorayı atası vaxtilə Şahərtəpədən Türkiyəyə getmiş, onun anası ilə evlənmiş, o məlahəti də irsən Türkana ötürmüdü... Yəqin elə ona görə də deyirlər ki, "Naxçıvanın duzu, qızı, qarpızı".

Murtuz dəfələrlə Əfruzun qabağını kəsib:

– Əfruz, ölürem səndən ötrü! Gəl, səni alım. Vallah, nə istəsən verrəm, sənə də, uşaqlara da yaxşı baxaram, bax, peşman olmazsan, Əfruz, – deyirdi.

Əfruz isə qəti etiraz eləyərək:

– Mənə sənin heç zadın lazımlı deyil, get, cəhənnəm ol! – cavabını verirdi.

– Ərin də ölüb, daha nəyi gözləyirsən, ay qız? Bu dünya beş-günlükdü, beşi də qara. Gəl, bir yerdə yaşayaq, kef eləyək, nə deyirsən, həə?

– Yox, yox! Mən Cəbrayıllı kimi kişinin papağını yerə vura bilmərəm, Əhməd kimi oğulu öz kefim üçün tay-tuş yanında xar eləyə bilmərəm, bildin? Bir də mənim qabağımı kəssən, özündən küs, Əli Əmioğluya deyəcəm!

Əfruz Əli Əmioğlu dedikdə kolxoz sədri, Naxçıvan MSSR<sup>\*</sup> Ali Sovetinin deputati, sonralar Sosialist Əməyi Qəhrəmanı<sup>\*</sup> adı almış Əli Məmmədovu nəzərdə tuturdu. Hamı – uşaqtan böyüyə kimi kənddə ona Əli Əmioğlu deyirdi, çünki qeyrətli kişiydi, onun qorxusundan heç kim qız-gəlinə söz deyə bilməzdi. Murtuz beş barmağı kimi bilirdi ki, əgər bu söhbət Əli Əmioğlunun qulağına çatsa, onu bir günün içində elə itirər ki, bir də kəndin suyunu içə bilməz, ona görə də Murtuz Əli Əmioğludan it kimi qorxurdu. O, istər-istəməz geri çəkildi, amma Əfruzdan hayif çıxməq üçün oğlu Əhmədi on səkkiz yaşılı uşaqların siyahısına salıb Bakıya – neft mədənlərinə fəhləliyə göndərdi. Yaziq Əfruz nə qədər özünü orabura vursa da, ağlayıb sizləsa da xeyri olmadı, onun oğlunu da o biri uşaqlara qatıb Şəhərtəpə dəmiryol vağzalına gətirdilər. Anası Əppəyin<sup>\*</sup> arasına beş-altı qovurma tikəsi, bir də pendir büküb oğluna qısdırdı:

– Əhməd, bala, sən sadəlövhəsən, hər şeyə tez inanansan, bax, bir pis müsahibdən, bir də soyuqdan-zaddan özünü qoru, yaxşı,

anan qurban. Orda sənin heç kimin olmayacaq, iki gözün var, iki göz də satın al, iki qulağın var, iki qulaq da satın al, yaxşı? – deyə ona bir ucdn nəsihət edir, o biri ucdn da yaylığı ilə ixtiyarsız axan göz yaşlarını qurulayırdı. Birdən parovoz fit verdi, qatar yavaş-yavaş tərpəndi. Əhmədin içində elə bil nə isə qırıldı, kənd də, kənddəkilər də – hər şey, hər şey arxada qaldı... Onu qəhər boğdu, hönkür-hönkür ağlamaqdan özünü zorla saxladı. İçəri keçdi. Əhməd kупедə qonşu kənddən olan İsgəndər adlı bir oğlanla tanış oldu, sözləri tutdu, dostlaşdırıldı. İsgəndərin anası yoxuydu, yola hazırlıqsız çıxmışdı, ona görə də Əhmədin nəyi variydisə onunla qardaş kimi yarıböldü.

Əvvəller dəmir yolu ilə Naxçıvandan Bakıya getmək üçün əvvəlcə İrəvana, ordan Tiflisə, Tiflisdən isə Bakıya getmək lazım idi. 1942-ci ildə Arazın qırığı ilə Culfa'dan Bakıya təzə dəmir yolu xətti çəkildiyindən yol xeyli qısalmışdı, ona görə də qatar ertəsi gün Bakıya gəlib çatdı. Onları vağzaldan birbaşa yataqxanaya apardılar, orada komendant – sağ olsun – ikisini də bir otağa saldı. Sabahı günü isə uşaqları buruqlara payladılar.

Cəbhəyə neft hava-su kimi lazımiydi, onunçun də Əhmədgil bazar günü, bayram günü bilmədən hər gün 12-15 saat işləyir, neft çıxarırlırlar...

Əhməd elə binadan zəhmətkeş uşağıydı, o, özünü deyil, həmişə özgələri düşünürdü. Kənddə olanda ev işlərində anasına çox kömək eləyir: evi süpürür, qabları yuyur, paltarları çeşmədə durulayır, mal-heyvanı rahatlayırdı. Hər gün səhər sobanı qalamaq, odun yarmaq, kərmə<sup>\*</sup> kəsmək, yonca biçib bağlamaq, tikan cəmələyib taya vurmaq, evin min cür işinə yaramaq da onun işiydi. O, çalışırkı ki, evdəkilər üçün rahat olsun, “qoy innamgil<sup>\*</sup> əziyyət çəkməsinlər”, bu hərəkətinə görə anası onu çox istəyir, “Əhməd mənim həm oğlumu, həm də qızım”, – deyə qürrelənirdi. Elə yataqxanada da öz xasiyyətindən el çəkmir, İsgəndər gələnəcən otağı yığışdırır, qabları

yuyur, ərzaq kartı ilə aldıqlarından axşama bir şey hazırlayırdı. İşgəndər də insafən pis oğlan deyildi, o da tez gələndə ev işlərini görürdü. Bu iki dostun yeməyi də, qazancı da, dərdi də biriymi, bir-birinə qəlp söz demir, yaxşı yola gedirdilər...

İllər gəlib keçdi, nəhayət, mühəribə qurtardı. 3,5 milyonluq respublikamızdan 650 mini müharibəyə getmiş, onlardan 350 mini: ölen olmuş, əsir düşən əsir düşmüş, qalanları isə geri qayıtmağa başlamışdilar. Tərxis olunanlardan qolu-qıcı olmayan, bədənində müxtəlif xəstəlik, qəlpə gətirənlər saysız-hesabsızıydı, amma ən acınacaqlısı isə sinəsi orden-medallı bu veteranların əksəriyyətinin bir əldə papiros, o biri əldə araqla evə dönmələriydi ki, bu da sonradan bizim tabakomaniya və alkoqolizm kimi bəlalarımızın başlanğıcı oldu...

Qayıdanların hesabına buruqlarda işləyənləri də yavaş-yavaş evə buraxırdılar. 1946-cı ilin yayı idи, bir gün Əhmədi idarəyə çağırıb yaxşı işinə görə təşəkkür elədilər və son hesabını kəsdilər. Axırda idarənin rəisi Eldar müəllim onu qəbul elədi. Rəis keçmiş cəbhəçi idi, o, Əhməddən soruşdu:

– Cavan oğlan, fikrin nədir? Qalib burda işləyirsən, yoxsa rayona gedirsən?

Əhməd fikrə getdi, kəndlərindən ötrü burnunun ucu göynəyirdi.

– Evə gedirəm, – deyə rəyini bildirdi.

– İxtiyar sənindir, amma qərar verməmişdən qabaq bir yaxşı-yaxşı fikirləş. Biz burdan səni istəsən instituta, istəsən sənət məktəbinə göndərərik. Əvvəlcə oxu, ya sənət öyrən, sonra get – mənim sənə bir ata kimi məsləhətim belədi. Eldar müəllim nəfəsini dərib əlavə elədi: – Yəni indi get evə, qohum-qardaşı gör, üç ay vaxtin var, qal, dincəl, amma sentyabrda Bakıya gəl, bildin? Kənd qaçmir ki? Bu fürsəti əldən buraxsan, sonra peşman olarsan, “sonrakı peşmançılıq isə fayda verməz”. Danışdıq?

Onun belə canıyanan münasibəti Əhmədi mütəessir elədi, elə xoş duyğularla da ordan Sabunçu vağzalına gəldi, Şahtaxtı stansiyasına qədər bilet aldı. Sonra şəhərə çıxıb dükanları gəzdi, anasına, xalasına, bacısına, qardaşına bəyəndiyi şeylərdən hədiyyə, bir də şirinlik olsun deyə konfet alıb qatara mindi.

Kupedə bir qırığa çəkilib xəyalə daldı. Bakıda olduğu üç il ərzində bir dəfə də olsun kəndə gedə bilməmişdi. Onun kəndlə əlaqəsi ya məktubla, ya da həmkəndlisi Bağır əmi ilə olurdu. Bağır kişi Bakı-İrəvan qatarında konduktor\* işləyirdi. Əhməd vaxt tapanda vağzala gəlir, Bağır əmidən ya bir təzə xəbər, ya da bir sovqat-zad alırdı. Neçə dəfə olmuşdu ki, anası ona bayram çöçəsi, əppək, torba qatığı, pendir, qovurma, qovurqa, Şahtaxtı qovunu, isti köynək, yun corab göndərir, Əhməd isə şəhərdə olan şeylərdən: əyin-baş, qaloş, ən çoxu da pul yollayırdı. O, yaxşı bilirdi ki, kənddə həmişə pul korluğunu olur, ona görə də maaşının yarısını hər ay – lap özünə lazım olsa belə – anasına göndərirdi.

...Əhməd əlində çamadan, böyümüş, kişiləşmiş halda həyətlərinə girəndə qohum-qardaş onu görüb həm sevindilər, həm də təəccüb elədilər. Qapının ağızına çoxlu adam toplaşmışdı, Əhmədin “dalağı sancı”, qorxu içində soruşdu:

– Nə olub, yoxsaa...?

– Anan xəstədi, – dedilər. – Yaziq arvad neçə gündü ki, elə hey “Əhməd, Əhməd” deyir. Boğazından heç su da keçmir, can üstədi, öle də bilmir yazıq... Sən keç içəri, qoy səni görsün, bir az rahat olsun.


Əhməd tez otağa keçdi. Qonşu arvadlar anasının yastiğı başına yığışmışdilar, onlar Əhmədi görən kimi içlərini çəkməyə, Allahın adilliyinə dua eləməyə başladılar. Südabə xalası Əhmədi görüb onun boynunu qucaqlayıb ağladı, uca səslə bacısını səslədi:

– Əfruz, bacı, bir gözünü aç, gör kim gəlib, Əhməd gəlib e, Əhməd!

Xəstə tərpəndi, onun göz qapaqları aralandı. O, doğma oğlunu görüb sevindi, gözündə bir damla yaş gilələndi, sonra Əhmədin əlini yavaşça sıxdı. Əhməd anasının əlini əlinə alıb tumarladı, əyilib əlindən, üzündən öpdü. Qəhər onu boğdu, eşiye çıxıb tez kolxoz idarəsinə getdi, kənddəki yeganə telefonla rayon mərkəzinə zəng eləyib həkim çağırıldı. Heç bir saat keçmədi ki, təcili yardım maşını onların hasar qapısının qabağında dayandı.

Həkim otağa keçib xəstəni müayinə eləmək istəyərkən Əfruz xala gözlərini açdı, zəif səslə soruşdu:

- Siz nə eləyirsiz?
- Biz sizə tibbi yardım eləmək istəyirik, – deyə həkim cavab verdi.



Əfruz arvad batıq səslə:

- Ay həkim, çıraqın ki nefti olmaya, onun piltəsini verməklə çıraq yanar? – deyə rişxəndlə güldü. Hamı bir-birinə baxdı.
- Mənim vaxtim tamamdı, mənə həkim-məkim lazıim deyil. Dua eləyirdim ki, balam gəlib çıxsın, o da ki, şükür Allaha, gəldi, daha başqa arzum-zadımlı yoxdu.

Həkimi yola saldılar getdi. Əfruz aftafa-ləyən istədi, gətirdilər. O, əl-üzünü yuyub dəstəmaz aldı, uzandığı yerdəcə namaz qıldı, kəlmeyi-şəhadətini deyib rahatlandı. Onun üzünə elə bil nur gəlmədi. Sonra Əhmədi çağırıldı, “Solmazı sənə tapşırıram, ondan mügayat ol, qəlbini sinqıd!” – dedi. Axırda molla Pakizənin dalınca adam yolladı. Pakizə otağa girəndə hamı sakitcə oranı tərk elədi.

Bir saatdan sonra Pakizə qapını ehmalca aralayıb eşiye çıxanda sual dolu baxışlar ona tərəf çevrildi.

- Elə bil quş idi, uçub getdi, – təəssüflə dedi. – Allah rəhmət eləsin, Allah səbr versin, Allah yerini cənnət eləsin.

Hamı işin nə yerdə olduğunu başa düşdü. Camaat yığışdır Əfruz xalanı dəfn-kəfn elədi. Yas tutuldu. Mərasimin “üçü” günü Əhməd öz qazancı ilə ehsan verdi, heç kimə xərc çəkməyə imkan vermedi. Anasının “qırxi” çıxan kimi o, oturub düşünməyə, gələcək həyatını necə qurmaq barədə götür-qoy eləməyə başladı: Əhmədin atası mühabibədə həlak olmuş, böyük qardaşı itkin düşmüş, anası vəfat eləmiş, bacısı imkansızlıqdan özündən qırx yaş böyük Seyid Yasinə ərə verilmişdi. Qalırkı bircə kiçik qardaşı Əziz, o da əsgərliyə getməyə hazırlaşırdı. O vaxt quru qoşunlarında əsgərlik 3 il, dəniz qüvvələrində 4 iliydi; demək, Əziz 3-4 ildən sonra evə qayıdacaqdı. Əhməd yolayricında qalmışdı, bilmirdi kənddə qalıb işləsin, yoxsa şəhərə getsin? Belə bir məqamda o, məsləhətə ehtiyac duydu. Bir-dən yadına İsgəndər düşdü. Düzdü, İsgəndər anasının hər “cümə axşamı”nda, “qırxi”nda gəlsə də, bir macal tapıb onunla bu barədə danışa bilməmişdi. “Durum gedim İsgəndərgilə, onunla bir ağız-ağıza dəyim, görüm o nə deyir?” – düşündü. O cür də elədi, axşamçağı

sərən düşən kimi piyada onların kəndinə getdi. O, İsgəndərgilin çəpərinə yaxınlaşanda it hürüdü. Həyətdən gur bir səs eşidildi:

— Qorxma, keç gəl, qancıq bağlıdı!

Əhməd həyətə kecdi. İsgəndər arxası yola, tut ağacının altında oturub, kitabları qabağına töküb oxuyurdu. Əhməd təəccübləndi:

— Sən nə eləyirsən, İsgəndər?

— İnstituta hazırlaşıram. Qardaşım da bu il qəbul imtahanı verəcək, mən də – elə birlikdə hazırlaşırıq. Fikrimiz odur ki, ikimiz də ali məktəbdə oxuyaq. Sonra – Allah kərimdir.

— Sən çox ağıllı oğlansan, mənim tayım deyilsən. Mənsə hələ bilmirəm ki, nə edim? Qalmışam belə: odla suyun arasında...

— Sən yazılıq nə eləyəsən, ay qardaş, səndə nə günah var? Başın yasa qarışib, sənin yerinə kim olsayı özünü itirərdi.

— Elə ona görə də gəldim, səninlə bir məsləhətləşim. “Məsləhətli don gen olar”, – deyiblər axı.

— Lap əcəb eləyib gəlib sən, düz eləyib gəlib sən. İsgəndər bir az fikrə getdi, sonra başını qaldırıb qəti sözünü dedi. – Əhməd, Eldar müəllim çox yaxşı adamdı, dünyagörmüş adamdı, o, bize bir ağıllı məsləhət verdi, yadındadı?

— Əlbəttə, yadimdadı.

— O, dedi ki, “oxuyun, ya sənət öyrənin, sonra hara istəyirsiz gedin”. Düzdü? – Qardaş, mən ondan uzaqqörən olmayıacam ki? Nə isə... Mən qardaşım Əkbərlə gedirik Bakıya, ikimiz də imtahan veririk ali məktəbə, o – əyaniyə, mən – qiyabiyyə, çünkü mən istəyirəm oxuya-oxuya işləyəm, əgər işləməsəm çox korluq çəkərik. Başa dùşürsən də məni? İstəyirsən sən də gəl, qoşul bizə, üç qardaş gedək Bakıya oxumağa.

Əhməd tərəddüdlə:

— Getməyinə gedərəm, amma mənim himim\* yoxdu axı? – deyə etiraf elədi. – Mən beşinci sinifdən sonra məktəb üzü görməmişəm, o vaxt müəllimləri müharibəyə apardılar, uşaqları da kolxozda işlətdilər, ona görə...

— Bilirəm, onların hamisini bilirəm. Əgər institutda oxumağa gücün çatmasa, get sənət məktəbinə, bir peşə öyrən. Bunun nəyi pisdi ki? Hə, nə deyirsən, gedirik?

— Gedirik, – deyə Əhməd razılaşdı. Dostlar söz kəsib ayrıldılar.

O, evlərinə gəlib Solmazla Əzizə öz fikrini bildirdi. Əhmədin əsas narahatçılığı ata mülkünün başsız qalmasındanıydı. Solmaz dedi ki, “bizim ev şəraitsizdi, orda külfət çoxdu, mən Əziz gələnəcən evimizin çırğını yandıraram”. Beləliklə, Solmaz ailəsilə bu evə köçür, Əzziz əsgərliyə, Əhmədsə Bakıya oxumağa gedir – hamı bundan razi qaldı. Bir aydan sonra Əhməd İsgəndərgillə Bakıya yola düşdü. Evdən çıxarkən o, əlində qalan pulu üç bərabər yerə böldü: bir payı Əzizə yol xərci verdi, bir payı Solmaza, qalanını da özünə götürdü.

Əhməd Bakıya gəlib işlədiyi idarəyə getdi. Ona dövlət hesabına oxumaq üçün göndəriş və yataqxanada yer verdilər. O, sənət məktəbində iki il oxuyub tornaçı peşəsinə yiyələndi, sonra təyinatını böyük bir hərbi zavoda verdilər. Əhməd əvvəlcə usta köməkçisi kimi işə başladı, ustası isə Uraldakı zavodların birindən ezam olmuş Mitrofan adlı bir rus oldu; o, öz işinin ustası idi. Əhmədin anasının bir sözü vardı, o, deyərdi ki, “yaxşı gəlin ona deyərəm ki, qayınana “tökdüyünü” yiğişdirlən, yaxşı şagird ona deyərəm ki, müəllimi deyəni eşitsin”. Əhməd də yaxşı bir şeyird\* kimi nəinki ustanının “tökdüyünü” yiğisdirir, hələ əlavə şeylər də öyrənirdi. Onların dəzgahı pəncərənin qabağındaydı, pəncərə isə yola açılırdı. Mitya zavoddakı işi ilə bərabər yük maşınları və traktorlar üçün ehtiyat hissələri yonub düzəldir, yaxşı da pul qazanırdı. Amma nə fayda? Qazandığını dostları ilə hər gün araşa verib içirdi, o, elə bil “süd gölü”nə düşmüştü. İki-üç ildən sonra Mitya elə bir günə düşdü ki, içməyəndə işləyə bilmir, başı da, əlləri də əsirdi. O, iştahadan da düşmüştü: çay, su, siqaretdən savayı ağızına bir şey qoymurdu. Sonra tez-tez “zapoy”<sup>a</sup> düşür, qarabasmalar, şübhə və qorxular onu təqib edirdi. Mityanı iki dəfə ruhi xəstəxanada müalicə elədilər. Bir ara içməsə də, təkrar başladı və daha pis günə düşdü. İş o yera çatdı ki, o, əmək qabiliyyətini itirdi, uyğunsuz sözlər deməyə, mənasız

hərəkətlər eləməyə başladı. Hamı deyirdi ki, "Mityanın başı pozulub". Axırda tamamilə işsiz-gücsüz, pulsuz-parasız və köməksiz qaldı...

Əhməd ustasını atmağa insafi yol vermir, ona yazıçı gəlirdi, o, lap xəstəxanada da, yataqxanada da olsa gedib ona baş çəkir, bazarlıq eləyir, cibinə pul qoyurdu. Mitya isə əsl alkaş kimi bu pulları ehtiyacına deyil, araşa sərf edirdi.

Əhməd onun Uraldakı evinə məktub yazıb əhvalatı bildirdi, xahiş elədi ki, oğlu gəlib onu aparsın, lakin heç kimdən cavab gəlmədi. O, ustasına bir neçə dəfə desə də ki, "gəl, bilet almın səni göndərim evinize", Mitya arağın dərdindən razı olmur, burada qalmaq istəyirdi. Hər necə olsa da Əhməd ondan yardımını kəsmirdi. İş yoldaşları ona deyirdilər: "Əşı, rusdan sənə nə? Nə özünü onun yolunda öldürürsən, qohumun deyil, qardaşın deyil, qoy ölürləşsün, qalır-qalsın, alkaşın biridi dəə". Əhməd bu sözlərin müqabilində belə cavab verirdi: "Əli əleyhissəlam buyurub ki, "kim mənə bir hərf öyrətsə, qırx il ona nökər olaram". Mən də bu kişinin çörəyini yeyirəm axı..."

Heç iki ay keçməmiş Mityanın qarınna su yiğildi və o, qara ciyər sirrozundan öldü. Onu dəfn etdirmək də, ehsan vermək də, əlbəttə ki, Əhmədin sayəsində mümkün oldu. Onun göndərdiyi televizyon isə nə cavab verən oldu, nə də yasa gələn.

İllər hiss olunmadan gəlib keçirdi, artıq Əhmədin yaşı az qala qırkı haqlamışdı. İş yoldaşının toyunda qadınlardan biri ona dedi:

— Əhməd qardaş, niyə evlənmirsən?

— Nə bilim? — deyə o, çıynını çəkdi.

— Bəs nə vaxta qədər subay qalacaqsan? Odur ey, bizim sexdəki Simuzər gül kimi qızdı. Düzdü, o, ailəli olub, iki qızı da var, amma indi ərindən ayrılib. Deyir: "Gözəl üzüm olunca, gözəl bəxtim olsun". Onun ər barədə bəxti gətirməyib. Sən bax, gör, xoşun gəlsə, mənə de, qızı razı salmaq mənim boynuma.

Bir neçə gündən sonra onları görüşdürüdülər. Simuzərin o vaxt otuza yaxın yaşı vardı, yumrusifət, yaraşıqlı bir qadınıydı. Əhmədin

ondan xoşu gəldi, 1966-cı ildə evləndilər. Zavoddan ev paylananda onlara üçotaqlı mənzil verdilər. O, yaxşı qazanırdı, ona görə də əvvəlcə evi təmir etdirdi, sonra Simanın istəyilə xalça-palaz, xarici mebel, televizor, soyuducu aldı. Əhməd uşaqcanlıydı, qızlara qayğı göstərir, onları əzizləyir, bir sözlərini iki eləmirdi, uşaqlar da doğma analarından daha çox atalıqlarına bağlanmışdır. Əhmədin ən sevimli işi Sənəmlə Vəfanı bulvarda gəzdirmək, onlarla əylənmək idi. O, qızları öz doğma uşaqları kimi böyüdü, oxutdu, sənət sahibi elədi: Sənəm tibb məktəbini, Vəfa isə musiqi texnikumunu bitirdi. Əhməd qızların ikisindən də ağır cer-cehiz aldı. Hər şey qaydasındaydı, o, özünü, bəlkə də, xoşbəxt hesab eləyərdi, lakin...

Əhməd öz övladının olmamağından ötrü çox xiffət eləyirdi, çünkü ona ata olmaq qismət olmamışdı. Sünnət ya böyük toylarda onun üzünü qara bulud alsa da, heç vaxt paxılıq nədi bilməzdi, lakin həsəd hissini də gizlətmirdi, Allahdan bir oğul umur, bir uşaq gözləyirdi. Namazdan sonrakı yalvarışlarının biri də övladı barədə olurdu, ancaq Əhməd naşükürlük də eləməzdi...

Sima ilə uşaq barədə bir neçə dəfə səhbət salsa da o, həmişə deyirdi ki, "məndə günah yoxdu, mən nə eləyim, səndən uşaqa qalmıram". Əhməd hər şeyə tez inanan, təmiz qəlbli bir insan olduğundan arvadına inanır və ümidiyi yenə o gözəgörünməz Allaha bağlayırdı. Beləliklə, illər gəlib keçdi, evliliklərinin on doqquz ili tamam oldu. Bu zaman Əhməd kişinin artıq 58 yaşı vardı, o, əvvəlki kimi gümrah görünürdü, ona o yaşı heç vermək də olmazdı. Əhməd usta yenə öz dəzgahının arxasında çalışmayıandaydı. Sexdə ondan başqa iki tornacı da işləyirdi: biri Ravil, o biri isə Şamil. Onlar güntortayan işləyir, nahar vaxtı ikisi də vurub dəmlənir, sonra harasa gedirdilər. Əhməd isə axşam iş qurtarandan sonra da qalib sıfarişləri yerinə yetirir, əlavə pul qazanırdı. Belə artıq işləməyə ən çox arvadı Sima səbəb olurdu, çünkü onun bitməz-tükənməz pul tələbi daha da artmışdı. İş o yerə çatdı ki, arvadı özünə, qızlarına qızıl, daş-qası tələb elədi, cürbəcür pal-paltar, ayaqqabı, bağ evi, daha nələr, nələr istədi. Özü də bir şeyi alıb qurtarmamış ikincisi, üçüncüsü gəlirdi.

Sima axşamlar ərinin cibini boşaldıb bircə tramvay pulu saxlayırdı. Deyəndə də deyirdi ki, "sən pulu neynirsən, onsuz da işə gedirsən, orda da pul olacaq dəə". Əhməd: "Ay qız, bəlkə, birdən mənə bir 10 manat pul lazım oldu, mən yekəlikdə kişi onda qalım məəttəl?" – desə də xeyri olmurdu. Axır vaxtlar Sima ərinin üzüyola olduğunu bildiyi üçün uşaq kimi ona hər şeyi elətdirir, heç "sağ ol" da demirdi. Əhməd bütün bunları görür, inciyir, amma evdə söz-söhbət olmasın deyə dözür, üzə vurmurdu. Ailə qurandan kəndə – Solmazgilə pul-para göndərmək də müşkülə\* çevrilmişdi, arvadı o qədər danışındı ki, onu lap cana doydururdu. Əhməd düşünürdü ki, "gor əzabsız, ev sözsüz olmaz", o səbəbə ağır oturub batman gəlir, məsələni böyütmür, çox da ürəyinə salıb özünə dərd eləmirdi. O, işləyib pul gətirdiyinə görə, aralarındaki ixtilaf sən deyən çox da böyümürdü. Nə isə...

Onların sexində Gülsüm adlı yaşılı bir qadın xadimə işləyirdi; o, dəmir qırıntılarını vedrəyə yığıb atır, sil-süpür eləyir, xörək qızdırır, çay dəmləyirdi. Söz-söhbəti də ən çox Əhmədlə tuturdu. Onlar bir-birinin halına-huyuna\* artıq bələd idilər. Gülsüm xala Əhmədin çay-çörəyini verəndən sonra gəlib lap onun yanında oturdu.

- Gülsüm bacı, nə olub, bu gün elə bil sözlü adama oxşayırsan?
- Nə bilim, ay Əhməd qardaş, bilmirəm deyim, ya deməyim?
- Söz ki gəldi gərək deyəsən. De gəlsin!

Gülsüm yerində qurcuxdu, o, sözü necə gətirəcəyini bilmirdi. Birdən qayıdı ki:

- Sənin indi neçə yaşın var?
- Yaşım? Yaşımı neynirsən? Səndən düz on iki bayram xırdayam da, – deyə Əhməd zarafat eləmək istədi.
- Neçə ildi ailəlisən?
- Məni nə sorğu-sual tutubsan, silistçisən\*? De görüm, qarnının dərdi nədi?
- Qız nəvəm Aygün, bilirsən də, doğum evində tibb bacısı işləyir, – deyə o, gəndən başladı.

– Hə, nə olsun? – Əhmədin səsi gərildi. Birdən Gülsüm xala qeyzlə dedi:

– Belə sənin o ölmüş arvadin bununla düz dördüncü dəfədir ki, ora gedir.

– Ora gedir? Nə yaxşı, xeyir ola? – deyə heyrətlə soruşdu.

– Elə iş də ondadı daa, uşağını saldırmaga...

Əhməd yerində qurudu.

– Sən nə danışırsan, ay arvad? Ağlin başındadı? Mənim züriyyətim\* olmur, axı...

– Sən elə bil... Qız deyir ki, Sima Gülyə xanımın yanına aborta\* gəlir.

Sanki Əhmədin başına bir qazan qaynar su endirdilər. Onun içində nə isə qırıldı, cilik-cilik oldu, gözləri qaraldı, başı gicəlləndi, tez yere çökdü. "Demək mənim uşağım olurmuş, bu mürtəd qızı mürtəd məni aldadırmış. Axı niyə?" – deyə inildədi. Hara gedəcəyini bilmədən sexdən çıxdı. "Heç güman eləməzdim ki, illərlə çörəyimi yeyən bir adam məni bu qədər vicdansızcasına aldada. Ay nankor!" Elə əynindəki kombinezonla düz fəhlə yataqxanasına getdi, komendantdan ona tək otaq verilməsini xahiş elədi...

Vəfa ilə Sənəm dörd dəfə yataqxanaya gəlib ağlayıb yalvar-salar da, Əhməd onları rədd elədi: "Mən ta o cür adamlı bir dam altında qala bilmərəm, onunla bir yerdə çörək yeyə bilmərəm. Mənim gözümdə o, qadın deyil, ana deyil, uşaq qatılıdır, öz doğma balasının qatılı! Qəlbim ondan birdəfəlik sinib!" Axırıncı dəfə gələndə o, qızları analarının öyrədib göndərdiyini hiss elədi, görünür, arvad əlindən necə bir yağılı tikənin çıxdığını bilirdi: "Gedin, ananiza deyin ki, mənə o evdən bir çöp də lazım deyil, nə ev, nə pul, nə qır-qızıl, heç nə... Qoy arxayın olsun! Bu iş bitib, bildiz? Özünüüzü nahaq yerə yormayın, çıxın gedin işinizə, gücünüzə, məni də incitməyin".

Bir neçə günün içində bu əhvalatı zavodda hamı bildi. Bu xəbər yayıldı, nəhayət, gedib İsgəndərin də qulağına çatdı. İsgəndər indi Əhmədin işlədiyi zavodun həmkarlar təşkilatının sədriydi. O, Əhmədə xəbər yolladı ki, "yolunu bir burdan sal". Əhməd işdən

sonra dostu İsgəndərin kabinetinə gəldi. Salam-kəlamdan sonra İsgəndər dedi:

– Əhməd, əhvalatdan xəbərdaram. Kişinin başına iş gələr. Sən bunu çox da ürəyinə salma. Biz səni də tanıyırıq, onu da.

İsgəndər Əhmədin hansı qərara gəldiyini bilmək üçün soruşdu:

– İndi fikrin nədir, nə eləmək istəyirsən?

– Heç özüm də bilmirəm, lap başımı itirmişəm. Mənimki nəcib çıxdı, İsgəndər, – deyib kövrəldi.

– Sözün düzü, ondan nə mənim, nə də Bilqeyisin xoşu gəlmirdi, o, nəsə bizi açmırı, onun üçün də sizə elə seyrək gəlib-gedirdik.

– Hmm, hiss eləyirdim.

– Bəs indi nə eləmək istəyirsən, Əhməd?

O, ciyinini çekdi.

– Mən sənin yerinə olsam, məzuniyyət götürüb gedərəm kəndə. Bir az dincələr, sonra orda qohum-qonşudan bir qız seçib alaram, gətirrəm Bakıya. Ha çox kənddə vaxtı keçmiş qızlar. Hə, nə deyirsən?

– Mənə bu yaşda təzədən evlənmək harama yaraşar?

– Nə olub sənə? Səninki də belə gətirib, "qismətdən artıq yemək olmaz". Mənim babam bir dava-şava ilə evlənəndə 75 yaşı vardı, ondan indi 3 övladı qalıb. Sənin nə yaşı var? Uzun sözün qisası, yiğış, get kəndə. Zavodumuza Nərimanovdan\* bir bina ayırtılar, bir 5-6 aya mənzil bölgüsü olacaq. Yubansan, ev əldən çıxacaq, sonra heç mən də sənə kömək eləyə bilməyəcəm, bildin? Həə, yadımdan çıxmamış onu da deyim, nikah şəhadətnaməsi ilə bərabər mənə yoldaşının hamiləliyi barədə bir arayış da gətir ki, sənə üç otaq verə bilək.

– "Duz duzlaqda, eşşək naxırda", – Əhməd iztehma ilə güldü. – Sən lap nağıdilayırsan ee!

– Niyə də nağıdilamayım?! İsgəndər müəllim zəngi basıb selektorla\* dedi: – Birinci kvartala\* aid siyahıya Əliyev Əhmədi də əlavə eləyin, həə, dördüncü sex, pulunu hesablayıb maaşı, məzuniyyəti, bir də mükafatı sabah bir yerdə verin, – deyə tapşırdı. Sonra

seyfi açıb ordan 1000 rubl\* pul çıxartdı, gətirib Əhmədin qabağına qoydu.

– Bu nədi? – Əhməd təəccübləndi.

– Nəmərdir, mən toyun pulunu indidən verirəm.

Əhməd dostunun belə qayğıkeşliyindən kövrəldi, pulu ona tərəf itələdi.

– Əgər götürməsən, nə sən, nə mən! Heç üzünə də baxmaram! Sən elə bilmə ki, mən rəhmətlik Əfruz xalanın qovurmasını yaddan çıxarmışam, sən elə bilmə ki, mən sənin yaxlılıqlarını unutmuşam!

– deyə vəcdlə dilləndi. – Bir dəfə bayram qabağıydı, mənim də, Əkbərin də pulu tamam qurtarmışdı, heç çörək almağa da qəpiyimiz yoxuydu. Səni nə bilim Allah haradan yetirdi? Yadında, Əhməd, bizə gəlmişdin haa, biz onda beşinci kursda oxuyurduq, sənsə işləyirdin. Sən gedəndən sonra gördüm balıncın altında 90 manat pul var. O bizi düz bir ay dolandırıdı. İndi, əzizim, götür onu get, məni çox danışdırma, xeyir işə çox şey lazımlı olur, yaxşı, Əhməd?

Əhməd o cür də elədi, məzuniyyət götürüb getdi kəndə. Yaz vaxtıydı. Çoxdan idi ki, bir macal eləyib kəndə gedə bilmirdi. "Hər işdə bir xeyir var" – deyə, düşündü. – "Allaha təvəkkül".

Kənddə o, qohum-qardaşı gördü, bacısığının vəziyyətindən hali oldu. Solmazın Seyiddən üç oğlu vardı. Ortancıl oğlu Mir Möhsün lalıydı. Əhməd onu vaxtilə qanadının altına çəkmiş, Bakıda peşətexniki məktəbə qoyub oxutmuş, sənət yiyəsi eləmişdi. O vaxt Şah-taxtı karxanasında daş bloklar\* kəsilir, Bakıya, Moskvaya, Leninqrada\*, Kiyevə və bütün sosialist ölkələrinə göndərilirdi. Sonra bu bloklardan travertin\* hazırlayıb bina və metroların üzlənməsində istifadə edirdilər. İndi Mir Möhsün daş karxanasında mexanik işləyirdi. Onun toyunu da dayısı Əhməd eləmişdi.

Qardaşı Əziz isə ata mülkündə yaşayır, kolxozda sürücü işləyirdi. İki qardaş axşam camaat dağilandan sonra oturub söhbət-ləşdilər, söz-sözü çekdi, Əziz dedi:

– İndi cavanlar ya Urişətə\* qaçırlar, ya da Bakıya-Şəkiyə gedirlər, kəndimizdəki gül kimi qızlar da qalır belə... Hələ eləsi də var ki,

əsgərlikdən gələndə rus qızı gətirir, guya ki, kənddə qız yoxdu. Yadına bir əhvalat düşdü, qoy deyim, sən də gül. Zellabdinin oğlu əsgərlikdən gələndə bir rus qızı gətirmişdi. Ata-anası bundan narazı qalsalar da üzə vurmur, qızın aqıqca demirlər ki, "çix get". İşi elə qurmaq istəyirlər ki, qız özü bezib getsin. Kişi arvadına deyir ki, "gəl, bunu səhər-axşam tutduraq şora". Elə də eləyirlər. Özləri kənarda gizlিচə yesələr də, qızın şordan başqa heç nə vermirlər. Bir neçə ay belə keçir... Qız görür ki, bunlar hər gün elə eyni şey yeyirlər. Axırda bezir, çamadanını yiğib gedir. Qapıdan çıxanda deyir ki, "mən gedirəm, amma bu ağ şey nədisə sizi öldürəcək". Güllüsdülər. Söhbət açıldı, Əhməd kəndə gəlməyinin səbəbini anlatdı, Əziz dedi:

- Qardaş, qızın nə gəlib, o qədər gözəl-göyçək qız var ki!
- Elədi, amma elə qız olmalıdır ki, hər babətdən\* mənə tay olsun.
- Əlbəttə. Biz sənə bab\* qız taparıq.

Əziz arvadını çağırıldı:

Çəməngül, xalaqızı ilə kəndə bir göz gəzdirin, təmiz-tariq, işli-güclü, qanacaqlı-qabiliyyətli bir qız seçin. Görün kim Əhmədə daha çox uyğun gələr?

May ayının əvvəlləriydi, məhərrəmlik təzə çıxmışdı, ona görə də toyalar dalbadal düzülmüşdü. Əziz dedi:

- Elə yaxşı oldu, sabah Sadığın oğlu Rüstəmin toyudu. Gedərik toya, hamı orda olacaq, həm toya baxarıq, həm də qız bəlləyərik.

Əhməd də hamı kimi toya getdi. Onun kənddə olmadığı müd-dətdə çox şey dəyişmişdi, toyalar da...

O yan-yörəyə baxıb:

- Bə güləş-zad olmayıacaq? - deyə soruşdu.
- Yox, toylarda ta güləş olmur.
- Niyə, toyun da yaraşığı elə güləşdi daa.

Əhmədin yadına keçmiş toyalar düşdü: "O vaxt toyalar üç gün çəkərdi; cümbə günü başlayar, şənbə "xinagecəsi" ilə davam eləyər, bazar isə "böyük toy günü" ilə başa çatardı. Bazar günü günorta

ziyafət verilər, axşam isə gəlin gətirilərdi. Toyu əlindəki çubuqla "toybəyi" idarə eləyərdi: camaatı oynadar, toyu məzmunlu eləməyə çalışır, şuluqçuları isə ordan uzaqlaşdırardı. Hər toyda bir adam qabağa çıxıb pulu tüpürcəkləyib toyçulardan birinin alına yapışdırıb deyərdi: "Adə, bir güləşəngi\* cal!". Toyçular da çalardılar. Güləşçilər "meydan sulayar", hərə öz rəqibinə hərbə-zorba gələrdi. Sonra boylum\* qurşaq tatar, güləşər, son anda rəqibi xar eləməmək üçün onu yerə vurmaz, axırda hər ikisi qalxıb qucaqlaşıb öpüşər, yeyin bir oyun havası çalınar, onlar da oynayardılar. Yəni hamı çalışardı ki, inciklik olmasın, şənlilik olsun. Toya şur\* salmaq toy sahibinə hörmətsizlik hesab olunardı". Amma indi bu adət yığışdırılmışdı.

- Bilirsən niyə? - deyə Əziz sual elədi.

- Yox, niyə?

Əziz bir əhvalat danişdi:

- Bir on beş il bundan qabaq Əsgər dayının oğlu İmran - sən onu tanıyırsan - toyda Qənbərlə küştü\* tutdu. İmran Qənbəri qaldırıb nə təhər yerə çirpdısa, onun ayağı dizdən aşağı lülə\* sümüyündən qırıldı. Qənbəri götürdüler qəsəbə xəstəxanasına. Orda bilmirəm ona yaxşı baxmadılar, ya nədisə Qənbərin sol ayağı başladı irinləməyə. Naxçıvandan cərrah gəlib baxıb, deyib ki, "yubatmısız, gərək bunun ayağı kəsile". Orda da müharibədən gəlmə, yaşı ötmüş bir feldşer qız varmış. O, Qənbərə deyib ki, "məni alsan, sənə Bakıya aparıb elə müalicə elətdirərəm ki, ayağın kəsilməz". Qənbər də razı olub. Əlqərəz, Bakıda da mümkün olmur, onun ayağını aşiq-liqdan kəsirler, qız ona protez-zad düzəldirir. Bir zaman xəbər çıxdı ki, Qənbər şəhərli qızla evlənir. Nə isə, bu hadisədən sonra ağsaq-qallar dedilər ki, toyda ta güləş-filan olmasın - elə o vaxtdan da güləşin vərəqəsi büküldü.

- Bə İmran niyə elə eləyirdi, dəli olmuşdu?

- Nə bilim? Deyir, guya ikisi bir qızı istəyirmiş - ona görə.

Toya gələnlər: istər yaşı olsun, istərsə cavan gülə-gülə gəlib Əhmədlə görüşür, öpüşür, hal-əhval tuturdular. Yaşlıları o, özü tanı-

yirdı, cavanları isə qardaşı tanıdırdı. Kəndə gələndən ona olan qayğıdan kefi durulmuş, eyni\* açılmışdı. Ən çoxu da qardaşı arvadı Çəməngüllə gəlini onun başına pərvanə kimi dolanırdılar. Kənddəki qaydaya görə Əhməd qardaşının yoldaşına “gəlinbacı”, ona isə “əmioğlu” deyə müraciət olunurdu. Kənddə ataya – dədə, baba, ağa, ata, papa, əmi, anaya isə – ana, nənə, bacı, inna\*, mama deyirdilər; Əhmədgil öz analarına inna deyirdilər.

Çəməngül həmişə maraqlanırdı: “Bu gün nə yeyəcəksən bişirim, əmioğlu?”. Çəməngüllə gəlini qonaqlarına bir gün qovurma bozbaşı, bir gün kükü, bir gün boz-port, bir gün xəsil, bir gün plov bişirirdi, yanında da torba qatığı, təzə soğan-pencərlə, incibir – ona çobankipriyi də deyirlər – vurulmuş qatıq aşısı ilə təzə sulanmış əppəklə. Bir də yaz vaxtı lavaşın içini soğan-pencər, şor yumurta, bir də pendir qoyub “çoban dürməyi” tutub yeyəsən! Bilənlər bilir: belə yemək yağ-bal dadır. Bəh, bəh! Özü də o, bardaş qurub otururdu yerdə, xalçanın üstündə, yeməyi də qaşıqla yox, əllə yeyirdi! Yemək Əhmədə təkcə dad yox, həm də zövq verirdi. Əhmədə deyəndə ki, “isteyirsən qaşıq gətirim, qaşıqla ye”, yaxud “qabaq stolunda otur, ye”, o, cavabında – “yerdə oturanda ayağum dincəlir, yediyim də canımı sinir”\* söylədi, sonra vaxtilə eşitdiyi bir əhvalatı Çəməngüllə damışdı: “Bir gün türk paşasını Londona dəvət eləyir, orda ən yaxşı oteldə yerləşdirirlər. Sabahı gün onun şərəfinə ziyafat verilir, stolun üstündə 4-5 cür çəngəl-bıçaq-qaşıq, cürbəcür qab-qacaq düzülür. Paşa Avropa qaydası ilə hər yeməyi öz çəngəl-bıçağı, qaşığı ilə yeyir. İngilis generalı özünü saxlaya bilməyib soruşur: “Bəs siz dünən belə yemirdiniz?”. O, başa düşür ki, onu oteldə izləyirmişlər. Paşa gülümşəyib deyir: “Mən dünən yeməyi özüm üçün yedim, bu gün – sizin üçün”.

Əhməd hər gün kənd mərkəzinə çıxır, tay-tuşları ilə görüşür, səhbət eləyir, çayxanada çay içir, gününü xoş keçirirdi. Hər şey Meydandaydı: məktəb, kolxoz idarəsi, bərbər, qəssab, pinəçi, dərzi dükanı, çörək sexi, bazar... Bircə məscid, su dəyirmanları ilə hamam qa-

lırdı aralıda. Ona görə də həm kənddə, həm də dünyada olan hər söz-söhbəti Meydanda eşitmək də olardı, orada hər kəslə görüşmək də.

O, bir gün çayxanada oturub çay içirdi. Üç nəfər müəllim dərsdən çıxbı Əhməd kişi ilə yoldaş oldular, bir yerdə çay içməyə başladılar. Əhməd maraqlandı:

– Siz elmlı adamlarsız, bilərsiz, nədəndir ki, bizim kəndin hər şeyi: yeməyi, içməyi, pendiri, əti, soğan-pencəri, qovun-qarpızı, üzümü – nə olursa-olsun, belə dadlıdır, hə? Bunun səbəbi nədir? Mən beş-altı ölkədə olmuşam, belə dad-tama heç yerdə rast gəlməmişəm.

Kimyaçı Kazım müəllim dedi:

– Bu, əvvəla Naxçıvan torpağının mineral və mikroelementlərinin zənginliyi, bir də onların harmoniyası ilə əlaqədardır. İkin-ciisi, buradakı güneşli günlərin sayı həddən artıq çoxdur, bəlkə, kəskin kontinental iqlimin də müəyyən rolü var, bir də şoranlığa görə hər şey belə dadlı-tamlı olur, məncə.

Fizik Adil müəllim davam etdidi:

– Üçüncüsü, Dərbənd-Təbriz-Naxçıvan üçbucağına “atmosfer tozları” deyilən yağıntılar hər yerdən daha çox düşür deyə qida maddələri belə dadlı, insanları isə çox istedadlı olurlar, çünkü bu yağıntılar bioenerji daşıyıcılarıdır. Bir ovuc yerdən nə qədər dahi, talantlı adam çıxar? Onun üçün də bu kənddən ixtiyarı bir adam hara getsə orada uğur qazanır, hörmət sahibi olur.

Tarixçi Əşrəf müəllim də səhbətə qarışdı:

– Dördüncüsü isə bu yerlər ən qədim insan məskənidir, Əhməd dayı, əslində isə müqəddəs yerlərdir. Kəndimizin adı lap qabaqlar Qarahasar olub, Şahtaxtı sonralar verilib. Bu kənd dünyanın ilk filosofu Zərdüşt peyğəmbərin vətənidir, o, “Avesta”ni burada yaradıb. Bəşəriyyətin Adəm babamızdan sonra ikinci atası Nuh peyğəmbər də buralarda olub, qəbri Nuhun quruya çıxdığı yerdə, Nuhçixanda, indiki adla Naxçıvandadı. Bütün bunlar elə-belə şeylər deyil, kənatla, Allahla bağlıdır. Ondan başqa Hüseyn Cavid, Şahtaxtilər (Şahtaxtinskilər), kəngərlilər, Zərifə Əliyeva və yüzlərlə görkəmli

xadimlər bu kənddə dünyaya göz açıblar. Bu dəqiqə bu kənddən Bakıda iki nazir, üç akademik, bir rektor var, hələ mən onlarla alım, professor, yazıçı, şair, general, polkovnik və digər görkəmli şəxsiyyətləri demirəm... Saymaqla bitməz...

Əhməd heyrlə qulaq asır, doğma kəndi üçün qürur hissi keçirirdi.

O, durub çayxanadan evə tərəf getməyə başladı. Uşaqlar küçədə rezin topla futbol oynayırdılar. Çoxunun da başı daz qırılmışdı – bu Əhmədin uşaqlığını xatırlatdı, onu nisgilli düşüncələrə apardı. Yadına atasının dediyi bir əhvalat düşdü: "Bir gün qəssabla bərbər mərc gəlirlər ki, "görək kimin uşağı yay ərzində daha çox eyniyər?" Qəssab hər gün oğluna et, quyruq yedirdir, bərbər isə oğlunun başını qırır. Yayın axırında baxırlar ki, bərbərin oğlu daha çox böyüüb".

Əhməd ona da fikir verirdi ki, şəhərdə vaxtin necə gəlib keçdiyi sanki hiss olunmur, kənddə isə bir gün adama bir il kimi uzun gəlir. Deyir: "Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmaz". Beləliklə, günlər yavaş-yavaş gəlib keçdi, məzuniyyətin axırı gəlib çatdı.

Qadınlar kənddəki qızları saf-çürük elədilər, Sara adlı bir qızı bəyəndilər. Sara 35-36 yaşı yaraşıqlı, xoşxasiyyət bir qızıydı. Oğlan evi ilə qız evi arasında "alış-veriş" oldu, razılaşdırıldı. Qohum-qardaş yiğisib 1985-ci ildə Əhmədə bəybaşı deyilən birgünlük toy elədilər. Saranın atası qızına xeyir-dua verəndə belə dedi:

– Qızım, düzdü, Əhməd səndən yaşlıdı, amma onu özünə dərd eləmə. Bala, bu tayfa arvad saxlayındı. Onun atası da, əmiləri də salamat adamlar olublar, biz onlarla dədə-baba qonşu olmuşuq, bir-birimizi yaxşı tanıyıraq. Get, Sara, get, Allah səni xoşbəxt eləsin!

Toyun sabahısı günü qohum-qardaş bəylə gəlini dəmiryol vağzalına gətirib təntənə ilə yola saldı. Əhməd Bakıda kirayə ev tutdu, hələlik orada yaşamağa başladılar. Aılə qurulandan beş ay sonra gəlin hamilə qaldı. Əhmədin sevincə parıldayan gözləri şölə saçır, o, sanki ikinci gəncliyini yaşıyır, Allaha dua-səna edirdi...

Əhməd Saraya həvəslə qulluq eləyir, bazar-dükanda yaxşı nə varsa alıb evə gətirir, onu gəzdirib Bakı ilə tanış edir, hər addımda könlünü şad eləyirdi. Sara da əri işdən gələnə qədər biş-düş eləyir, sonra Əhmədin pal-paltarını yuyub ütüləyir, corablarını hər gün dəyişir, onun qulluğunda durur, qırıq könlünə məlhəm olmağa çalışır – Sara da, Əhməd də bəxtlərindən çox razıydılar. Sonra hər şey yavaş-yavaş öz axarına düşdü: ev də verildi, təmir də olundu, içərisinə hər cür ayın-oyun da alındı. Hər uşaq olduqca Əhməd sevimli arvadına mövsümə uyğun pal-paltar da, ayaqqabı da aldı, hələ qızıl-brilyant da. Evliliklərinin onuncu ilində Əhmədin artıq 4 uşağı vardı: 2 oğlan, 2 qız; o, yekə oğlana öz atasının, xırdaya Saranın, böyük qızə anasının, kiçiyinə isə Saranın anasının adını qoydu – belə elədi ki, inciklik olmasın. 2003-cü ildə Əhməd gəlib 76 yaşa çatdı, o, hələ də sexdə tornaçı işləyirdi. Şamil neçə iliydi ki, infarktdan ölmüş, Ravili isə iflic vurmuşdu – o, nə danişa bilir, nə düz-əməlli yeriyirdi, hökumətdən birinci qrup əlliyyə görə pensiya alındı.

Artıq zavodda onun kimi yaşlı adam qalmamışdı; Sara da, uşaqlar da onun təqaüdə çıxmasını istədilər. Sara evlərinin yanındakı tində qəzet köşkündə işə düzəldi, evə az-çox qazanc gətirməyə başladı, çünki uşaqlar böyüdükcə onların problemi də, xərci də artmışdı. Cəbrayilla Əfruz universiteti bitirib, ikisi də ailə qurub təzə-təzə işləyirdilər. Qalan uşaqlar isə hələ ali məktəbdə oxuyurdular.

Əhməd işdən çıxsa da, evdə otura bilmədi. O, hər gün məscidə gedir, orada tay-tuşları ilə söhbət eləyir, təsbeh çevirir, namaz qılırdı. Arada Məkkə ziyarətinə gedib hacı oldu. Hacı Əhməd adını alandan sonra o, yavaş-yavaş yas məclislərinə getməyə, fatihəxanlıq eləməyə başladı, sonra məclisi idarə eləməyi, avazla Quran oxumağı, Məhəmməd peyğəmbərlə (S) imamlardan maraqlı hədislər danışmayı öyrəndi. Üstəlik hündür boyu, ağ topasaqqalı, yaraşıqlı görkəmi ona rəğbət oyadırdı. Hami istəyirdi ki, yas məclisini Hacı Əhməd özü aparsın. Cünki onun gözü-könlü toxuydu, heç vaxt pul

söhbəti eləməzdi, lakin yas sahibləri zorla pulu onun cibinə basır, ya da evinə gətirirdilər. Allah camaata bərəkət versin, elə oldu ki, biriki ildən sonra “cümə axşamı”, “qırx”, “il” və yaslardan Hacı Əhməd az qala əvvəlki qədər qazanmağa başladı...



Bir neçə il gəlib keçdi, 2015-ci il də arxada qaldı, Hacı Əhmədin 89 yaşı tamam oldu. O, indi günün çox payını evdə oturur, yalnız məclisə, ya da məscidə getməkdən ötrü evdən çıxır. Son illər artıq ağırlaşdığını, dizinin qüvvədən düşdüyünü duyur, gözünün işıqdan qalmağına, qulağının ağır eşitməyinə, zehninin kortalmasına fikir versə də, təəssüflənmirdi, çünki xeyirli övladlar yetirdiyinə əminiyidi. Oğlanlarının heç biri nə siqaret çəkir, nə də içki içirdi, qızları isə biri-birindən ağıllı, tərbiyəli, təhsilli idilər, hamısı ailə-

uşaq, iş-güt sahibi olmuşdular. Hazırda Əhməd babanın, maşallah, 11 nəvəsi var – o, indi nəvələri ilə nəfəs alır...

...Bu gün evdə heç kim yoxuydu. Hacı Əhməd kiminsə atasına Quran bağışlayırı. Birdən qapı döyüldü. O, əlindəki kitabı xalçanın üstünə qoyub dikəldi, qapıya tərəf getdi. Astanada ortayaşlı, nimdaş geyimli bir qadın dayanmışdı.

– Buyur, qızım, sizə kim lazımdır?

Görünür, qadın çox həyəcanlıydı, nə deyəcəyini, sözə necə başlayacağını bilmir, susurdu.

– Mənimlə işin var, yoxsa Sara ilə? – deyə Hacı təkrar sual elədi.

– Səninlə, – alçaq, tanış bir səs eşidildi. – Mənəm, papa, Vəfadı, sənin vəfasız Vəfan.

Bu gözlənilməz görüşdən o da həyəcanlandı, bir an nə deyəcəyini bilmədi.

– Nə olub? Bir hadisə – zad olmayıb ki? – deyə intizarla soruşdu.

Qadın ağlamağa başladı.

– Olub, papa, olub. Qadan alım, papa, məni bağışla, əlim yerdən-göydən üzülüüb, sənin üstünə gəlmışəm. Nə desən haqlısan, sən bizə yaxşı ata oldun, bizsə...

– Nə olub axı, – Əhmədin nəfəsi daraldı.

– Anam xəstələnib, o pis azarlardan tutub. Həkimlər deyir ki, on günə əməliyyat olunmasa, onu itirəcəksiz. Hara əl atdımsa bizə kömək eləyən olmadı. Sən o vaxt deyirdin ee: “On iki imama yalvarınca, bir Allaha yalvar”. Mən də sənə yalvarmağa gəldim, papa.

Hacı hər şeyi anladı.

– Əməliyyata nə qədər bəs eləyər?

– Nə bilim, ona bir ətək pul lazımdı, papa, azı 7-8 min...

– Bir dəqiqə gözlə...

Hacı Əhməd öz qara günü üçün yiğib qırığa qoyduğu əmanətin dalınca otağa qayıtdı, cib dəsmalına bükülü bir dəstə pulu gətirib Vəfaya tərəf uzatdı:


— Götür, burda sən deyəndən də çoxdur. Bu, mənim kəfən pulsudur...

Vəfa pulu alıb, dua eləyə-eləyə getdi.

Yaxşılıq yaxşılıq hər kişinin işidir, Yaxşılıq hər kişinin işidir...  
Yamanlıq yaxşılıq nər kişinin işidir...

*Atam Cəlil müəllimlə anam Səkinə xanımın əziz  
xatırəsinə – Allah hər ikisini işığına qovuşdursun!*

Bakı, 2015-2018.



## IV hissə

# LƏTİFƏLƏR

## "DAŞ DA DAŞIN YOLDAŞIDI"

İndiki Kəngərli rayonunun Şahtaxtı kəndi orada yetişdirilən bal kimi şirin "Şahtaxtı" qovunu ilə məşhurdur. Bir vaxtlar varıydı, kənd camaatının çoxu öz ailəsini qovun əkib-becərməklə dolandırardı.

Şahtaxtılı Hacı Abbasın "Şah bağı" deyilən yerdə beş pud\* yeri varıydı. O, həmin yerdə qovun əkmək istəyir, ona görə də Meydana gəlir, orada həmkəndisi Tavar Baxşəli ilə danışır. Onlar bostan yerinə mərküz\* çəkməkdən ötrü günçüxan-günbatan işləməyə üç girvənkə\* sarı yağa razılaşırlar. Tavar Baxşəli özü ilə bir nəfər də götürüb bostan yerinə gedir, orada səhərdən axşamacan "ölmə, di-ri" işləyirlər.

Gün batır, ay çıxır. Bu heyni\* Hacı Abbas özü də gəlir əkin yerinə. O, mərküzün dəstəyini əlinə alıb fəhlələri əlavə işlədir. Tavar Baxşəli dilə gəlir:

– Hacı, axı biz səninlə gün çıxandan gün batanacan danışmışdıq...

Hacı Abbas başını qaldırıb bir aya, bir də kərdi\* çəkilməmiş yerə baxır, zarafata salıb deyir:

– Çəek, ay da günün yoldaşdıı...

Onlar ay işığında bir xeyli də işləyib əldən-dildən düşürlər, nəhayət ki, qurtarıb Hacı Abbasın evinə tərəf gedirlər. Yolda Tavar Baxşəli bir daş götürüb cuxasının altında gizlədir.

Hacı arvadı Tükəz xanımı çağırır:

– Seyid qızı, tərəzini gətir Baxşəligilin yağını çəkək.

Yağ tərəziyə qoyulanda Baxşəli daşı tərəzinin gözünə atır. Hacı Abbas bozarır:

– Baxşəli, o nədi, o daşı niyə ora atdin?

Tavar Baxşəli gülümşəyib deyir:

– Çəek, daş da daşın yoldaşdı...

*Şahtaxtı, 2002.*

## "AXIR, QOY AXSIN"

Şahtaxtı kəndi sərhəddə, Araz çayının qıraqında olduğuna görə oradan İrana qaçaq keçmək istəyənlər həmişə çox olub. Bunun üçün Araza bələd olan, yaxşı üzən adamlar lazımiydi. Kənddə bir neçəsi bunu özünə peşə eləmişdi, ailəsini onunla dolandırırdı. Şahtaxtida ən yaxşı bələdçi isə Qara Hüseyn sayılırdı...

Bir gün dağ kəndlərinin birindən Şahtaxtiya üç erməni gəlir, onlar İrana getmək isteyirlər. Ermənilər Qara Hüseynlə sövdələşirlər, o, adamın hərəsini bir girvənkə yağı Arazdan keçirməyə razı olur. Gecə hamısı çayın qıraqına gəlirlər. Hava zülmət qaranlıq imiş, ona görə də Qara Hüseyn ulumu tapa bilmir. Ulum – o taya keçmək üçün Arazın ən əlverişli yerinə deyirlər. Ermənilərdən biri iti axan yerə düşüb axır, bogulmağa başlayır. Onun yoldaşları həyəcanla Qara Hüseynə deyirlər:

– Hüseyn kirvə, Hüseyn kirvə, bizdən biri axır!

Qara Hüseyn axanın dalınca baxıb tövrünü pozmadan deyir:

– Onun bir girvənkə yağı mənə lazımdır, axır, qoy aksın.

*Şahtaxtı, 2002.*

## **“SƏN HAZIR VƏZİYYƏT ALMIŞSIN”**

XX əsrin iyirminci illəriydi. Andranikın erməni-daşnak ordusu Naxçıvan əyalətinə girərək kəndləri qarət edir, yandırır, qadın, uşaq, qoca demədən hamını öldürür, əhaliyə olmazın zülm eləyirdilər. Ona görə də yeni yaranan Naxçıvan Araz Türk Respublikası Türkiyə Cümhuriyyətindən kömək istəmək məcburiyyətində qalır. Kazım Qara Bəkir paşanın qoşunu Araz çayını keçərək Naxçıvan torpağına daxil olur, onlardan bir bölüyü də Şahtaxtı kəndinə gəlib çıxır. Kənd camaati xilaskar türk əsgərlərini sevincə qarşılıyır, onlardan heç nəyi: at, araba, azuqə, yem əsirgəmir. Əsgər də çatışmındı, ona görə də türk zabiti kənd cavanlarını Meydana yiğib baxış keçirir. Bu kənddə də Məşədi deyilən bir oğlan variydi, uşaq vaxtı quzu otarkən eşşək zoncuq\* atmış, onun sol gözünü tökmüşdü. Baxış zamanı Məşədi əlini həmin gözünün üstünə qoyub deyir:

– Əfəndim, mənim bu gözüm mayıfdı\*.

Türk zabiti bunu səfərbərlikdən yayınma cəhdini hesab eləyərək qeyzlənir:

– Cənab Allah sənin sol gözünü yummuş, sən şimdə hazır vəziyyət almışsin. Hadi, gavurla döyüş! – deyərək Məşədini də ermənilərin üstünə gedən dəstəyə qatır.

*Şahtaxtı, 2014.*

## **“O DA ONUN YAYAŞIĞIDI”**

XX əsrin otuzuncu illəriydi. SSRİ-nin, o cümlədən Azərbaycanın da əhalisinin çoxu savadsızıydı. O səbəbdən də Stalinin əmri ilə hamı: fəhlə və kəndlilər işdən sonra savadsızlığı ləğvetmə kurslarına gəlməli, oxuyub-yazma ilə hesab öyrənməliyidilər. Belə kurslardan biri də indiki Kəngərli rayonunun Böyükdüz (Aşağı Böyükdüz) kəndində açılmışdı.

Bu kənddə də Fizzə adlı çox baməzə, özü də dilişirin bir qadın variydi, tez-tez “heş vədə, heş vədə” sözünü işlətdiyinə görə hamı onu elə Heşvədə xala deyə çağırırdı.

Cabbar müəllim hesab dərsi keçirdi.

O, yazı taxtasına “2” rəqəmini yazıb Heşvədə xaladan soruşur:

– Bu neçədi?

– “2”, – deyə Heşvədə xala tez cavab verir.

Cabbar müəllim “2”-nin yanına bir “0” da əlavə eləyib yenə soruşur:

– Bə bu neçədi?

Heşvədə xala bilmir. O, özünəməxsus bir təbəssümlə:

– O da onun yayaşığdı, – deyə hamını güldürür.

*Böyükdüz, 2014.*

## Sözlərin mənası

*abort – sünü uşaq salma*

*advokat – vəkil*

*“ağ” – heroin*

*anonim – gizli*

*aşırı bilmirəm – aydınlaşdırıcı bilmirəm*

*atanışk – dələdüz, firıldاقçı*

*avarıya – yol qəzası*

*bab – tay*

*babətdən – cəhətdən*

*bankrot – müflisləşmə*

*bariqa – narkotik alverçisi*

*“baş” – bir çəkimlik nəşə*

*bayan – şpris*

*bidar – oyaq*

*blok – ölçüsü 1x2 kv.m olan mişar daşı*

*boylum – ara söyü*

*bozpört – bozartma, ət xörəyi*

*bu heyni – bu vaxt, bu zaman*

*cuvvar – kəndin su işlərinə baxan şəxs*

*çaxtuman – imarət*

*çarıq – göndən düzəldilən ayaqqabı*

*çerez – vasitəsilə*

*çet – qramın dörrdə biri*

*çəmçə – palçıq yaymaq üçün bənnə aləti (masterok)*

*davar – qoyun və keçi*

*desil – millilitrin onda biri*

*dəstərxan – süfrə*

*dincəlməyə – həbsxanaya*

*“dorojka” – buruna çəkmək üçün bir doza heroin*

*düşürlər – aludə olurlar*

*eyni – sir-sifati*

*eyniyər – inkişaf edər, böyüyər*

*əqdəm – əvvəl, qabaq*

*əppək – təndir çörəyi, lavaş (əkmək)*

*Əshabü-Kəhf – müqəddəs yer, pir*

*findi-fıruska – bər-bəzəkli, gözəl*

*girvənkə – 400 qram*

*güləşəngi – güləş havası*

*handan-hana – sonradan sonraya*

*heybə – ciyinə salınan iki gözlü çanta*

*him – bünövrə, fundament*

*xalx – özgə, özgə adam*

*xalq yazıçısı – yazılıclarla verilən rəsmi titul, ad*

*xorrayıb – nəşə çəkib*

*xosək – sadə, kasibyana ev*

*ilişdim – tutuldum*

*inna – ana, annə*

*işverən – satqın, xəbərçi*

*“it”lər – burada: polislər*

*iynəyə oturmuşdu – iynə vuran narkoman idi*

*“kapremont” – “əsaslı təmir”*

*kayf – kef*

*kərdi – lək*

*kərmə – malin bərkimiş zibili*

*kolxoz – kollektiv təsərrüfat (kollektivnoye xozyaystvo)*

*kommersiya – ticarət*

*konduktor – bələdçi*

*kozyol – “keçi”, divar hörmək üçün ayaqaltı*

*“kristal mal” – kristal heroin*

*krovat – çarpayı*

*kruq – əhatə, dairə, ətraf; burada: dostlar*

*küstü – güləş*

*kvartal – burada: rüb*

*qanix verməz – yanğımı söndürməz*

*“qara” – tiryək*

*qavara – yiyyə*

*qazılıq – fors, əda ilə gəzmək*

*qələt – böyük səhv, xəta*

*“qırılmaq” – aralanmaq*

*“qızıl vuruş” – ölümə nəticələnən narkotik qəbulu*

*qram – burada: dəqiqə*

*qulluq – burada: iynə*

*Leningrad – indiki Sankt-Peterburq*

*“ley-pey” – tök-iç*

*lezvalayırsan – özünü həlak edirsən*

*list – 10 ədəd həb*

*“lomka” – narkotik olmayıanda baş verən kəskin ağrılar*

lülə – boru, lülə sümüyü – borulu sümük  
 "mal" – narkotik, heroin  
 mayif – görmeyən, kor  
 mərküz – kərdi, lək çəkmək üçün alət  
 milis – polis  
 möhlət – vaxt, zaman  
 MSSR – Muxtar Sovet Sosialist Respublikası  
 müf – müftə  
 mürdəşir – ölü yuyan  
 "mürşüdü nəşə" – tutumlu nəşə  
 müşkil – problem, çatın  
 "narkoşa" – narkoman  
 Nərimanov – burada: Bakıda yaşayış rayonu  
 Nikolay vaxtı – çar II Nikolayın dövrü  
 obyektdə – tikinti sahəsində  
 operasiya – müdaxilə, əməliyyat  
 otopleniya – istilik sistemi  
 öddək – qorxaq  
 paçka – qutu  
 patava – dolaq  
 pensiya – təqaüd  
 peraşki – içi kartofdan olan qəlyanaltı  
 peredoza – artıq, ifrat doza  
 pilesos – tozsoran  
 pioner – burada: təzə başlayan  
 piyan – sərəxş  
 podlı iş – alçaq iş  
 podyez – binanın giriş qapısı  
 poker – kart oyun növü  
 posledni – axırıcı  
 pritonda – sığınacaqdə  
 pud I – çəki vahidi, 1 pud = 16 kq  
 pud II – burada: bir sot  
 raykom – indiki rayon icra başçısı, rayonun rəhbəri  
 rubl – rus pulu  
 salofan – sellofan paket  
 sanatoriya – burada: həbsxana  
 selektor – daxili telefon  
 səfdə – sıradı, cərgədə  
 sərrac – yəhər, yüyən düzəldən usta

sixaq – kart oynayaq  
 Sibir – burada: həbsxana  
 silistçi – müstəntiq  
 sindirmək – həzm eləmək  
 skori – təcili yardım  
 slujebni – xidməti  
 Sosialist Əməyi Qəhrəmanı – SSRİ-də əmək nailiyyətinə görə verilən  
 ən yüksək ad  
 sovet – bələdiyyə  
 sroka gedib – həbs olunub  
 stanok – dəzgah  
 sumka – çanta  
 "şey" – nəşə, şeyxor – nəşəxor  
 şəpləyir – iynə vurur  
 şayird – şagird, usta köməkçisi  
 şimon – axtarış  
 şörümək – həddən artıq pul vermək  
 şur – qatışılıqlı  
 texnikum – indiki kollec  
 tur – yük maşını  
 "tiyan" – heroin bişirmək üçün qab, qaşıq  
 toçkası – kiçik satış yeri  
 toğlu – beş-altı aylıq quzu  
 torbamızı tikib – burada: evimizi yixib  
 tramal – ağrıkəsici dərman  
 travertin – üzlük daş  
 "trixat" – titrəmə, əsmə  
 "tuxta mal" – kustar, zay heroin  
 türmə – həbsxana, dustaqxana  
 ugolovnik – polis əməliyyatçısı  
 Uriset – Rusiya  
 "ya doma" – burada: mən damara düşmişəm  
 yoluxmağa – görməyə, ziyarət etməyə  
 zapoy – fasıləsiz içmə  
 zəbərdəst – enlikürək, canlı-cüssəli adam  
 zəhrimar – ilan zəhəri; zəhri – zəhər, mar – ilan deməkdir  
 zina – özgə qadınla cinsi əlaqə  
 zloy – qatı  
 zoncuq – təpik, şillaq  
 züriyyət – övlad, uşaq

# MÖVZUCƏM

## I hissə. MƏQALƏLƏR

ÖN SÖZ .....	8
MƏNDƏN SÖYLƏMƏKDİR, SİZDƏN .....	9
SİZİNŁƏ SÖHBƏT .....	13

## II hissə. PYESLƏR

BƏLA.....	18
ZƏHRİMAR .....	59
TƏNƏZZÜL .....	74

## III hissə. HEKAYƏLƏR

ZƏHRİMAR .....	76
MƏNTİQ .....	92
ŞƏR SUYU.....	94
ETIRAF .....	96
QƏLYAN.....	99
ÖMÜRLÜK DƏRS .....	101
“TƏLƏ” .....	104
ALLAHIN BƏXŞİSİ .....	108
RƏVAYƏT .....	116
RƏVAYƏT .....	117
BİR ÖMÜR HEKAYƏSİ .....	118

## IV hissə. LƏTİFƏLƏR

“DAŞ DA DAŞIN YOLDAŞIDI” .....	144
“AXIR, QOY AXSIN” .....	145
“SƏN HAZIR VƏZİYYƏT ALMIŞSIN” .....	146
“O DA ONUN YAYAŞIĞIDI” .....	147
 Sözlərin mənası.....	148
Müəllif haqqında .....	154
Anonim Narkoloji Müalicə-Məsləhət Kabineti .....	156

*Müəllifin öz redaktası ilə çap olunur*

Nəşriyyatın direktoru

- Telman Vəlihanlı

Kompüter səhifələnməsi

- Mətanət Qaraxanlı  
- Günel Muxtarova

Rəssamlar

- əməkdar rəssam  
**prof. Adil Rüstəmov** (7 şəkil)  
- Emiliya Qocayeva (20 şəkil)  
- Cavid Kişiyev (üz qabığı)

*“Mütərcim” NPM-də səhifələnmiş və çap olunmuşdur*

Çapa imzalanıb: 01.10.2019.

Format: 60x84 1/16. Qarnitür: Times.

Həcmi: 9,75 ç.v. Tiraj: 300. Sifariş № 56.

Qiyməti müqavilə ilə.



**TƏRCÜMƏ  
VƏ NƏŞRİYYAT-POLİQRAFIYA MƏRKƏZİ**

Az 1014, Bakı, Rəsul Rza küç., 125/139b

Tel/faks 596 21 44

e-mail: [mutterim@mail.ru](mailto:mutterim@mail.ru)

[www.mutercim.az](http://www.mutercim.az)



**Asif Cəlil oğlu Kəngərli (Məmmədli)** – 1954-cü ildə Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Əslən şahtaxılıdır. O, 1971-ci ildə 1 №-li orta məktəbi ədəbiyyat üzrə fərqlənmə diplomu ilə bitirmiş, Ukraynada həqiqi hərbi xidmət keçmiş (1972-1974), Azərbaycan Dövlət Tibb İnstитutunun II Müalicə fakültəsində təhsil almış (1975-1981), internaturada (1981-1982) ona psixonevroloq ixtisası verildikdən sonra doğma Naxçıvana qayılmış, əvvəlcə Naxçıvan Respublikası Xəstəxanasında metodist (1982-1985), sonra rayonlararası HƏEK-da ekspert-nevropatoloq (1986-1995) və 7 il

Naxçıvan RND-də baş həkim (1996-2003) vəzifələrində çalışmışdır. 2003-cü ildə Respublika baş narkoloğunun təkidilə Respublika Narkoloji dispanserinə – işə dəvət olunmuşdur. O vaxtdan Asif həkim Bakıda yaşayır və hazırda Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetində həkim-narkoloq (2004-2019) işləyir.

Asif Kəngərli bədii yaradıcılığı 2002-ci ildə, 48 yaşında ikən başlayıb; qələmə aldığı ilk əsər “Bəla” pyesidir. Müəllifin “Bəla” (Naxçıvan, 2002), “Bəla” və “Beda” (2007), “Zəhrimər” və “Şərsuyu” (2012), “Bela” (İstanbul, 2014), həmçinin “Tütünçəkmə barədə hər şey” (2016), “Alkoqol – sağlamlığın və sağlam hayatı tərzinin düşməni”, “Narkotik maddə – ailəvi qrığın “silahı” (2017) adlı kitabları işıq üzü görmüş, oxucular arasında böyük rezonans qazanmışdır. Möhtəşəm “Bəla” pyesinin teatr tamaşası anlaqla keçmiş (2006), uzun zaman hafizələrdən silinməmişdir. Həmçinin “Bəla” və “Zəhrimər” (2015) adlı pyesləri Azərbaycan Milli radiosunda (105 FM) radio teatri kimi hazırlanmışdır ki, bunlar da dinişyicilərin marağına səbəb olduğu üçün vaxtaşırı efirdə səslənir; “Bəla” radionun qızıl fonduna daxildir. “Bəla”nın film-tamaşası da həzirdir (2018). Orada müəllif baş həkim rolunda çəkilib bu filmə YouTube kanalında baxmaq olar.

A.Kəngərli “Qızıl qələm” (2012) və “İlin vətənpərvər adamları” (2013) fəxri mükafatlarına layiq görülmüşdür. O, Dünya Xalqları Yaziçilar Birliyinin (2016) üzvüdür.

Asif həkim pedaqoji fəaliyyətlə də məşğul olub: əvvəlcə Tibb məktəbində (1986-2002), sonra rektorun dəvətilə Nax.DU-də (2003) müəllim işləmişdir.

O, bir həkim-yazıçı kimi yeniyetmərlə gənclər arasında tabakomaniya, alkoqolizm və narkomaniyaya qarşı, o cümlədən KİV-lər və təhsil ocaqlarında yorulmadan maarifləndirici iş aparan bir ziyalıdır.

A.Kəngərli ailəlidir, 2 övladı var. Xanımı ilə qızı həkimdir. Qızı ailəlidir, ondan İnci və Nəzrin adlı 2 nəvəsi var. Oğlu isə Romada magistr təhsili bitirib, ailə qurub, indi Kaliforniyada (ABŞ) yaşayır, ondan da Emilia Marien adlı nəvəsi dünyaya gəlib.

## **Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetı**

Sizdə narkomaniya, toksikomaniya və ya alkoqolizmlə bağlı problem yaranıbsa, Anonim Narkoloji Kabinetə, həkim-narkoloq Asif Kəngərliyə müraciət edin.

Xəstə öz evində anonimlik qorunmaqla müalicə olunur – bu zaman şəxsiyyəti təsdiq edən heç bir sənəd tələb edilmir. Öyrəşdiyi ev şəraitit müalicəyə müsbət təsir göstərir, alkoqolizmdə – 5 gün, narkomaniyada isə – 6, 7, 8 gün davam edir.

Müalicə detoksifikasiya ilə başlayır, əvvəlcə daxili orqanlardakı patologiya və “lomka” ağrıları götürülür, xəstə yatırılır. Pasientin əsəbləri ilə bərabər, qara ciyəri və cinsi sferası da müalicə olunur. Sonra aversion terapiya, yəni spirtli içkilər və narkotik maddələrə qarşı iyrəndirici terapiya – kodlaşma aparılır. Axırda meyilliyi azaldan, depressiyani aradan qaldıran, yuxunu tənzimləyən preparatlar da təyin edilir, pasientlə, onun ailəsi ilə izahedici söhbətlər aparılır, hər xəstəliyə aid ədəbiyyat verilir.

Anonim Narkoloji Kabinetdə narkotik maddələrə görə test qoymaqla, faydalı məsləhətlər də almaq olar.

**Ünvan: Nizami rayonu, Şirin Mirzəyev küç., 108.**

**(Qara Qarayev metrosunun yanı)**

**Tel.: (+99450) 303 44 45**

Kabinet bazar və bayram günləri də daxil olmaqla hər gün saat 12:00-14:00 arası işləyir. Gələrkən qabaqcadan mobil telefona zəng etməyi unutmayın.

*“Bəla” ni oxuyun ki, bəlalardan uzaq olasınız*

Müəllif

